



Azərbaycan Respublikasının
Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi



“Biz Azərbaycanın sosial-iqtisadi inkişafını
bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq”.

Ümummilli lider
Heydər Əliyev



“Biznesə mane olmaq istəyən şəxslər
Azərbaycana xəyanət edirlər”.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti



Azərbaycan Respublikasının
Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi



MÜNDƏRİCAT

Ön söz	6	Biznes mühiti və dəstək mexanizmləri	88
KOBİA haqqında	8	Sosial sahibkarlığa dəstək	126
Strateji hədəflər və prioritetlər	14	COVID-19 pandemiyasının KOB-lara təsiri	132
KOBİA-nın fəaliyyət prinsipləri və platformaları	20	KOB maraqlarının müdafiəsi	138
“KOB Dostu” şəbəkəsi	58	“KOB könüllüləri”	144
KOB evləri	78	Qarabağ Azərbaycandır!	152

Əziz oxucular!

Mikro, kiçik və orta sahibkarlığın inkişafı ölkəmizdə uğurla həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 28 dekabr tarixli Fərmanı ilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) başlıca fəaliyyət istiqamətləri də məhz mikro, kiçik və orta sahibkarlıq (KOB) sahəsində idarəçiliyin müasir tələblərə uyğunlaşdırılmasından, KOB-ların inkişafının dəstəklənməsindən və onların ölkə iqtisadiyyatındakı rolunun artırılmasından ibarətdir.

2020-ci ildə də Agentlik bu istiqamətdə fəaliyyətini davam etdirmiş, biznes mühitinin yaxşılaşdırılması, biznesə dövlət xidmətlərinin və KOB sektorunda qanunvericiliyin təkmilləşdirilməsi prosesində aktiv iştirak etmiş, yeni KOB subyektlərinin yaradılmasına və mövcud KOB-ların inkişafına, sahibkarların qanuni maraqlarının müdafiəsinə, KOB-ların bazarlara, bilik və innovasiyalara, maliyyə resurslarına çıxışına dəstək göstərmişdir.

Ötən il bütün dünyada olduğu kimi, Azərbaycan üçün də çətin keçmişdir. Ölkəmiz bir tərəfdən koronavirus (COVID-19) pandemiyası ilə, digər tərəfdən isə Azərbaycana qarşı növbəti dəfə hərbi təxribata əl atmış Ermənistanla qarşı mübarizə aparmışdır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti, müzəffər Azərbaycan ordusunun şücaəti nəticəsində bu təxribatın qarşısı alınmış, 44 gün davam edən Vətən müharibəsi ölkəmizin möhtəşəm qələbəsi ilə başa çatmış, torpaqlarımız işğaldan azad olunmuşdur.

Təəssüf ki, Ermənistanın hərbi təxribatı nəticəsində mülki əhali və infrastruktur obyektlərinə, eləcə də KOB subyektlərinə ciddi ziyan dəymişdir. Pandemiya da 2020-ci ildə biznes üçün müəyyən çətinlik və məhdudiyətlər yaratmışdır.

Azərbaycan dövləti pandemiyadan və Ermənistanın hərbi təxribatından ziyan çəkmiş sahibkarların yanında olmuş, onlara müvafiq yardımlar göstərmişdir. KOBİA da biznes üçün çətin olan 2020-ci ildə müxtəlif dəstək və xidmətlər ilə sahibkarların yanında olmuşdur.

Agentliyin 2020-ci il ərzindəki fəaliyyəti barədə bu nəşrdə ətraflı məlumat əldə edəcəksiniz. Bu nəşr həmçinin fəaliyyətini şəffaflıq və sahibkar məmnuniyyəti kimi prinsiplər üzərində qurmuş KOBİA-nın, bir növ, biznes ictimaiyyəti və digər maraqlı tərəflər qarşısında hesabatıdır. İnanırıq ki, KOBİA-nın 2020-ci ildəki fəaliyyətinin müxtəlif istiqamətlərinin əks olunduğu bu nəşr sahibkarlar və Agentliyin fəaliyyəti barədə məlumat əldə etmək istəyən digər maraqlı tərəflər üçün əhəmiyyətli informasiya mənbəyi rolunu oynayacaqdır.

Hörmətlə,

Orxan MƏMMƏDOV

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı
Agentliyinin İdarə Heyətinin sədri



Azərbaycan Respublikasının
Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi

KOBİA HAQQINDA



KOB

Azərbaycan Respublikasının
Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi

01

KOBİA haqqında

02

KOBİA-nın strukturu

03

KOBİA Müşahidə Şurası



www.smb.gov.az



| smb.gov.az

01 . KOBİA HAQQINDA



Ölkəmizdə davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin, inklüzivliyinin və sosial rifahın daha da artırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə ümumilikdə 12 strateji yol xəritəsi hazırlanmışdır.

Məhz sözügedən Fərmanın tətbiqi ilə əlaqədar dövlət başçısının “Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında” 2017-ci il 28 dekabr tarixli 1771 nömrəli Fərmanı əsasında Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2018-ci il tarixli 148 nömrəli Fərmanı ilə

Agentliyin nizamnaməsi və strukturu təsdiq edilmişdir.

Agentlik ölkədə mikro, kiçik və orta sahibkarlığın (KOB) inkişafını dəstəkləyən, onun tənzimlənməsində, KOB maraqlarının qorunmasında və problemlərinin həllində iştirak edən, sahibkarlara bir sıra xidmətlər göstərən, dövlət və özəl qurumların bu sahədə xidmətlərini əlaqələndirən və səlahiyyətli qurum kimi çıxış edən publik hüquqi şəxsdir.

Məqsədimiz müvafiq sahədə beynəlxalq təcrübədə geniş tətbiq olunan və müasir tələblərə cavab verən çevik idarəetmə sisteminin və səmərəli əlaqələndirmə mexanizminin tətbiqi yolu ilə KOB subyektlərinin ölkə iqtisadiyyatında rolunu möhkəmləndirmək, xüsusi çəkisini və rəqabət qabiliyyətini artırmaq, maliyyə resurslarına çıxış imkanlarını genişləndirmək və onlara institusional dəstək mexanizmlərini təkmilləş-


dirmək, dövlət və özəl qurumların bu sahədə fəaliyyətini əlaqələndirmək, regionlarda sahibkarlığın inkişafına əlverişli şərait yaratmaq, bu sahəyə yerli və xarici investisiyaların cəlb edilməsinə nail olmaqdır.

Üç ildir ki, ölkədə biznes mühitinin inkişafında, KOB-ların dəstəklənməsində mühüm rol oynayan KOBİA əvvəlki illərdə olduğu kimi, 2020-ci ildə də əsas vəzifə funksiyalarına uyğun olaraq mikro, kiçik və orta sahibkarlığın tənzimlənməsi, bu sahədə çevik idarəetmə sisteminin və səmərəli əlaqələndirmə mexanizminin tətbiqi, KOB-ların ölkə iqtisadiyyatında rolunun möhkəmləndirilməsi və rəqabətqabiliyyətliliyinin artırılması, eləcə də KOB-ların inkişafı istiqamətində digər sahələrdə fəaliyyətini davam etdirmişdir.

02. KOBİA-nın STRUKTURU



1. KOBİA Aparatı
2. KOB evləri
“Xaçmaz KOB evi”
3. Kiçik və Orta Biznesin İnkişafı Mərkəzləri (KOBİM)
Bakı KOBİM
Sumqayıt KOBİM
Xaçmaz KOBİM
Yevlax KOBİM
4. Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi
5. Kiçik və Orta Biznesin İnkişafı Fondları



03. KOBİA MÜŞAHİDƏ ŞURASI



Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 dekabr tarixli 1771 nömrəli Fərmanına əsasən, Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi ictimai əsaslarla fəaliyyət göstərən Müşahidə Şurası (7 üzv) həyata keçirir.

Müşahidə Şurasının üzvləri:

- Azərbaycan Respublikasının iqtisadiyyat naziri – sədr;
- Azərbaycan Respublikasının maliyyə nazirinin müavini;
- Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini;
- Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müavini;
- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti;
- Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini;
- Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti



Mikayıl Cabbarov
Sədr



İlqar Fəti-zadə
Üzv



Anar Əliyev
Üzv



Elçin Zeynalov
Üzv



Ceyhun Salmanov
Üzv



Məmməd Musayev
Üzv



Müşahidə Şurasının ikinci iclası

2020-ci ilin 7 fevral tarixində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Müşahidə Şurasının ikinci iclası keçirilib.

Müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının iqtisadiyyat naziri cənab Mikayıl Cabbarovun sədrliyi ilə keçirilmiş iclasda Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov KOBİA-nın 2019-cu ildəki fəaliyyəti üzrə görülmüş işlər barədə hesabat verib.

Müşahidə Şurasının üzvləri iclasda müzakirə olunan məsələlərlə bağlı fikirlərini bölüşüblər.

İclasda Agentliyin 2020-ci il üzrə fəaliyyət gündəliyi qəbul edilib.



Azərbaycan Respublikasının
Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi

STRATEJİ HƏDƏFLƏR VƏ PRIORİTETLƏR



01

KOB-lar r q ml rd 

02

Missiya v  strateji baxıř

03

Strateji h d fl r

04


Strateji prioritetl r



01 KOB-lar RƏQƏMLƏRDƏ




KOB sektorunun ölkə iqtisadiyyatında rolu




Ölkədə sahibkarlığın inkişafı sahəsində aparılmış dövlət siyasəti və həyata keçirilmiş işlərin nəticəsi olaraq 2020-ci il ərzində qeydiyyatda alınmış sahibkarlıq subyektlərinin sayı ümumilikdə 13% artaraq 2021-ci ilin yanvarın 1-i tarixinə 1 217 972 olub. Onların 13%-i (155 435) hüquqi şəxslərin, 87%-i (1 062 537) fərdi sahibkarların payına düşür.

2020-ci il ərzində fərdi sahibkarlar istisna olmaqla statistik vahidlərin sayı 6,3% artaraq 2021-ci ilin yanvarın 1-i vəziyyətinə 155 435 olub ki, onların da 9619-u 2020-ci il ərzində yaradılıb. Qeydiyyatda alınmış statistik vahidlərin 127 517-si mikro, 7282-si kiçik, 2916-sı orta, 678-i isə iri sahibkarlıq subyektidir.



02. MISSIYA VƏ STRATEJİ BAXIŞ



MƏQSƏD. Ölkədə fəaliyyət göstərən sahibkarların, xüsusilə KOB-ların inkişafına nail olunması, onların ölkə iqtisadiyyatında rolunun möhkəmləndirilməsi.

MISSIYA. Ölkədə fəaliyyət göstərən KOB-ların inkişafının dəstəklənməsi, KOB sahəsində uğurlu tənzimləmənin təşkili, rəqabətqabiliyyətliliyin artırılması, onların bazarlara çıxışının asanlaşdırılması.

STRATEJİ BAXIŞ. Agentlik öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” ilə müəyyən olunan strateji baxışlar əsasında qurub.

- **2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış**

Azərbaycanın KOB sektoru ilə bağlı 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı KOB subyektlərinin rəqabət qabiliyyətinin daha da artırılmasına, gündəlik istehlak malları ilə təminatın, əsasən, KOB subyektləri vasitəsilə həyata keçirilməsinə, KOB-ların ÜDM-də və qeyri-neft ÜDM-də, məşğulluqda payının əhəmiyyətli dərəcədə artırılmasına nail olmaqdır.

03. STRATEJİ HƏDƏFLƏR




Mikro, kiçik və orta biznes subyektlərinin **QEYRİ-NEFT ÜDM-də** payı: **60%**



Mikro, kiçik və orta biznes subyektlərinin **MƏŞĞULLUQDA** payı: **70%**



**QEYRİ-NEFT
ÜDM-də**



MƏŞĞULLUQDA

04. STRATEJİ PRIORİTETLƏR





Azərbaycan Respublikasının
Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi

KOBİA-nın FƏALİYYƏT PRİNSİPLƏRİ və PLATFÖRMALARI



01

Dövlət qurumları ilə əməkdaşlıq platforması: Koordinasiya Qrupu

02

KOB-larla 4 təmas platforması

03


İctimaiyyətlə əlaqə: İctimai Şura

04

Beynəlxalq əməkdaşlıq platforması



01 . Dövlət qurumları ilə əməkdaşlıq platforması: KOORDİNASİYA QRUPU



Koordinasiya Qrupu KOB evlərində sahibkarlıq subyektlərinə xidmət göstərilməsi zamanı dövlət qurumları ilə Agentlik arasında səmərəli əlaqələndirmənin və operativliyin təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin 2018-ci il 21 sentyabr tarixli Qərarı ilə yaradılıb. Koordinasiya Qrupunda sahibkarlara müxtəlif xidmətlər göstərən 30-dan çox dövlət qurumunun nümayəndələri təmsil olunur.

KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun tərkibi

Koordinasiya Qrupunun rəhbəri

- Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini

Koordinasiya Qrupu rəhbərinin müavini

- Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri

Koordinasiya Qrupunun üzvləri:

- Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
- Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
- Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
- Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi
- Azərbaycan Respublikasının Energetika Nazirliyi
- Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
- Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
- Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
- Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
- Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti
- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti
- Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi
- Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi
- Azərbaycan Respublikasının Auditorlar Palatası
- Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi
- Bakı Nəqliyyat Agentliyi
- Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
- Azərbaycan Milli Elmlər Akademiyası
- Bakı Şəhər İcra Hakimiyyəti
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
- “Azəriqaz” İstehsalat Birliyi
- “Azərişiq” Açıq Səhmdar Cəmiyyəti
- “Azərsu” Açıq Səhmdar Cəmiyyəti
- “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti
- “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
- “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti
- Azərbaycan Respublikasının Gənclər Fondu
- Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu



Azərbaycan Respublikasının
Kiçik və Orta Biznesin
İnkişaf Agentliyi



Azərbaycan Respublikasının
Kiçik və Orta Biznesin
İnkişaf Agentliyi





Azərbaycan Respublikasının
Kiçik və Orta Biznesin
İnkişaf Agentliyi

02. KOB-larla 4 TƏMAS PLATFORMASI




KOBİA-nın strateji fəaliyyət istiqamətlərinin həyata keçirilməsi məqsədilə sahibkarlarla 4 növ təmas platformasından istifadə olunur.






Ərazi üzrə

- “KOB Dostu” şəbəkəsi
- KOB İnkişafı mərkəzləri



Sektoral

- KOB Klub (sahəvi assosiasiyalar və fokus qruplar)
- KOB klaster şirkətləri



Bir məkan

- KOB evləri



Elektron vasitə

- E-KOB evi platforması - www.e-smb.gov.az
- Biznes naviqator
- KOB-lar üçün onlayn növbə
- Business Intelligence - hesabatlılıq və təhlil sistemi
- www.kobim.az - fərdi inkişaf platforması
- KOB Dostu platforması
- KOB-ların vahid reyestri

“KOB Dostu” şəbəkəsi (Bakı və regionlarda 25 “KOB Dostu”) KOBİA-nın KOB-lara başlıca dəstək mexanizmlərindən olmaqla yanaşı, həm də Agentliyin inzibati ərazi vahidləri üzrə nümayəndəlidir. KOB dostları sahibkarlıq fəaliyyəti ilə bağlı biznes subyektlərinə mövcud dövlət dəstəyi mexanizmləri və KOBİA-nın xidmətləri çərçivəsində hərtərəfli dəstək göstərir.

KOB İnkişafı Mərkəzlərində (Bakı və regionlarda 4 KOB İnkişaf Mərkəzi) mikro, kiçik və orta sahibkarların bilik və bacarıqlarının artırılması üçün müasir çağırışlara və sahibkarların ehtiyaclarına uyğun təlimlər təşkil olunur, praktik məsləhət xidmətləri göstərilir, KOB-ların şəbəkələşməsinə, maliyyə resurslarına çıxışına və s. dəstək təmin edilir.

KOBİA biznes assosiasiyaları ilə sıx əməkdaşlıq edir, yeni assosiasiyaların yaradılmasını təşviq edir, mövcud assosiasiyaların gücləndirilməsi üçün birgə görüşlər, forumlar və digər formatda tədbirlər təşkil edir.

KOB evləri sahibkarlara dövlət-biznes (G2B) və zəruri biznes-biznes (B2B) xidmətlərinin göstərildiyi vahid məkandır.



1. Biznesi planla



2. Biznesə başla



3. Biznesi işlət



4. Biznesi inkişaf etdir

Sahibkarlarla operativ təmasda olmaq, xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq və əhatə dairəsini genişləndirmək üçün rəqəmsal transformasiya proqramı çərçivəsində həyata keçirilən elektron xidmətlərdir.

03. İctimaiyyətlə əlaqə: İCTİMAİ ŞURA



Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında İctimai Şura

2018-ci il noyabrın 28-də KOBİA yanında İctimai Şura yaradılıb.

Məqsəd Agentlikdə ictimai iştirakçılığın gücləndirilməsi, kiçik və orta biznesin inkişafı ilə bağlı görülməli tədbirlər və KOBİA-nın fəaliyyəti üzərində ictimai nəzarətin təmin olunması, Agentliklə ictimaiyyət, o cümlədən biznes ictimaiyyəti arasında qarşılıqlı əlaqələrin genişləndirilməsidir.

KOBİA qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsi zamanı vətəndaş cəmiyyəti institutları ilə sıx əlaqələrin qurulmasına xüsusi önəm verir. Agentlik fəaliyyətinə ictimai nəzarətin təmin olunması, qurumun fəaliyyəti barədə işgüzar dairələrin məlumatlandırılması, KOBİA-nın fəaliyyət istiqamətləri üzrə ictimai fikrin öyrənilməsində xüsusilə maraqlıdır. İctimai Şura KOBİA-nın fəaliyyəti və göstərdiyi xidmətlər haqqında cəmiyyətin, o cümlədən biznes dairələrinin mə-

lumatlandırılması istiqamətində effektiv tədbirlər həyata keçirir, sahibkarların rəy və təkliflərini araşdırır, xidmətlərin şəffaflığı sahəsində ictimai rəyi təhlil edir, bu sahədə olan inkişaf çağırışlarını Agentliyə çatdırır, tövsiyələr hazırlayır, təkliflər verir. KOBİA yanında İctimai Şura mikro, kiçik və orta biznesin inkişafı sahəsində görülməli tədbirlər üzərində ictimai nəzarəti təmin edir, cəmiyyət-sahibkar-dövlət orqanları münasibətlərində daha səmərəli tədbirlərin həyata keçirilməsinə dəstək olur.

Hazırda İctimai Şurada 15 qeyri-hökumət təşkilatı və sıralarında yüzlərlə sahibkarı birləşdirən biznes assosiasiyalar təmsil olunur.

KOBİA yanında İctimai Şura 2020-ci ildə də Agentliyin fəaliyyəti üzərində ictimai nəzarətin təmin olunması, KOBİA ilə ictimaiyyət, o cümlədən biznes ictimaiyyəti arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirib.



KOBİA yanında İctimai Şuranın forumunda qida biznesi sahəsində müzakirələr aparılıb

KOBİA yanında İctimai Şuranın 2020-ci ildə keçirdiyi ilk forum qida biznesinə həsr edilib. Yanvarın 23-də "Qida biznesi forumu: mövcud vəziyyət və perspektivlər" mövzusunda təşkil olunmuş forumda KOBİA-nın, Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyinin və digər müvafiq dövlət qurumlarının nümayəndələri, eləcə də qida sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin təmsilçiləri iştirak ediblər.





“

“Qida biznesi forumu: mövcud vəziyyət və perspektivlər” forumunda qida sektoruna dair aktual məsələlər müzakirə edilib.

Tədbirdə qida sektoruna dair aktual məsələlər, bu sahədə qanunvericiliyə edilmiş dəyişikliklər və görülən işlər, dövlət və özəl qurumlar arasında əməkdaşlıq müzakirə edilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb, biznes subyektlərinin təklifləri dinlənilib. Forumda səsləndirilən fikirlərin, rəy və təkliflərin aidiyyəti üzrə müvafiq qurumlara təqdim olunacağı qeyd edilib.





Mədəniyyət və incəsənət biznesinə dair Forum təşkil olunub



Fevralın 27-də KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə ilk dəfə olaraq mədəniyyət və incəsənət sahəsində biznesin inkişafına dair ictimai müzakirə təşkil edilib. “YARAT” Müasir İncəsənət Mərkəzində Mədəniyyət Nazirliyinin və KOBİA-nın dəstəyi, aidiyyəti dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, müvafiq sahədə fəaliyyət göstərən sahibkarların, mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə keçirilmiş “Mədəniyyət və incəsənət sahələri biznesi forumu: mövcud vəziyyət və perspektivlər” mövzusunda forumda müzakirələr aparılıb, iştirakçıların təklifləri dinlənilib, sualları cavablandırılıb.





KOBİA yanında İctimai Şura üzvləri ilə videokonfrans keçirilib

KOBİA pandemiya dövründə sahibkarların qarşılaşdıqları çətinliklərin öyrənilməsi, əlavə dövlət dəstəyi tədbirlərinə dair sahibkarların gözləntilərinin müzakirə edilməsi məqsədilə Agentlik yanında İctimai Şuranın üzvləri ilə videokonfrans keçirib. Aprelin 27-də təşkil olunmuş onlayn tədbirə KOBİA-nın nümayəndələri və Agentlik yanında İctimai Şuraya daxil olan 15 qeyri-hökumət təşkilatı və sıralarında yüzlərlə sahibkarı birləşdirən assosiasiyaların rəhbərləri qatılıb.

KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən işləri, o cümlədən sahibkarlara göstərilən dəstək tədbirlərini videokonfrans iştirakçılarının diqqətinə çatdırıb. Qeyd olunub ki, pandemiya ilə bağlı işgüzar aktivlik azalıb və sahibkarlar bir sıra çətinliklərlə üzləşirlər. Dövlət sahibkarların bu çətinliklərdən daha az itki ilə çıxması üçün müxtəlif dəstək tədbirləri həyata keçirir. Sahibkarların Azərbaycan dövləti ilə sosial həmrəylik nümayiş etdirdiyini vurğulayan KOBİA sədri mövcud çətinliklərdən birgə səylərlə çıxacağımızı bildirib.

Videokonfransda iştirak edən sahibkarlar pandemiya ilə bağlı qarşılaşdıqları müxtəlif çətinlikləri və gözləntilə-

rini qeyd ediblər. Onlayn tədbir zamanı səsəndirilən təkliflərin müvafiq dövlət qurumlarına təqdim ediləcəyi, eləcə də KOBİA yanında İctimai Şuranın müxtəlif mövzularda ictimai müzakirələrinin videokonfrans formatında davam etdiriləcəyi bildirilib.



Pandemiya dövründə sahibkarların qarşılaşdıqları çətinliklərin və gözləntilərin öyrənilməsi, əlavə dövlət dəstəyi tədbirlərinə dair müzakirələr aparılıb.





KOBİA yanında İctimai Şuranın yeni tərkihi müəyyən olundu

2020-ci il noyabrın 26-da KOBİA yanında İctimai Şuranın növbəti iclası keçirilib. Onlayn iclasda növbəti iki il üçün Agentlik yanında İctimai Şuranın yeni üzvləri və sədri seçilib.



İctimai Şurada təmsil olunan sahevi assosiasiyaların və qeyri-hökumət təşkilatlarının rəhbərlərinin iştirakı ilə təşkil olunmuş iclasda Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov KOBİA yanında İctimai Şuranın sədri seçilib. Qarşıdakı iki ildə Agentlik yanında İctimai Şurada Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi, Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu, “Əlil sahibkarlar təşkilatı” İctimai Birliyi,

Müstəqil Sənayeçilər və İş Adamları Təşkilatının (MÜSİAD) Azərbaycan şöbəsi, Tikinti Materialları İstehsalçıları, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı, Turizm, Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları, Azərbaycan Banklar, Arıçılar, Nar İstehsalçıları və İxracatçıları, “Kiçik və orta biznes subyektləri və klubları assosiasiyası” İctimai Birliyi, Turizm Agentlikləri, Maşın və Avadanlıq İstehsalçıları, Qida və İçki Sənayeçiləri assosiasiyaları təmsil olunacaq.

İclasda çıxış edən KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin bütün dünyada olduğu kimi, Azərbaycanda da biznes ictimaiyyəti üçün müəyyən çətinliklər yaratdığını bildirib. Qeyd olunub ki, sahibkarlar fəaliyyətlərini yeni iqtisadi reallıqlara və çağırışlara uyğunlaşdırmalıdır. Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş torpaqlarımızın zəngin iqtisadi potensialı biznes, xüsusilə də KOB-lar üçün yeni imkanlar

açır və sahibkarlar bu ərazilərdə biznesin qurulmasında aktiv iştirak etməlidirlər. KOBİA yanında İctimai Şura da fəaliyyətini yeni dövrün tələblərinə və çağırışlarına uyğun qurmalıdır. Agentliyin fəaliyyətində ictimai iştirakçılığın təmin olunması, KOBİA ilə ictimaiyyət, o cümlədən biznes ictimaiyyəti

arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi, KOBİA-nın dəstək mexanizmlərinin sahibkarlara təqdim olunması və bu alətlərdən istifadənin təşviqi, dövlət-özel sektor dialoqunun müxtəlif mövzularda tədbirlərin təşkili ilə davam etdirilməsi İctimai Şuradan gözlənilən sırasındadır.

İclasda KOBİA yanında İctimai Şuranın ötən iki il ərzindəki fəaliyyətinə dair hesabat təqdim olunub, növbəti illərdə şura tərəfindən həyata keçiriləcək tədbirlər, eləcə də pandemiya ilə bağlı sahibkarların qarşılaşdığı çətinliklər barədə müzakirələr aparılıb.

Agentlik yanında İctimai Şuraya daxildir:

Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası	Sədr	Fərhad Qaraşov
Azərbaycan Banklar Assosiasiyası	Sədr müavini	Yunus Abdulov
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası	Sədr müavini	Səkinə Babayeva
Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi	Üzv	Məhəmməd Abdullayev
Azərbaycan Arçılar Assosiasiyası İctimai Birliyi	Üzv	Bədrəddin Həsərov
Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası	Üzv	Emin Dostiyari
Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyası	Üzv	Emin Axundov
Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyası	Üzv	Elxan Bəşirov
Azərbaycan Turizm Agentlikləri Assosiasiyası	Üzv	Göydeniz Qəhrəmanov
Azərbaycan Turizm Assosiasiyası	Üzv	Əhməd Qurbanov
“Kiçik və orta biznes subyektləri və klubları assosiasiyası” İctimai Birliyi	Üzv	Nigar Ələsgərova
Müstəqil Sənayeçilər və İş Adamları Təşkilatının (MÜSİAD) Azərbaycan şöbəsi	Üzv	Muhterem Öz
Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu	Üzv	Sabit Bağirov
“Əlil sahibkarlar təşkilatı” İctimai Birliyi	Üzv	Mirzə Məmməd Vəliyev
Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyası	Üzv	Samir Eyyubov

04. Beynəlxalq əməkdaşlıq PLATFORMASI



KOBİA kiçik və orta biznes sahəsində qabaqcıl təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiqi, bu sahədə əlaqələrin qurulması və inkişaf etdirilməsi məqsədilə müxtəlif ölkələrin aidiyyəti qurumları, ticarət-sənaye palataları, ixracın və investisiyaların təşviqi qurumları, beynəlxalq təşkilatlar və maliyyə institutları, assosiasiyalarla əməkdaşlıq etməklə beynəlxalq əlaqələrini inkişaf etdirir. Əvvəlki illərdə olduğu kimi, 2020-ci ildə də Agentliyin tərəfdaş qurumlarla əməkdaşlığı, imzalanmış sənədlər və keçirilmiş müxtəlif formatlı beynəlxalq tədbirlər KOB-lar üçün məlumat, marketinq və maliyyə dəstəyinin göstərilməsini, ixracyönümlü KOB-ların dəstəklənməsini, sahibkarlıq sahəsində və biznes proseslərinin reallaşdırılması üzrə təlim proqramlarının reallaşdırılmasını, biznesin idarə olunması sahəsində qabaqcıl təcrübə mübadiləsini, birgə layihələrin icrasını, yerli KOB-lar üçün potensial xarici tərəfdaşların tapılmasında dəstək göstərilməsini nəzərdə tutur. KOBİA həmçinin Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunda və yerli KOB-larla əməkdaşlıqda maraqlı olan xarici investorlarla yerli sahibkarlar arasında vasitəçilik edir, xarici təşkilatlara və sərmayədarlara bu sahədə dəstək göstərir.



15 yanvar 2020

KOBİA İtaliya Respublikası və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Romada keçirilmiş 5-ci iclasında təmsil olunub. İki ölkə arasında ticarət-iqtisadi, logistika, kənd təsərrüfatı, turizm və s. sahələrdə əməkdaşlığın müzakirə edildiyi iclasda KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyəti barədə məlumat verib, Azərbaycan və İtaliya KOB-ları arasında əməkdaşlığın genişləndirilməsi üçün bir sıra təkliflər səsləndirib.

Səfər çərçivəsində KOBİA nümayəndələri İtaliyanın Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkəsinin (INSME) prezidenti Sercio Arzeni və baş katibi Covanni Zazzerini ilə görüşüb. Görüşdə ölkəmizdə KOB sektorunun inkişafı, bu sahədə KOBİA-nın fəaliyyəti

barədə məlumat verilib, Agentliyin beynəlxalq müstəvidə geniş əlaqələrə malik olduğu, İtaliyanın müvafiq qurumları ilə əməkdaşlığın qurulmasında maraqlı olduğu diqqətə çatdırılıb. KOBİA-nın təşkilata üzvlüyünə dair müzakirələrin aparıldığı görüşdə INSME-nin tədbirlərində Agentliyin iştirakı, birgə tədbirlərin keçirilməsi, qarşılıqlı biznes missiyalarının təşkili, potensial layihələr barədə məlumat mübadiləsi və digər mümkün əməkdaşlıq imkanları da müzakirə edilib.

17 yanvar 2020

KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Azərbaycan üzrə direktoru Sonia Fontain ilə görüşüb. Görüşdə KOBİA və GİZ arasında kiçik və orta sahibkarlığın (KOB) inkişafı istiqamətində həyata ke-

çirilən əməkdaşlıq, Agentliyin reallaşdıracağı yeni tədbir və layihələrdə GİZ-in iştirakı və dəstəyi məsələləri müzakirə olunub. GİZ-in KOBİA tərəfindən yaradılmaqda olan KOB inkişaf mərkəzlərinə texniki dəstək göstərməsi, aqrar sahə və regionlarda qadın sahibkarlığı üzrə təlimlərin təşkili, inkubator və akseleratorların inkişafı sahələrində əməkdaşlığın genişləndirilməsinə dair də fikir mübadiləsi aparılıb.

22 yanvar 2020

KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədovla Malayziyanın Azərbaycandakı səfiri Yubazlan Bin Yusof arasında keçirilmiş görüşdə Agentliyin fəaliyyəti barədə məlumat verilib, ölkələrimiz arasında KOB sahəsində əməkdaşlığa, müvafiq sahədə və alternativ maliyyələşdirmə



ilə bağlı təcrübə mübadiləsinə, KOB-ların iştirakı ilə birgə tədbirlərin təşkilinə, dövlət və özəl qurumların qarşılıqlı səfərlərinin intensivləşdirilməsinə, ticarət əlaqələrinin inkişafına dair müzakirələr aparılıb.

28 yanvar 2020

KOBİA-da Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Departamentinin Baş iqtisadçısı Joao Pedro Farinhanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə ölkəmizdə kiçik və orta biznesin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib, Asiya İnkişaf Bankının Azərbaycan üzrə yeni Tərəfdaşlıq Strategiyası çərçivəsində KOBİA ilə əməkdaşlıq imkanları müzakirə

- 01 KOBİA İtaliya Respublikası və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Romada keçirilmiş 5-ci iclasında. 15 yanvar 2020-ci il
- 02 Almaniyada Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) Azərbaycan üzrə direktoru Sonia Fontain ilə görüş. 17 yanvar 2020-ci il
- 03 Malayziyanın Azərbaycandakı səfiri Yubazlan Bin Yusof ilə görüş. 22 yanvar 2020-ci il
- 04 KOBİA-da Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Departamentinin Baş iqtisadçısı Joao Pedro Farinhanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş. 28 yanvar 2020-ci il
- 05 Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK) İdarə Heyətinin sədri Fərid İsayev və icraçı direktoru Tobias Bauman ilə görüş. 29 yanvar 2020-ci il

edilib. Görüşdə həmçinin KOB subyektlərinin bilik və bacarıqlarının artırılması, maliyyə resurslarına və bazarlara çıxış imkanının genişləndirilməsi, dövlət-özəl sektor tərəfdaşlığı layihələrinin inkişaf etdirilməsi və qarşılıqlı maraq kəsb edən digər sahələr üzrə əməkdaşlıq perspektivləri, eləcə də layihələrlə bağlı fikir mübadiləsi aparılıb.

29 yanvar 2020

KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK) İdarə Heyətinin sədri Fərid İsayev

və icraçı direktoru Tobias Bauman ilə görüşüb. Görüşdə ölkəmizdə KOB sektorunun inkişafı, KOBİA-nın və Alman-Azərbaycan Xarici Ticarət Palatasının fəaliyyəti barədə məlumat verilib, KOB sahəsində Agentlik və palata arasında, eləcə də bazar araşdırmaları və startaplara dəstək sahəsində əməkdaşlıq, palataya üzv olan şirkətlərlə yerli KOB-lar arasında əlaqələrin genişləndirilməsi, Agentliyin "KOB Dostu" şəbəkəsinə texniki dəstəyin göstərilməsi, birgə tədbirlərin və Almaniya təcrübə səfərinin təşkili məsələlərinə dair fikir mübadiləsi aparılıb.

1



3



2



29 yanvar 2020

Macarıstanın ölkəmizdəki fəvqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi KOBİA-da olub. İdarə Heyətinin sədri Orxan Məmmədovla keçirilmiş görüşdə Azərbaycan və Macarıstan arasında KOB sahəsində əməkdaşlığa, bu sahədə birgə tədbirlərin keçirilməsinə, hər iki ölkənin KOB-ları arasında əlaqələrin genişləndirilməsinə, eləcə də Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın növbəti iclası çərçivəsində Macarıstanın müvafiq qurumları ilə görüşlərin təşkilinə dair müzakirələr aparılıb.

5 fevral 2020

KOBİA ilə Asiya İnkişaf Bankının (AİB) ölkəmizdə səfərdə olan

özel sektorun maliyyələşdirilməsi missiyası ilə görüş keçirilib. Görüşdə kiçik və orta sahibkarlara (KOB) dövlət dəstəyi mexanizmləri, eləcə də KOBİA-nın fəaliyyəti, həyata keçirilən layihə və proqramlar haqqında məlumat verilib. Diqqətə çatdırılıb ki, Agentliyin prioritetlərindən biri də KOB-ların maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsidir. Görüşdə bu sahədə mövcud maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsinə, yeni innovativ və alternativ maliyyələşmə mexanizmlərinin yaradılmasına dair fikir mübadiləsi, əməkdaşlıq perspektivlərinə və mümkün birgə layihələrə dair müzakirələr aparılıb.

6 fevral 2020

KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan-

Fransa Ticarət Palatasının İdarə Heyətinin sədri Teybə Quliyeva və İdarə Heyətinin üzvləri ilə görüşüb. Görüşdə KOBİA-nın fəaliyyəti, kiçik və orta sahibkarlara göstərdiyi dəstək tədbirləri, Agentliyin KOB sahəsində xarici təşkilatlarla əməkdaşlığı barədə məlumat verilib, KOBİA-nın ötən il Fransa Sahibkarlar Təşkilatı (MEDEF) ilə əməkdaşlığa başladığı vurğulanıb. KOBİA və Palata arasında əməkdaşlıq imkanlarına dair müzakirələrin aparıldığı görüşdə qadın və gənc sahibkarların bilik və bacarıqlarının genişləndirilməsi, KOB-ların məşğulluqda rolunun artırılması, maliyyə resurslarına və xarici bazarlara çıxışı, KOB-ların iştirakı ilə birgə forumun təşkili, Fransanın dövlət-özel sektor tərəfdaşlığı sahəsində uğurlu təcrübəsinin öyrənilməsi perspektiv əməkdaşlıq istiqamətləri kimi qeyd edilib.



12 fevral 2020

KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov Almaniya da bu ölkənin Kiçik və Orta Müəssisələr Federal Assosiasiyasının (BVMW) Bavariya üzrə nümayəndəsi Akim Mişellə görüşüb. Görüşdə hər iki qurumun fəaliyyəti, KOB-lara göstərilən dəstək tədbirləri barədə məlumat verilib, assosiasiyanın KOBİA ilə əməkdaşlıqda maraqlı olduğu vurğulanıb. Tərəflər KOB-ların iştirakı ilə birgə tədbirlərin keçirilməsinə, turizm və İKT sahəsində layihələrin reallaşdırılmasına, KOB-ların maliyyələşdirilməsi üzrə təcrübəyə dair fikir mübadiləsi aparıb. Almaniyanın "BioM Biotech" Klasterlərin İnkişafı Mərkəzinin rəhbəri Hors Domdey ilə keçirilmiş görüşdə klasterləşmə sahəsində təcrübə mübadiləsinə dair müzakirələr aparılıb. Məlumat verilib ki, Azərbaycanda KOB klasterlər üçün bir sıra güzəştlər nəzərdə tutulur və KOBİA bu sahədə təsdiqedicisi sənədi verən səlahiyyətli

- 01 Macarıstanın ölkəmizdəki fəvqəladə və səlahiyyətli səfiri Viktor Szederkenyi ilə KOBİA-da görüş. 29 yanvar 2020-ci il
- 02 AİB-in ölkəmizdə səfərdə olan özəl sektorun maliyyələşdirilməsi missiyası ilə görüş. 5 fevral 2020-ci il
- 03 Azərbaycan-Fransa Ticarət Palatasının İdarə Heyətinin sədri Teybə Quliyeva və İdarə Heyətinin üzvləri ilə görüş. 6 fevral 2020-ci il
- 04 Almaniyanın Kiçik və Orta Müəssisələr Federal Assosiasiyasının (BVMW) Bavariya üzrə nümayəndəsi Akim Mişel ilə görüş. 12 fevral 2020-ci il
- 05 Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın Budapeştdə keçirilən 7-ci iclası çərçivəsində görüşlər. 14 fevral 2020-ci il

qurumdur. Almaniya tərəfi isə Bavariyada əcazılıq və digər sahələrdə fəaliyyət göstərən klasterlərə dəstəyi diqqətə çatdırıb. Görüşdə startaplara məsləhət xidmətlərinin göstərilməsi sahəsində təcrübə mübadiləsinə, tanışlıq səfərlərinin təşkilinə dair müzakirələr aparılıb.

14 fevral 2020

Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın Budapeştdə keçirilən 7-ci iclası çərçivəsində KOBİA nümayəndələri Macarıstanın müvafiq qurumlarında bir sıra görüşlər

keçirib. KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədovun Macarıstanın İxracın Təşviqi Agentliyinin (HEPA) baş icraçı direktoru Balas Hendriç ilə təşkil olunmuş görüşündə birgə tədbirlərin keçirilməsinə, ixracla məşğul olan KOB-lar üçün bazar araşdırmaları metodologiyasına və maliyyələşdirmə mexanizmlərinə, kənd təsərrüfatı, sənaye, İKT və səhiyyə sahələrində fəaliyyət göstərən KOB-lar arasında əməkdaşlığa, birgə Tədbirlər Planının hazırlanmasına və HEPA nümayəndə heyətinin Bakıya səfərinə dair müzakirələr aparılıb.

Macarıstanın Ticarət və Sənaye Palatasının Qərbi Balkan Komitəsinin prezidenti Atilla Qalambos ilə

1



2



3



KOBİA nümayəndələri arasında görüşdə isə Agentliyin fəaliyyəti barədə məlumat verilib, birgə tədbirlərin və qarşılıqlı missiyaların təşkilinə, ölkəmizdə kənd təsərrüfatı və qida sənayesi sahəsində Macarıstan şirkətləri ilə birgə müəssisələrin, eləcə də hər iki ölkənin KOB subyektləri arasında əməkdaşlığın inkişafı məqsədilə ortaq platformanın yaradılmasına dair fikir mübadiləsi aparılıb, Macarıstan şirkətləri ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühitindən daha aktiv istifadə etməyə dəvət olunub.

17 fevral 2020

KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Cemal Yanqınla görüşüb. Görüşdə KOB sahəsində mövcud əməkdaşlığa,

əlaqələrin daha da genişləndirilməsi perspektivlərinə, hər iki ölkənin KOB-larının iştirakı ilə birgə layihələrin reallaşdırılmasına, eləcə də Azərbaycanın regionlarında KOB-ların dəstəklənməsinə dair fikir mübadiləsi aparılıb.

17 fevral 2020

KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) sədri Abdurrahman Uzunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə qarşılıqlı olaraq KOBİA və MÜSİAD-ın fəaliyyəti barədə məlumat verilib, MÜSİAD üzvlərinin 95%-nin KOB-lardan ibarət olduğu və Azərbaycan şirkətlərinin də bu təşkilatda təmsil olunduğu diqqətə çatdırılıb. Görüşdə tərəflər arasında əməkdaşlıq imkanla-

rına, birgə layihələrin və tədbirlərin reallaşdırılmasına, KOB-ların ixrac imkanlarının daha da artırılmasına dair fikir mübadiləsi aparılıb.

28 fevral 2020

İslam İnkişaf Bankı Qrupunun regional direktoru Saleh Jelasinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində KOBİA-da olub. KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədovla keçirilmiş görüşdə təşkilatla əlaqələrin genişləndirilməsi, qurumun Azərbaycanda alternativ maliyyələşdirmə sahəsində həyata keçirdiyi layihəyə yerli maliyyə institutlarının marağı nəzərə alınaraq bu sahədə texniki dəstəyin davam etdirilməsi, KOB klasterlərin dəstəklənməsinə texniki yardımın göstərilməsi, məsələləri müzakirə edilib.



3 mart 2020

Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TÜRKPА) baş katibi Altınbek Mamayusupov KOBİA-da olub. KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədovla keçirilmiş görüşdə TÜRKPА-nın fəaliyyəti, ölkəmizdə KOB-lara göstərilən dəstək və KOBİA-nın bu istiqamətdə qanunvericilik təşəbbüsləri barədə məlumat verilib, Agentlik ilə assambleyaya üzv ölkələrin müvafiq qurumları, o cümlədən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ), Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı Təşkilatı (KOSGEB), Qazaxıstanın "Damu" Sahibkarlığın İnkişafı Fondu arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

- 01 Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Cəmal Yanqınla görüş. 17 fevral 2020-ci il
- 02 Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) sədri Abdurrahman Uzunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş. 17 fevral 2020-ci il
- 03 İslam İnkişaf Bankı Qrupunun regional direktoru Saleh Jelasinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş. 28 fevral 2020-ci il
- 04 Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TÜRKPА) baş katibi Altınbek Mamayusupov ilə görüş. 3 mart 2020-ci il
- 05 KOBİA nümayəndələrinin Londonda Avropa Yenidənqurma və İnkişaf Bankının rəhbər vəzifəli şəxsləri ilə görüşləri. 6-10 mart 2020-ci il

6-10 mart 2020

KOBİA nümayəndələri Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına səfər çərçivəsində Londonda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) rəhbər vəzifəli şəxsləri ilə görüşlər keçirib. KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov və AYİB-in Davamlı İnfrastruktur Siyasəti Bölməsinin rəhbəri Con Sid, İnfrastruktur Layihələrin Hazırlanması Bürosunun səlahiyyətli təmsilçisi Markos Martinez, İnfrastruktur Fondlarının rəhbəri Sinner Karsten arasında təşkil olunmuş görüşlərdə Agentliyin fəaliyyəti, ölkəmiz-

də KOB sektorunun inkişafı, bu istiqamətdə görülən işlər barədə məlumat verilib, AYİB-lə KOB və dövlət-özal sektor tərəfdaşlığı (PPP) sahələrində əməkdaşlığa dair müzakirələr aparılıb. Görüşdə KOBİA-nın nəzdində yaradılmış Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin potensialının gücləndirilməsinə dəstək göstərilməsi, banklar tərəfindən maliyyələşdirilə biləcək PPP layihələri, eləcə də KOB-lar üçün əməliyyat standartları, maliyyə mənbələrinə çıxış, innovativ təcrübə və texnologiyaların tətbiqi, ticarətin təşviqi, qadın sahibkarlığının inkişafı sahələrində əməkdaşlıq məsələləri xüsusilə vurğulanıb.

1



2

3



KOBİA nümayəndələri səfər çərçivəsində Londonda Kiçik Biznes Federasiyasında olublar. KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov və Kiçik Biznes Federasiyasının Avropa İttifaqı və Beynəlxalq Əlaqələr İdarəsinin direktor müavini Ceyms Sibli ilə keçirilmiş görüşdə KOBİA-nın fəaliyyəti, xarici ölkələrin, o cümlədən Böyük Britaniyanın müvafiq qurumları ilə əməkdaşlığı barədə məlumat verilib, federasiya ilə əməkdaşlığa, qurumun nümayəndələrinin ölkəmizə səfərinin təşkilinə, startaplara və KOB-lara xidmətlərin göstərilməsi sahəsində təcrübə mübadiləsinə dair müzakirələr aparılıb.

12 avqust 2020

KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov "Oğuz Aqro Industry" MMC-nin yaponiyalı investoru Muneçika Tanio və müəssisənin direktor müavini Namiq Ələsgərova

görüşüb. Görüşdə "Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı" çərçivəsində Oğuz rayonunun Sincan kəndində yaradılmış tütünçülük təsərrüfatının cari fəaliyyəti, istehsal imkanlarının genişləndirilməsi və ölkəmizin digər rayonlarında bu istiqamətdə fəaliyyət göstərməsi üçün lazım olan əlavə dövlət dəstəyi tədbirləri müzakirə edilib.

19 oktyabr 2020

Argentina Respublikasının Azərbaycan Respublikasındakı fəvqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Perez Qunella KOBİA-da olub. KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədovla keçirilmiş görüşdə Ermənistanın 27 sentyabr tarixindən etibarən Azərbaycana qarşı hərbi təxribatı və bu təxribat nəticəsində mülki əhaliyə, eləcə də Azərbaycanın sahibkarlıq subyektlərinə, xüsusilə də KOB subyektlərinə

dəymiş ziyan barədə məlumat verilib. KOBİA sədri görüşdə həmçinin Azərbaycan və Argentinanın sahibkarlıq subyektləri arasında əlaqələrin qurulması və mövcud əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb, hər iki ölkənin bu sahədə böyük potensiala malik olduğunu bildirib. Agentliyin kiçik və orta sahibkarlığın inkişafı sahəsində ən yaxşı beynəlxalq təcrübələrin öyrənilməsində Argentinanın bu sahədə fəaliyyət göstərən müvafiq qurumları ilə əməkdaşlıqda maraqlı olduğu qeyd edilib. Görüşdə pandemiya şəraitində KOB-ların dəstəklənməsi məqsədilə həyata keçirilən dövlət dəstəyi tədbirləri, KOBİA-nın bu sahədəki fəaliyyəti barədə də məlumat verilib.

29 oktyabr 2020

KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin



4

(TİKA) Bakı nümayəndəliyinin koordinatoru Teoman Tiryaki ilə görüşüb. KOBİA ilə TİKA arasında KOB sahəsində əməkdaşlıq imkanlarının müzakirə olunduğu görüşdə Orxan Məmmədov Agentliyin fəaliyyəti, KOB-lara ümumilikdə və pandemiya dövründə göstərilən dövlət dəstəyi tədbirləri, bu sahədə KOBİA-nın gördüyü işlər barədə məlumat verib, Agentliyin Türkiyənin müvafiq qurumları ilə də uğurlu əməkdaşlıq etdiyini vurğulayıb. Azərbaycanın və Türkiyənin müvafiq qurumlarının iştirakı və dəstəyi ilə Cəbrayıl rayonunun erməni işğalından azad edilmiş Cocuq Mərcanlı kəndində həyata keçirilən layihələr xüsusilə qeyd olunub. KOBİA sədri 27 sentyabr tarixindən etibarən Ermənistanın Azərbaycana qarşı hərbi təxribatının ölkə əhalisi, mülki infrastruktur və sahibkarlar üçün ağır nəticələri barədə məlumat verərək Türkiyənin Azərbaycana dəstəyinin ölkə-

01 "Oğuz Aqro İndustry" MMC-nin yaponiyalı investoru Muneçika Tanio ilə görüş. 12 avqust 2020-ci il

02 Argentina Respublikasının Azərbaycan Respublikasındakı fəvqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Perez Qunella ilə görüş. 19 oktyabr 2020-ci il

03 Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyinin koordinatoru Teoman Tiryaki ilə görüş. 29 oktyabr 2020-ci il

04 Türkiyənin Kiçik Sahibkarlar və Sənətkarlar Konfederasiyasının (TESK) rəhbəri Bendevi Palandöken ilə görüş. 2 noyabr 2020-ci il

mizdə yüksək qiymətləndirildiyini qeyd edib. Görüşdə TİKA ilə birgə ölkə regionlarında, o cümlədən işğaldan azad edilmiş rayonlarda KOB sektorunun inkişafı və məşğulluğun artırılması istiqamətində, eləcə də sosial sahibkarlıq və həssas kateqoriyadan olan sahibkarlar üçün birgə layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

2 noyabr 2020

KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov və Türkiyənin Kiçik Sahibkarlar və Sənətkarlar Konfederasiyasının (TESK) rəhbəri

Bendevi Palandöken arasında təşkil olunmuş görüşdə ölkəmizdə KOB sektorunun dövlətin diqqət mərkəzində olduğu, KOB-lara ümumilikdə və pandemiya dövründə göstərilən dövlət dəstək tədbirləri, bu sahədə KOBİA-nın gördüyü işlər barədə məlumat verilib. Türkiyənin müvafiq qurumları ilə kiçik və orta sahibkarlıq sahəsində KOBİA-nın uğurlu əməkdaşlığı qeyd olunub. Azərbaycanda da müxtəlif sektorlar üzrə sahibkarların ictimai birlikləri, eləcə də KOBİA yanında 15 QHT və sahibkarlar assosiasiyalarından ibarət İctimai Şuranın fəaliyyət göstərdiyi və bu təşkilatların KOB-ların təşkilatlanmasındakı əhəmiyyəti diqqətə çatdırılıb.



16 noyabr 2020

KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (İƏT GF) prezidenti Taha Ayhanla görüşüb. KOBİA və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu arasında birgə əməkdaşlığa dair ətraflı fikir mübadiləsinin aparıldığı görüşdə Orxan Məmmədov görüşün Azərbaycan üçün əlamətdar bir dövrə təsadüf etdiyini vurğulayıb. KOBİA sədri qonaqları Ermənistanın hərbi təxribatı nəticəsində sahibkarlıq subyektlərinə dəymiş ziyan, bu zərərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq görülən işlər, eləcə də işğaldan azad olunmuş Azərbaycan ərazilərinin zəngin iqtisadi və investisiya potensialı barədə məlumatlandırıb.

17 noyabr 2020

Azərbaycanda səfərdə olan Türkiyənin İş adamları və Girişimçilər



19 noyabr 2020

Türkiyəyə səfər çərçivəsində KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov Türkiyə Respublikası Prezidentinin Investisiya Ofisinin rəhbəri Burak Dağlıoğlu ilə görüşüb. Görüşdə Azərbaycanda KOB sektoru, Agentliyin fəaliyyəti və KOB-lara göstərdiyi dəstək barədə məlumat verilib, KOBİA-nın Türkiyənin müvafiq sahədə fəaliyyət göstərən qurumları ilə əməkdaşlıq etdiyi vurğulanıb. Bildirilib ki, xarici investisiyaların cəlb edilməsi də Agentliyin fəaliyyət istiqamətləri sırasındadır və KOBİA ölkəmizdə xarici investisiyalar əsasında müxtəlif müəssisələrin yaradılması üçün yerli sahibkarlara dəstək və xidmətlər göstərir. KOBİA investisiyaların təşviqi sahəsində Türkiyə təcrübəsinin araşdırılması, bu sahədə Agentlik əməkdaşları üçün müvafiq təlimlərin təşkili, müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsi, qarşılıqlı sahəvi biznes missiyaların təşkili və müvafiq tərəfdaşların müəyyənləşdirilməsi istiqamətlərində Türkiyə



4



Respublikası Prezidentinin İnvestisiya Ofisi ilə əməkdaşlıq edə bilər.

20 noyabr 2020

KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov İstanbulda keçirilən "MUSİAD Expo-2020" sərgisi çərçivəsində Türkiyə Katılım Bankları Birliyi Assosiasiyasının (TKBB) sədri Metin Özdemirle görüşüb. Görüşdə ötən il Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə görüşü çərçivəsində alternativ maliyyələşmə mexanizmləri sahəsində təcrübə mübadiləsini və KOB-ların investisiya layihələrinin dəstəklənməsi istiqamətində əməkdaşlığı nəzərdə tutan KOBİA və TKBB arasında Anlaşma memorandumunun, "Ziraat Bank", "Türk Exim Bank" və Agentlik arasında üçtərəfli niyyət protokolunun imzalandığı diqqətə çatdırılıb. Əməkdaşlığa dair ətraflı fikir mübadiləsinin aparıldığı görüşdə KOB-ların maliyyələşdirilməsinə dair alternativ mexanizmlərə, TKBB-nin təcrübəsindən faydalana-

- 01 İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (İƏT GF) prezidenti Taha Ayhanla görüş. 16 noyabr 2020-ci il
- 02 Türkiyənin İş adamları və Girişimçilər Dərnəyinin (TÜMKİAD) prezidenti Nihat Tanrikulun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş. 17 noyabr 2020-ci il
- 03 Türkiyə Respublikası Prezidentinin İnvestisiya Ofisinin rəhbəri Burak Dağlıoğlu ilə görüş. 19 noyabr 2020-ci il
- 04 Türkiyə Katılım Bankları Birliyi Assosiasiyasının (TKBB) sədri Metin Özdemirle görüş. 20 noyabr 2020-ci il
- 05 İran İslam Respublikasının ölkəmizdəki səfiri Seyid Abbas Musevi ilə görüş. 23 dekabr 2020-ci il

raq KOB-ların inkişaf etdirilməsində innovativ və alternativ maliyyələşdirmə alətlərinin tətbiqinə, işğaldan azad olunmuş Azərbaycan ərazilərində Türkiyə banklarının potensial investisiya layihələrində iştirakına və təşviqinə dair müzakirələr aparılıb.

23 dekabr 2020

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və İran İslam Respublikasının ölkəmizdəki səfiri Seyid Abbas Musevi arasında görüş keçirilib. Görüşdə Orxan Məmmədov KOBİA-nın fəaliyyəti və dəstək mexanizmləri, pandemiya dövründə KOB-lara göstərilən dövlət dəstəyi barədə məlumat verib. Həmçinin işğaldan azad olunmuş ərazilərimizin dirçəldilməsinin dövlətin prioritet istiqamətlərindən olduğu və KOBİA-nın

bu istiqamətdə müvafiq tədbirlər həyata keçirəcəyi vurğulanıb.

Səfir Seyid Abbas Musevi ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən KOB sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirərək, işğaldan azad edilmiş sərhədyanı ərazilərdə birgə investisiya layihələrinin həyata keçirilməsinin hər iki tərəfin KOB-ları üçün faydalı olacağını qeyd edib.

Görüşdə Azərbaycan və İran arasında KOB sahəsində əməkdaşlığa, işğaldan azad edilmiş ərazilərdə xarici investorlarla birgə həyata keçiriləcək layihələrə, hər iki ölkənin KOB-ları arasında ticarət əlaqələrinin genişləndirilməsinə, KOBİA və İranın müvafiq qurumları arasında əməkdaşlığın yaradılmasına dair fikir mübadiləsi aparılıb.



İtaliya-Azərbaycan biznes forumu

21 fevral 2020

Azərbaycan Respublikası Prezidentinin İtaliya Respublikasına dövlət səfəri çərçivəsində Romada təşkil olunmuş İtaliya-Azərbaycan biznes forumunda kiçik və orta sahibkarlıq (KOB) sahəsində əməkdaşlıq perspektivləri də müzakirə edilib. Tədbirdə çıxış edən KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov ölkələrimiz arasında KOB sahəsində əlaqələrin genişləndirilməsi potensialını diqqətə çatdırıb, bu

məqsədlə birgə əməkdaşlıq platformasının yaradılması, texnologiya və innovasiyalar üzrə layihələrin reallaşdırılması, potensial investisiya layihələrinə dair məlumat mübadiləsinin aparılması, Azərbaycan KOB-larının İtaliyaya tanışlıq səfərlərinin, bu səfərlər çərçivəsində sahibkarların müəssisələrə baxış və təlimlərin təşkili, hər iki ölkənin KOB-larının iştirakı ilə Azərbaycanda birgə müəssisələrin yaradılması imkanlarını qeyd edib.







Biznes forum çərçivəsində KOBİA və Kiçik və Orta Müəssisələrin Beynəlxalq Şəbəkəsi (INSME) arasında **Anlaşma memorandumu** imzalanıb. Sənəd Azərbaycan KOB-ları üçün İNSME-yə üzv ölkələrin bazarlarına çıxış üçün geniş imkanlar yaradan tədbirləri özündə ehtiva edir.

KOBİA ilə İtaliyanın Milli Mikrokredit Agentliyi və İtaliya Beynəlmilləşdirmə Agentliyi ("Promos İtaliya") arasında imzalanmış anlaşma memorandumlarında isə KOB-lar üçün mikrokredit alətlərinin təşviqi mexanizmləri, innovativ kreditləşmə, ixraca dəstək tədbirlə-

ri, təlim və məsləhət xidmətlərinin təşkili, KOB-ların peşə bacarıqlarının artırılması, birgə layihələrin həyata keçirilməsi kimi istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulur.






Azərbaycan-Ukrayna İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 12-ci iclası

31 yanvar 2020

KOBİA nümayəndələri Kiyevdə keçirilmiş Azərbaycan-Ukrayna İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 12-ci iclasında və tədbir çərçivəsində təşkil olunmuş dəyirmi masada iştirak edib. Komissiyanın iclasında və Ukrayna-Azərbaycan dəyirmi masasındakı çıxışında KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov hər iki ölkənin KOB sahəsində böyük potensiala malik olduğunu və KOB-lar arasında əlaqələrin genişləndirilməsi üçün müxtəlif tədbirlərin təşkilinin önəmini vurğulayıb, ölkəmizdə KOB sektoru

runun inkişafına dövlət dəstəyi, bu sahədə KOBİA-nın fəaliyyəti barədə məlumat verib. KOBİA tərəfindən ölkələrimiz arasında KOB sahəsində əlaqələrin inkişafı məqsədilə əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə, sahibkarlar arasında birbaşa və sıx əlaqələrin qurulması üçün Azərbaycan-Ukrayna Biznes Şurasının yaradılmasına, biznes assosiasiyaları arasında aktiv əlaqələrin qurulmasına, dövlət-özel sektor tərəfdaşlığı sahəsində Ukrayna təcrübəsinin öyrənilməsinə, birgə müəssisələrin yaradılmasına dair təkliflər səsləndirilib.

Azərbaycan-Ukrayna İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 12-ci iclası çərçivəsində KOBİA və Ukrayna Ticarət və Sənaye Palatası arasında **Əməkdaşlığa dair memorandum** imzalanıb. KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov və Ukrayna Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov arasında imzalanmış sənəddə KOB-lar arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə məlumat və təcrübə mübadiləsinə, birgə tədbirlərin təşkilinə dair məsələlər öz əksini tapıb.



Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı Təşkilatının (KOSGEB) nümayəndələri KOBİA-da

27 fevral 2020

KOBİA-nın dəvəti ilə ölkəmizdə səfərdə olan Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı Təşkilatının (KOSGEB) nümayəndələri KOBİA-da olublar. KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədovla KOSGEB sədri Cəvahir Uzkurt arasında keçirilmiş görüşdə mövcud əməkdaşlığa və əlaqələrin genişləndirilməsi perspektivlərinə dair müzakirələr aparılıb, tərəflər qarşılıqlı olaraq fəaliyyətlərindəki yeniliklər, KOB-lara göstərilən dəstək və xidmətlər, bu sahədə nəzərdə tutulan layihə və digər tədbirlər barədə məlumat veriblər. Görüşdə hər iki ölkənin KOB subyektləri arasında əlaqələrin genişləndirilməsinin, bu sahədə birgə tədbir və layihələrin reallaşdırılmasının, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılmasında KOB-ların rolunun aktivləşdirilməsinin önəmi vurğulanıb.

Görüş çərçivəsində KOBİA və KOSGEB arasında **Birgə Fəaliyyət Planı** imzalanıb. KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov və KOSGEB sədri Cəvahir Uzkurt tərəfindən imzalanmış sənəddə KOB-lar üçün dövlət dəstəyi mexanizmlərinin təsirinin müəyyən edilməsi və effektivliyinin artırılması sahəsində Türkiyə təcrübəsinin öyrənilməsi, Azərbaycan KOB-larına dair geniş məlumat bazasının hazırlanması üçün birgə işçi qrupunun yaradılması, KOB sahəsində investisiya qoyuluşunun təmin edilməsi üzrə Türkiyənin İnkişaf və İnnovasiya Fondunun təcrübəsindən yararlanmaq, birgə KOB inkişafı fondlarının formalaşdırılmasında əməkdaşlıq kimi məsələlər öz əksini tapıb.



Azərbaycan və Rostov vilayəti arasında ticari-iqtisadi və mədəni-humanitar əməkdaşlığın inkişafına dair biznes forum

4 mart 2020

Rusiya Federasiyasının Rostov vilayətinin qubernatoru Vasili Qolubevin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan və Rostov vilayəti arasında ticari-iqtisadi və mədəni-humanitar əməkdaşlığın inkişafına dair biznes forum keçirilib. Biznes forumda Azərbaycan Respublikasının KOBİA və Rostov vilayətinin İxrac Dəstək Mərkəzi

arasında əməkdaşlığa dair **Anlaşma memorandumu** imzalanıb. Sənədə əsasən, tərəflər sahibkarlıq sahəsində təlim proqramlarının həyata keçirilməsi, ixrac yönümlü KOB-ların dəstəklənməsi üçün müxtəlif tədbirlərin təşkili, turizm, logistika, ticarət, xidmət, kənd təsərrüfatı, sənaye, tikinti, İKT sahələrində birgə layihələrin reallaşdırılması və s. sahələrdə əməkdaşlıq edəcəklər.





“MUSİAD Expo-2020”

20 noyabr 2020

Istanbulda keçirilən “MUSİAD Expo-2020” beynəlxalq sərgisi çərçivəsində KOBİA və Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) arasında əməkdaşlığa dair **Anlaşma memorandumu** imzalanıb. Sənədi KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov və MÜSİAD prezidentinin müavini Mehmet Akif Özyurt imzalayıblar. Anlaşma memorandumunda tərəflərin ticarət, sənaye, investisiya sahələrində əməkdaşlığı, birgə biznes tədbirlərinin təşkili, iş adamlarının hər iki ölkədə keçirilən sərgilərdə və digər tədbirlərdə iştirakının təşviq

olunması, qarşılıqlı missiyaların təşkili və s. nəzərdə tutulur. İmzalanma çərçivəsində aparılmış müzakirələr zamanı MÜSİAD prezidentinin müavini Mehmet Akif Özyurt “MUSİAD Expo-2020” sərgisində Azərbaycanın “Qarabağ Azərbaycandır!” stendi ilə təmsil olunmasından və stenddə işğaldan azad olunmuş ərazilərin iqtisadi və investisiya potensialının təqdim edilməsindən məmnunluqlarını ifadə edib, Azərbaycanın stendinin sərgi ziyarətçiləri və iş adamları tərəfindən maraqla qarşılandığını bildirib.



KOBİA və Türkiyənin İnvestisiya Ofisi arasında əməkdaşlıq

10 dekabr 2020

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi çərçivəsində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Türkiyə Respublikasının Prezidenti yanında İnvestisiya Ofisi arasında əməkdaşlığa dair **Anlaşma memorandumu** imzalanıb. KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov

və Türkiyə Respublikasının Prezidenti yanında İnvestisiya Ofisinin sədri Burak Dağlıoğlu tərəfindən imzalanmış sənəddə qarşılıqlı investisiya qoyuluşu və bu sahədə əməkdaşlığın həyata keçirilməsi üçün müvafiq təşkilatlar və qurumlar arasında danışıqların aparılmasına dəstəyin göstərilməsi, informasiya və qabaqcıl təcrübə mübadiləsi, investisiya fəaliyyəti sahəsində nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili kimi əməkdaşlıq istiqamətləri nəzərdə tutulur.





“ZAVOD” biznes-oyunu

24 fevral 2020

Bakı Olimpiya Stadionunda KOBİA-nın təşkilatçılığı, dövlət qurumlarının, sahibkar və menecerlərin, iqtisadiyyat və idarəetmə sahəsində təhsil alan tələbələrin iştirakı ilə tədbir keçirilib. Tədbirdə çıxış edən KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov və Rusiyanın “Opora Rossii” təşkilatının vitse-prezidenti Eduard Omarov biznes-oyunun sahibkarlar üçün əhəmiyyəti barədə məlumat veriblər. Qeyd edilib ki, praktik təlimlərin yeni formatı olan biznes-oyun ilk dəfədir ki, Rusiyadan kənar da –

Azərbaycanda təşkil olunub. “Zavod” biznes-oyununun məqsədi sahibkarlar arasında sahibkarlıq düşüncə tərzinin inkişaf etdirilməsi, biznes prosesləri barədə biliklərinin artırılması, komanda şəklində qərarların qəbulu və səmərəli danışıqların aparılması bacarıqlarının inkişaf etdirilməsidir. Biznes-oyun real sənaye müəssisəsinin iş prosesini simulyasiya edir. Biznes-oyunun Bakı ilə yanaşı, ölkə regionlarında fəaliyyət göstərən sahibkarlar arasında da təşkil nəzərdə tutulur.



Speakers will talk

GOVERNMENT ADDRESS

12 May, 16:30-18:00 (GMT +4)

Moderated by

Vilius Sapoka
Minister of Finance of the Republic of Lithuania

Elmir Velizade
Deputy Minister / MTCHT

Orkhan Mammadov
Chairman / Agency for Development of SME

Bakhtiyar Aslanbayli
VP for CEA, Strategy and Region / bp AGT

Fariz Jafarov
Director / E-Gov Development Center of Azerbaijan

Leyla Guliyeva
TV presenter

THE MINISTRY OF TRANSPORT, COMMUNICATIONS AND HIGH TECHNOLOGIES OF THE REPUBLIC OF AZERBAIJAN

bp

INNOLAND

SUP.VC

UNDP



“World Net Summit” onlayn konfrans

12 may 2020

“**W**orld Net Summit” onlayn konfransı çərçivəsində “Government Address” tədbiri keçirilib. Onlayn tədbirdə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Litvanın maliyyə naziri Vilius Sapko, KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionları üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz

Cəfərov çıxış ediblər. KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışında Agentliyin başlıca fəaliyyət istiqamətlərindən birinin KOB-ların bilik və texnologiyalara çıxışının təmin edilməsi olduğunu bildirib, bu istiqamətdə KOBİA-nın təşəbbüs və dəstək mexanizmləri, o cümlədən KOB İnkişaf mərkəzləri, yaradılmaqda olan “e-KOB evi” portalı, startap şəhadətnaməsi barədə məlumat verib. Orxan Məmmədov çıxışında pandemiya zamanı zərər çəkmiş KOB-lara göstərilən dövlətin maliyyə-iqtisadi dəstəyi barədə də danışıb.



“Ukrayna-Azərbaycan: qlobal dəyişikliklər zamanı ticarət-iqtisadi əməkdaşlıq” mövzusunda videokonfrans

11 iyun 2020

Ukraynanın Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə keçirilmiş “Ukrayna-Azərbaycan: qlobal dəyişikliklər zamanı ticarət-iqtisadi əməkdaşlıq” mövzusunda videokonfransda KOBİA da iştirak edib. Tədbirdə KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə KOB inkişafı istiqamətində görülən işləri, bu sahədə Agentliyin fəaliyyətini diqqətə çatdırıb, KOB sahəsində Ukraynanın müvafiq qurumları və sahibkarlıq subyektləri ilə əməkdaşlıq imkanlarına toxunaraq, hər iki ölkənin KOB-larının iştirakı ilə birgə klasterlərin yaradılmasına, dövlət-özel

sektor tərəfdaşlığı sahəsində Ukrayna təcrübəsinin öyrənilməsinə, Azərbaycan-Ukrayna İşgüzar Şurasının yaradılmasına dair fikir və təkliflərini bölüşüb. Tədbirdə post-pandemiya dövründə Azərbaycan hökuməti tərəfindən prioritet olaraq müəyyən edilmiş turizm, telekommunikasiya, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı və digər perspektivli sahələrə Ukrayna investorları sərmayə yatırmağa dəvət edilib, bu sahədə Agentlik tərəfindən hertərəfli dəstəyin göstəriləcəyi bildirilib.



“Post-COVID-19: KOB-ların fəaliyyətinə dəstək” mövzusunda onlayn konfrans

30 iyun 2020



Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası (CCIAF) tərəfindən KOBİA-nın tərəfdaşlığı ilə təşkil edilmiş “Post-COVID-19: KOB-ların fəaliyyətinə dəstək” mövzusunda onlayn konfrans keçirilib. KOBİA İdarə Heyətinin sədr müavini Mehman Abbas onlayn konfransdakı çıxışında

koronavirus pandemiyasının kiçik və orta sahibkarlığa təsiri, Azərbaycan hökuməti tərəfindən həyata keçirilən dəstək proqramı, eləcə də Agentliyin KOB-lar üçün həyata keçirdiyi tədbirlərdən, KOBİA-nın beynəlxalq təşkilatlarla birgə əməkdaşlığından, bu əməkdaşlıq çərçivəsində reallaşdırılan layihələrdən danışıb.



“Miniboss Business School” proqramı

31 avqust 2020

KOBİA Böyük Britaniyanın Avropanın Biznesin İnkişafı Bürosu Elmi-Tədqiqat Mərkəzinin “Miniboss Business School” proqramının ölkəmizdə həyata keçirilməsinə dəstək göstərib.



MOLDOVAN SME CONFERENCE 2020

COMMO
COMMO



“KOB KONFRANS-2020

“Şərq tərəfdaşlığı”: ümumi problemlər və həll yolları”
mövzusunda onlayn tədbir

11 dekabr 2020

Moldova Respublikasının İqtisadiyyat və İnfrastruktur Nazirliyinin və bu ölkənin Kiçik və Orta Sahibkarlıq Sektorunun İnkişafı Təşkilatının təşkilatçılığı ilə keçirilmiş “KOB konfrans-2020. Şərq tərəfdaşlığı: ümumi problemlər və həll yolları” mövzusunda onlayn tədbirdə KOBİA da iştirak edib. Şərq tərəfdaşlığı ölkələrindən olan rəsmi şəxslərin, KOB və investisiya sahəsində müvafiq qurumların və sahibkarların iştirakı ilə təşkil olunmuş onlayn konfransda COVID-19 pandemiyası ilə əlaqədar özəl sektorun, xüsusilə də KOB subyektlərinin qarşılaşdığı çətinliklər, Şərq tərəfdaşlığı ölkələrinin hökumətlərinin pandemiyanın

KOB-lara neqativ təsirlərinin minimuma endirilməsi istiqamətində gördükləri qabaqlayıcı tədbirlər və verdikləri dəstək, bu sahədə ölkələrin uğurlu təcrübələri, Avropa İttifaqının dəstəyi, post-pandemiya dövründə görülməli işlər barədə məlumat verilib, həll yolları, yeni texnologiyalar müzakirə edilib. KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov beynəlxalq konfransdakı çıxışında Agentliyin fəaliyyəti, pandemiya dövründə Azərbaycan hökuməti tərəfindən KOB-lara göstərilən dəstək tədbirləri, KOBİA-nın dəstək mexanizmləri barədə məlumat verib.

İNNOVASIYA HƏFTƏSİ 2020

14-19 DEKABR 2020-ci il | Bakı, Azərbaycan



“INNOWEEK – İNNOVASIYA HƏFTƏSİ 2020” “World Net Summit” beynəlxalq onlayn konfrans

14-19 dekabr 2020

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BMT-nin İnkişaf Proqramı və “FA International Trade Events” MMC-nin birgə təşkilatçılığı ilə “InnoWeek – İnnovasiya həftəsi 2020” çərçivəsində keçirilən “World Net Summit” beynəlxalq onlayn konfransında KOB-ların innovasiyalara çıxış imkanlarının genişləndirilməsi, bu sahədə dövlət dəstəyi tədbirləri və mexanizmlərindən də bəhs olunub. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin KOB-ların innovasiyalara çıxışının yaxşılaşdırılması istiqamətində göstərilən dəstək və xidmətlər, innovativ sahibkarlığın inkişafına yönəlmiş və biznesin bilik və bacarıqlara çıxışını təmin edən KOB İnkişaf mərkəzləri və bu mərkəzlərdə

fəaliyyət göstərən biznes inkubatorlar barədə məlumat verib. Orxan Məmmədov həmçinin KOB-ların innovativ fəaliyyətə təşviq edilməsi, startapların stimullaşdırılması üçün Agentliyin həyata keçirdiyi maarifləndirici və təşviqedicilik tədbirlər barədə məlumat verib, tədbir çərçivəsində sualları cavablandırıb.

18 dekabr 2020

Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycan regionlarında dayanıqlı mikro sahibkarlığın inkişafının sürətləndirilməsi” layihəsi çərçivəsində 100-ə yaxın sahibkarın 20-dək sahə üzrə 500 çeşiddən çox məhsullarının nümayiş olduğu Virtual Sahibkarlar Yarmarkasının açılışı olub. Virtual yarmarka

ilə bağlı Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə istehsalçı, təchizatçı, istehlakçı və müvafiq qurumların məlumatlandırılması məqsədilə təşkil olunmuş onlayn tədbirə KOBİA da qatılıb. Tədbirdəki çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin mikro sahibkarlığın inkişafına dəstəyi nəzərdə tutan platformaları dəstəklədiyini, yarmarkaya qatılan iştirakçıların əksəriyyətinin qadın sahibkarlar olmasının, platformanın pandemiya şəraitində təşkilinin əhəmiyyətini qeyd edib.



Azərbaycan Respublikasının
Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi

«KOB DOSTU» ŞƏBƏKƏSİ



01

“Kıçık və Orta Biznesin Dostu”
şəbəkəsi

02

“Kıçık və Orta Biznesin Dostu”
rəqəmlərdə

03

Yeni KOB-ların yaranması və
mövcud KOB-ların inkişafına
dəstək: uğur hekayələri



01 . “KİÇİK VƏ ORTA BİZNESİN DOSTU” ŞƏBƏKƏSİ



Agentlik qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə yeni idarəetmə modelləri tətbiq etməkdədir. Hazırda ölkə üzrə formalaşdırılmaqda olan “Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) şəbəkəsi Agentliyin sahibkarlara başlıca və effektiv dəstək mexanizmlərindən biridir və KOBİA-nın re-

gionlardakı fəaliyyəti bu şəbəkə vasitəsilə həyata keçirilir.

KOB dostları yeni KOB-ların yaranmasına və mövcud KOB-ların inkişafına hərtərəfli dövlət dəstəyini yerində təmin edir. KOB-lara onların dayanıqlı inkişaf tələblərinə uyğun dəstəyin verilməsi bir tərəfdən mövcud dövlət dəstək mexanizmlərindən istifadə im-


kanlarının genişləndirilməsi, bu dəstəklərə KOB-ların maneəsiz və rahat çıxışının təmin edilməsi, digər tərəfdən isə Agentliyin göstərəcəyi çoxsaylı dəstək mexanizmlərinin tətbiqi vasitəsilə təmin edilir.

“KOB Dostu” şəbəkəsinin fəaliyyətinin digər mühüm istiqaməti KOB-ların hüquqlarının müdafiəsi



ilə bağlıdır. KOB-ların hüquqlarının müdafiəsi, yarıya biləcək problemlərin həlli dövlət-sahibkar əməkdaşlığı platformasında həyata keçirilir.

“KOB Dostu” şəbəkəsinin fəaliyyətinin daha bir mühüm istiqaməti sorğu və monitorinqlərin keçirilməsidir. Sahibkarlarla sıx əlaqədə olan KOB dostları onların inkişaf ehtiyaclarını sorğular vasitəsilə öyrənir. Eyni zamanda bu şəbəkə vasitəsilə yerlərdə KOB-lara göstərilən xidmətlərin monitorinqi aparılır.



02. “KİÇİK VƏ ORTA BİZNESİN DOSTU” RƏQƏMLƏRDƏ



- Hazırda Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Yevlax, Şəki, Lənkəran şəhərlərində, Abşeron, Qəbələ, Şamaxı, Quba, Qusar, Xaçmaz, Siyəzən, Masallı, Füzuli, İmişli, Şəmkir, Cəlilabad və Kürdəmir rayonlarında **25 “KOB Dostu”** fəaliyyət göstərir.
- “KOB Dostu” ofislərinin 7-si 2018-ci ildə, 12-si 2019-cu ildə, 2-si isə 2020-ci ildə fəaliyyətə başlayıb.

2018

1. Masallı rayonu
2. Siyəzən rayonu
3. Xaçmaz rayonu
4. Gəncə şəhəri
5. Yevlax şəhəri
6. Quba rayonu
7. Qusar rayonu

2019

1. Qəbələ rayonu
2. Abşeron rayonu
3. Füzuli rayonu
4. Sumqayıt şəhəri
5. Şəki şəhəri
6. Şamaxı rayonu
7. Bakı şəhəri (Xəzər rayonu)
8. İmişli rayonu
9. Şəmkir rayonu
10. Bakı şəhəri
Bakı Baş Gömrük İdarəsi
11. Lənkəran şəhəri
12. Cəlilabad rayonu

2020

1. Mingəçevir şəhəri
2. Kürdəmir rayonu



Kürdəmirdə “KOB Dostu” fəaliyyətə başlayıb

Yanvarın 27-də Kürdəmir rayonunda “KOB Dostu” fəaliyyətə başlayıb. Bununla əlaqədar sahibkarların iştirakı ilə təşkil edilmiş tədbirdə KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov KOB-lara dəstək tədbirləri və mexanizmləri, “KOB Dostu” konsepsiyası barədə məlumat verib, sahibkarları “KOB Dostu” ilə fəal əməkdaşlığa dəvət edib.

Heydər Əliyev Mərkəzində yerləşən ofislə tanışlıq zamanı burada sahibkarların müraciətlərinin qəbulu, onlara dövlət dəstəyi mexanizmləri çərçivəsində xidmətlərin göstərilməsi üçün hər cür şərait yaradıldığı, digər “KOB Dostu” ofislərində olduğu kimi, Kürdəmir rayonundakı ofisdə də “KOB könüllüləri”nin fəaliyyət göstərdiyi diqqətə çatdırılıb.





“KOB Dostu” Mingəçevirdə

KOBİA-ya mikro, kiçik və orta sahibkarlardan daxil olan müraciətlər və regionun biznes potensialı nəzərə alınaraq Mingəçevir şəhərində də “KOB Dostu” fəaliyyətə başlayıb. Mingəçevir “KOB Dostu” Gənclər Evinde fəaliyyət göstərir və Mingəçevir şəhəri ilə yanaşı, ətraf rayon və şəhərlərə də xidmət edir.

Martın 2-də sahibkarların və biznes subyektlərinə müvafiq xidmətlər göstərən dövlət qurumlarının iştirakı ilə təşkil olunmuş tədbirdə Mingəçevir “KOB Dostu” Ayaz Ədilov sahibkarlara təqdim olunub, KOBİA-nın fəaliyyətinə və “KOB Dostu” mexanizminə dair videoçarxlar nümayiş etdirilib.





Monitoring, sorğu və müşahidələrin aparılması üzrə fəaliyyət

Sahibkarlığın inkişafı üçün ölkədəki biznes mühitinin dəyərləndirilməsi, sahibkarların qarşılaşdığı çətinliklər, onların şikayət və təkliflərinin öyrənilməsi, biznes mühitindəki problemlərlə tanışlıq onların gələcək fəaliyyətinin biznes ehtiyaclarına uyğun qurulması baxımından əhəmiyyət kəsb edir. Bu istiqamətdə KOB subyektləri arasında sorğular keçirilir.

2020-ci ildə “KOB Dostu” şəbəkəsi tərəfindən KOB-ların ehtiyacları nəzərə alınmaqla ümumilikdə 1554 sahibkarlıq subyektinin iştirakı ilə yerlərdə 11 mövzu üzrə sorğular keçirilib. Sorğular biznes mühiti ilə bağlı mövcud vəziyyətin qiymətləndirilməsi, ənənəvi qida məhsullarının təşviqinin və marketinqinin inkişafı, pandemiya və post-pandemiya dövründə ölkədə biznes mühitinin qiymətləndirilməsi mövzularını əhatə edib.



İqtisadiyyatın ticarət, istehsal, turizm, tikinti, nəqliyyat, ictimai iaşə və digər sektorlarını təmsil edən 450 sahibkarlıq subyekti arasında təşkil edilmiş sorğunun məqsədi COVID-19 pandemiyasının təsirlərinin minimuma endirilməsi ilə əlaqədar dövlətin sahibkarlara göstərdiyi dəstək tədbirlərinə dair məlumatların əldə olunması, biznesin cari problemlərinin aşkar edilməsi, həyata keçirilən preventiv və profilaktik tədbirlərin xidmət və məhsulların

maya dəyərində təsirin qiymətləndirilməsi, post-pandemiya dövründə sahibkarların iqtisadi ehtiyaclarının, şikayət və təkliflərinin öyrənilməsindən ibarət olub.

COVID-19 pandemiyasının biznes fəaliyyətinə təsirin öyrənilməsi məqsədilə aparılmış sorğularda isə ümumilikdə 632 sahibkar iştirak edib. Sorğu çərçivəsində pandemiyanın biznes fəaliyyətinə təsirini minimuma endirmək, sahibkarların və muzzdu

işçilərin maraqlarının müdafiəsi və s. məsələlərin həllinə dəstək məqsədilə sahibkarların təklifləri öyrənilib və aidiyyəti üzrə təqdim edilib.

İmişli və Qusar rayonlarında “Biznes mühitinin qiymətləndirilməsi” mövzusunda keçirilmiş sorğularda ümumilikdə 40 sahibkar iştirak edib. “Qida məhsullarının təşviqinin və marketinqinin inkişafı” mövzusunda sorğu isə Gəncə şəhərində təşkil edilib.

Quba-Xaçmaz iqtisadi rayonunda ixrac əməliyyatları ilə bağlı sorğu təşkil edilib, bu sahədə sahibkarların ehtiyacları və təklifləri öyrənilib. Sorğunun nəticələrinə görə, sahibkarlar bütün xidmətlərin vahid məkanda cəmlənməsini, xidmətlərin göstərilməsi zamanı operativliyin və obyektivliyin təmin edilməsini, vaxt itkisinin minimuma endirilməsini, əlavə maliyyə itkilərindən azad olmalarını təmin edən xidmət mərkəzinin KOB evinin fəaliyyətə başlamasını əhəmiyyətli hesab ediblər.





Sahibkarların maarifləndirilməsi üzrə fəaliyyət



Bakı şəhərində və regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin aktual istiqamətlər üzrə maarifləndirilməsi üçün 6 onlayn maarifləndirmə tədbiri təşkil olunub. Bunlar aşağıdakılardır:

- Vergi qanunvericiliyi (*yanvar*)
- Dövlət satınalmaları (*may*)
- Pandemiyadan zərər çəkmiş sahibkarlar üçün maarifləndirici tədbirlər (*üç görüş, aprel*)
- Elektron vergi portalındaki yeniliklər (*sentyabr*)



Həmçinin İqtisadiyyat Nazirliyinin təşəbbüsü, KOBİA-nın təşkilatçılığı, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və özəl sektorun ("Mətanət A", Neftçala Avtomobil Zavodu, "A.M.O." MMC) dəstəyi ilə vətəndaşların koronavirus infeksiyasının profilaktikasına dair maarifləndirilməsi tədbirlərinə dəstək məqsədilə sosial aksiya keçirilib. Dövlət-biznes əməkdaşlığı çərçivəsində həyata keçirilən maarifləndirici aksiya iyulda başlayıb və ölkənin 11 şəhər və rayonunu əhatə edib. Aksiya çərçivəsində KOB dostları və könüllülər tərəfindən ticarət və xidmət obyektlərinə yaxın yerlərdə, parklarda vətəndaşlarla karantin rejimi qaydalarına dair maarifləndirici söhbətlər aparılıb, onlara 16 minə yaxın tibbi maska paylanılıb.






➤ Keçirilmiş tədbirlər və görüşlər

“KOB Dostu” mexanizmi çərçivəsində 37 üzvüz və onlayn görüş təşkil edilib. Bu görüşlərin 23-ü sahəvi olmaqla 13 inzibati ərazi vahidini əhatə edib və 400-ə yaxın sahibkarın iştirakı ilə keçirilib. Sahəvi görüşlərdə, əsasən, kənd təsərrüfatı, çayçılıq, üzümçülük, heyvandarlıq, quşçuluq,

istixana fəaliyyəti, şərabçılıq, mebel istehsalı, turizm, nəqliyyat, logistika və poçt daşımaları, ictimai-iaşə, ticarət, reklam fəaliyyəti üzrə sahibkarlıq subyektlərinin iştirakı təmin olunub. Bu görüşlərdə aidiyyəti dövlət qurumlarının nümayəndələri də iştirak edib, səsəndirilən problem və



təkliflər dövlət-sahibkar əməkdaşlıq platformasında müzakirə olunub. Görüşlər zamanı səsləndirilən təkliflər ümumiləşdirilərək aidiyyəti dövlət qurumlarına təqdim edilib.

Sahəvi görüşlərlə yanaşı, müvafiq dövlət qurumları, biznes assosiasiyaları və sahibkarların iştirakı ilə 14 onlayn görüş keçirilib. Bu görüşlər, əsasən, pandemiya



ilə bağlı müxtəlif sektorlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyyətində yaranmış çətinliklər və məhdudiyətlər, özünüməşğulluq proqramı çərçivəsində əməkdaşlığın genişləndirilməsi, dövlət qurumları ilə KOB subyektləri arasında əlaqələrin inkişafı və s. mövzuların müzakirəsinə həsr olunub.



KOBİA-nın özünüməşğullüq proqramına dəstəyi

Özünüməşğullüq proqramı mikro və kiçik sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər üçün əlverişli imkanlar yaradır. KOBİA özünüməşğullüq proqramına cəlb olunan vətəndaşları potensial mikro və kiçik sahibkarlar kimi dəyərləndirir və proqram çərçivəsində öz təsərrüfatını – mikro biznesini qurmuş şəxslərə bizneslərinin inkişafı üçün dəstək göstərir. Agentlik proqram çərçivəsində müvafiq aktivlər əldə edərək mikro biznes qurmuş iştirakçılara sonrakı mərhələdə bizneslərinin inkişafı üçün biznesin planlaşdırılması, məsləhət xidmətləri, güzəştli maliyyə resurslarına, satışa və bazarlara çıxış kimi istiqamətlərdə dəstək və xidmətlər təqdim edir. 2020-ci ildə də özünüməşğullüq proqramı çərçivəsində müxtəlif aktivlərlə təmin olunmuş proqram iştirakçıları bizneslərini genişləndirmək üçün KOBİA-nın dəstək və xidmətlərindən yararlanıb.




KOBİA proqram iştirakçılarına biznes planların hazırlanmasında da dəstək göstərir. Pandemiya ilə əlaqədar 2020-ci ildə proqram iştirakçıları təlimlərə cəlb edilmədən, biznes planlar əsasında müvafiq avadanlıqlarla təmin olunduğundan Agentlik bu prosesdə daha aktiv iştirak edib. Belə ki, avqust-sentyabr ayları ərzində Xaçmaz KOB İnkişaf Mərkəzinin mütəxəssisləri və Quba-Xaçmaz iqtisadi rayonu üzrə KOB dostları tərəfindən Xaçmaz, Quba və Qusar rayonlarından olan 70-dən çox vətəndaşa biznes planların hazırlanmasında dəstək göstərilib.

Özünüməşğullüq proqramına qoşulmaq istəyən vətəndaşlar Dövlət Məşğullüq Agentliyinin yerli məşğullüq mərkəzlərinə müraciət etməklə və ya elektron qeydiyyat sistemindən istifadə etməklə yanaşı, KOBİA-nın dəstək və xidmətlərindən də faydalana bilərlər. KOBİA proqrama qoşulmaq istəyən vətəndaşlara məlumatlandırma və əlaqələndirmə, təlim prosesində iştirak, biznes planların hazırlanmasına dəstək, prosesin təşkilində iştirak xidməti göstərir. İndiyədək 400-ə yaxın vətəndaş proqrama qoşulmaq üçün KOBİA-nın dəstəyindən faydalanıb.

KOBİA özünüməşğullüq proqramının tərkib hissəsi olan “Sosial bağlar” layihəsinə də dəstək göstərir. 2020-ci ildə Lənkəran, Quba, Qusar, Xaçmaz və Şamaxı rayonlarında yaşayan 40-a yaxın vətəndaşa bağların salınmasında dəstək göstərilib.



Özünüməşğulluq proqramına KOBİA TƏRƏFİNDƏN GÖSTƏRİLƏN DƏSTƏK



Məlumatlandırma

Qeydiyyat üçün
texniki dəstək,
məşğulluq
mərkəzləri ilə
əlaqələndirmə

Uyğun
namizədlərin
təsərrüfatına
birgə baxış

Proqrama
cəlb olunmuş
şəxslərin təlim
prosesində
iştirakı

Aktivlərin
verilməsi
prosesində
iştirak

Biznes
fəaliyyətinin
inkişafına
dəstək

03

Yeni KOB-ların yaranması və mövcud KOB-ların inkişafına dəstək: UĞUR HEKAYƏLƏRİ



KOBİA ölkə regionlarına xarici investisiyaların cəlb olunmasına dəstək göstərir

Oğuz rayonunun Sincan kəndində fəaliyyət göstərən və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstək və xidmətlərindən yararlanan tütünçülük müəssisəsinin inkişaf perspektivlərinə və müəssisəyə əlavə dəstəyin göstərilməsi imkanlarına dair müzakirələr aparılıb.

Avqustun 5-də KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovun, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanovun, "Oğuz Aqro Industry" MMC-nin direktor müavini Namiq Ələsgərovun və müəssisənin Yaponiyadan olan investoru Muneçika Tanionun iştirakı ilə aparılmış müzakirələr zamanı müəssisənin



fəaliyyətinin genişləndirilməsi və əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Qeyd edək ki, layihə "Azərbaycan Respublikasında tütünçülüyn inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı" çərçivəsində icra olunur. Xarici investisiya əsasında qurulmuş müəssisədə tütünün becərilməsi, tədarükü və qurudulması həyata keçirilir. Oğuz, Qəbələ və Tovuz rayonlarında yerləşən 210 hektar ərazidə tütün əki-



lib və məhsulun qurudulması üçün Avropa ölkələrindən 50 ədəd tam avtomatlaşdırılmış tütünqurutma kamerası gətirilib. 2020-ci ildə 2000 ton yaş tütün tədarük olunmaqla 800 tona yaxın hazır məhsul əldə olunması planlaşdırılıb.

Layihəyə yaponiyalı investor tərəfindən 2,2 milyon ABŞ dolları həcmində investisiya yatırılıb. Qeyd olunan tarixə müəssisədə 150 daimi, 300-dən çox mövsümi işçi çalışıb.

KOBİA müəssisənin qurulması və fəaliyyətinin genişləndirilməsi üçün dövlət və özəl qurumlarla əlaqələndirmə, sahibkarlığa göstərilən dövlət dəstəyi mexanizmlərindən istifadə istiqamətlərində müəssisəyə dəstək və xidmətlər göstərib. Müəssisəyə investisiya təşviqi sənədi də verilib ki, bu, müəssisəni 7 il müddətinə mənfəət vergisinin 50%-dən, əmlak, torpaq vergilərindən, idxal olunan avadanlıq və qurğular üçün ƏDV-dən və gömrük rüsumlarından azad edir.

Növbəti illərdə istehsalın genişləndirilməsi, Oğuz, Tovuz və Qəbələ rayonları ilə yanaşı, Şəki, Zaqatala, Qax, İsmayilli, Masallı və Balakəndə də tütünçülük təsərrüfatlarının yaradılması nəzərdə tutulur. Bundan başqa, tütünçü fermerlərin maarifləndirilməsi üçün KOBİA ilə birgə təlimlərin keçirilməsi, turizm, kənd təsərrüfatı və müxtəlif istehsal sahələrinə maraq göstərən yapon investorların ölkəmizə səfərinin təşkili planlaşdırılır.





Astarada turizm kompleksi istifadəyə verildi

Astara şəhərində yeni turizm kompleksi fəaliyyətə başlayıb. Turizm kompleksinin istifadəyə verilməsi post-pandemiya dövründə ölkəmizdə turizmin, xüsusilə də daxili və sərhədyanı turizmin inkişafında əhəmiyyətli olacaq. Kompleks Lənkəran iqtisadi rayonunun inkişafına, regionda yeni iş yerlərinin açılmasına və məşğulluğun təmin edilməsinə, sahibkarlığın təşviqinə də öz töhfəsini verəcək.

KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev sentyabrın 22-də turizm kompleksinin fəaliyyəti və burada həyata keçiriləcək digər layihələrlə

tanış olub, kompleksin fəaliyyətinin genişləndirilməsi imkanları, regionda turizm sahəsində mikro, kiçik və orta biznesin inkişafı istiqamətində müzakirələr aparıblar.

Turizm kompleksinin yaradılmasına dövlət dəstəyi KOBİA vasitəsilə təmin edilib. Belə ki, KOBİA tərəfindən kompleksin yaradılmasına məsləhət, dövlət və özəl qurumlarla əlaqələndirmə, peşəkar kadr potensialının formalaşdırılması, marketinq, sahibkarlığa göstərilən dövlət dəstəyi mexanizmlərindən istifadə istiqamətlərində dəstək və xidmətlər göstərilib.

Gənc sahibkar tərəfindən yaradılmış turizm kompleksi dörd mərtəbəli hoteldən, fitnes, atçılıq mərkəzi, kartinq,



restoran, uşaq əyləncə mərkəzi və çimərliklərdən ibarətdir. Burada 60-dan çox iş yeri yaradılıb. Turizm kompleksinin yaradılmasına sahibkar tərəfindən 4 milyon manatdan çox investisiya qoyulub.

Hazırda KOBİA tərəfindən turizm kompleksinə investisiya təşviqi sənədinin alınması prosesində dəstək göstərilir. Turizm kompleksinin fəaliyyətinin genişləndirilməsi və daha çox iş yerləri yaradılaraq yerli sakinlərin məşğulluğunun təmin olunması, eləcə də kompleksin regionda fəaliyyət göstərən digər KOB subyektlərinin müvafiq xidmətlərindən istifadə etməsi məqsədilə KOBİA tərəfindən müəssisəyə dövlət dəstəyi davam etdiriləcək.





Lankəranda yeni ay brendinin istehsalına bařlanıldı

KOBİA -nın dəstəyi ilə Lənkəran və Qəbələ rayonlarından olan sahibkarlar tərəfindən lavanda tərkibli ayın istehsalına başlanılıb. KOBİA-nın Qəbələ-Oğuz və Lənkəran KOB dostlarının məsləhət və əlaqələndirmə xidmətləri nəticəsində Qəbələdəki lavanda təsərrüfatından toplanan məhsullardan Lənkəranın “Yaşıl

ay” fermer təsərrüfatına məxsus müəssisədə lavanda tərkibli ay istehsal olunur. Hər iki sahibkarlıq subyekti qarşılıqlı əməkdaşlıqdan və bu əməkdaşlıq çərçivəsində yeni ay brendinin yaradılmasından məmnundur. Lavanda tərkibli ay artıq satışa çıxarılıb.



Sentyabrın 22-də Lənkəranın “Yaşıl çay” fermer təsərrüfatında olan KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov və Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev istehsal prosesi, eləcə də fermer təsərrüfatında aqroturizm yönümlü digər layihələrlə tanış olub, müəssisənin inkişaf ehtiyacları ilə maraqlanıblar.

Qeyd edək ki, KOBİA tərəfindən Qəbələnin Çuxur Qəbələ kəndin-

də yerləşən lavanda təsərrüfatına və Lənkəranın “Yaşıl çay” fermer təsərrüfatına müxtəlif istiqamətlərdə dövlət dəstəyi təmin edilib. Belə ki, KOBİA lavanda təsərrüfatına müvafiq sertifikatların alınması, satış üzrə əlaqələndirmə, yerli tərəfdaşların tapılması, eləcə də sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri üzrə məsləhət xidmətləri göstərib. “Yaşıl çay” fermer təsərrüfatı isə

Agentliyin aqroturizmin inkişafı üçün kənd hotelinin yaradılması ilə bağlı sənədləşmə və biznes planın hazırlanması, özəl qurumlarla əlaqələndirmə xidmətlərindən yararlanıb. KOBİA lavanda tərkibli çay istehsalının genişləndirilməsi, satışı və yeni bazarlara çıxarılması istiqamətində sahibkarlıq subyektlərinə dəstəyini növbəti mərhələdə də davam etdirəcək.



Azərbaycan Respublikasının
Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi

KOB EVLƏRİ



01

KOB evləri

02

KOB evində göstərilmiş
xidmətlərin statistikasi





01. KOB EVLƏRİ



“**K**OB evi” – biznes subyektləri üçün operativlik, nəzakətçilik və rahatlıq prinsiplərinə uyğun, müasir innovasiyalara əsaslanan dövlət-biznes (G2B) və zəruri biznes-biznes (B2B) xidmətlərinin göstərildiyi vahid məkandır. Bu mexanizm KOB-lara göstərilən dövlət dəstəyi tədbirlərinin davamı olmaqla, sahibkarlar üçün dövlət xidmətlərinin yax-

şılaşdırılması, vaxta və xərclərə qənaət olunması baxımından da əlverişli platformadır.

İlk KOB evi 7 fevral 2020-ci il tarixində Xaçmaz şəhərində fəaliyyətə başlayıb. Hazırda burada 9 dövlət qurumu tərəfindən 16 xidmət masasında 150-dək G2B, 8 özəl qurum tərəfindən 8 xidmət masasında 100-dək B2B xidmətləri göstərilir.

“Xaçmaz KOB evi”ndə xidmət göstərən qurumlar:

G2B xidmətlər üzrə:

- 1 İqtisadiyyat Nazirliyi
 - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti
 - İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti
 - İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti
- 2 Kənd Təsərrüfatı Nazirliyi
- 3 Dövlət Gömrük Komitəsi
- 4 Qida Təhlükəsizliyi Agentliyi
- 5 Dövlət Reklam Agentliyi
- 6 “Azəriqaz” İB
- 7 “Azərişiq” ASC
- 8 “Azərsu” ASC
- 9 “Azərpoçt” MMC

B2B xidmətlər üzrə:

- 1 “Kapital Bank” ASC
- 2 “Azərbaycan Beynəlxalq Bankı” ASC
- 3 “Rabitə Bank” ASC
- 4 “Paşa Sığorta” ASC
- 5 “Global Leasing” QSC
- 6 “Shams Group” MMC
- 7 “Gate Baku” MMC
- 8 “Azercell Telecom” MMC




2020-ci ildə “Xaçmaz KOB evi”ndə sahibkarlıq subyektlərinə 20759 xidmət göstərilib. Bu xidmətlərdən 19649-u G2B, 1110-u B2B xidmətlər olub.





1110
xidmət (5%)



19649
xidmət (95%)

● G2B
● B2B

¹ Antiinhisar və İstehlak Bazarında Nəzəret Dövlət Xidməti

² Sahibkarlığın İnkişafı Fondu, AZPROMO, lisenziyaların verilməsi

G2B qurumların xidmət sayı:


AİBNDX ¹ – MƏNŞƏ SERTİFİKATI	13752	70.0%
DÖVLƏT VERGİ XİDMƏTİ	4034	20.5%
“AZƏRİQAZ” İB	441	2.2%
“AZƏRPOÇT” MMC	404	2.1%
ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT XİDMƏTİ	268	1.4%
QIDA TƏHLÜKƏSİZLİYİ AGENTLİYİ	181	0.9%
KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ	180	0.9%
“AZƏRİŞİQ” ASC	152	0.8%
İQTİSADİYYAT NAZİRLİYİ ²	134	0.7%
“AZƏRSU” ASC	49	0.2%
DÖVLƏT REKLAM AGENTLİYİ	31	0.2%
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ	17	0.1%
AZEXPORT-İİTKM	6	0.03%

TOPLAM: 19649 100%

B2B qurumların xidmət sayı:

“AZERCELL TELECOM” MMC	ASAN İMZA ÜÇÜN SİM KART	686	61.8%
“RABİTƏ BANK” ASC	BANK	101	9.1%
“PRIOR LEASİNG” ASC	LİZİNG	83	7.5%
“KAPİTAL BANK” ASC	BANK	70	6.3%
“AZƏRBAYCAN BEYNƏLXALQ BANKI” ASC	BANK	51	4.6%
“GLOBAL LEASİNG” QSC	LİZİNG	43	3.9%
“LOGİSTİKA VƏ TƏCHİZAT ZƏNCİRİ BİZNESİNİN İDARƏ EDİLMƏSİ” MMC	LOGİSTİKA	38	3.4%
“PAŞA SİĞORTA” ASC	SİĞORTA	28	2.5%
“GATE BAKU” MMC	BROKER	5	0.5%
“ŞƏMS” TƏRCÜMƏ MƏRKƏZİ	TƏRCÜMƏ	5	0.5%
TOPLAM:		1110	100%

Xidmətlərdən 4975-i sənəd qəbulu, 14210-u hazır sənəd, 1574-ü informasiya xidmətləri üzrə olub.



G2B və B2B qurumların göstərdiyi xidmətlərin statistikasına əsasən sənəd qəbulu xidməti 24% təşkil edib.

DÖVLƏT VERGİ XİDMƏTİ	3671	73.8%
“AZERCELL TELECOM” MMC	654	13.1%
“AZƏRPOÇT” MMC	381	7.7%
QIDA TƏHLÜKƏSİZLİYİ AGENTLİYİ	71	1.4%
“AZƏRİQAZ” İB	75	1.5%
KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ	52	1.0%
ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT XİDMƏTİ	32	0.6%
“AZƏRİŞIQ” ASC	27	0.5%
“AZƏRSU” ASC	7	0.1%
“ŞƏMS” TƏRCÜMƏ MƏRKƏZİ	2	0.0%
“PAŞA SİĞORTA” ASC	2	0.0%
“PRIOR LEASİNG” ASC	1	0.02%

TOPLAM:

4975

100%

G2B və B2B qurumların göstərdiyi xidmətlərin statistikasına əsasən hazır sənəd xidməti 68% təşkil edib.

AİBNDX-MƏNŞƏ SERTİFİKATI	13752	96.8%
DÖVLƏT VERGİ XİDMƏTİ	272	1.9%
“AZƏRİQAZ” İB	70	0.5%
QIDA TƏHLÜKƏSİZLİYİ AGENTLİYİ	44	0.3%
“PRIOR LEASİNG” ASC	28	0.2%
“AZERCELL TELECOM” MMC	25	0.2%
“AZƏRİŞIQ” ASC	10	0.1%
ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT XİDMƏTİ	4	0.03%
“AZƏRSU” ASC	4	0.03%
“PAŞA SİĞORTA” ASC	1	0.01%

TOPLAM:

14210


100%

G2B və B2B qurumların göstərdiyi xidmətlərin statistikasına əsasən informasiya xidməti 8% təşkil edib.

“AZƏRİQAZ” İB	296	18.8%
ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT XİDMƏTİ	232	14.7%
İQTİSADİYYAT NAZİRLİYİ	134	8.5%
KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ	128	8.1%
“RABİTƏ BANK” ASC	101	6.4%
DÖVLƏT VERGİ XİDMƏTİ	91	5.8%
“AZƏRİŞİQ” ASC	115	7.3%
“KAPİTAL BANK” ASC	70	4.4%
QIDA TƏHLÜKƏSİZLİYİ AGENTLİYİ	66	4.2%
“PRIOR LEASİNG” ASC	54	3.4%
“BEYNƏLXALQ BANK” ASC	51	3.2%
“GLOBAL LEASİNG” QSC	43	2.7%
“LOGİSTİKA VƏ TƏCHİZAT ZƏNCİRİ BİZNESİNİN İDARƏ EDİLMƏSİ” MMC	38	2.4%
“AZƏRSU” ASC	38	2.4%
DÖVLƏT REKLAM AGENTLİYİ	31	2.0%
“PAŞA SİĞORTA” ASC	25	1.6%
“AZƏRPOÇT” MMC	23	1.5%
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ	17	1.1%
AZEXPORT-İİTKM	6	0.4%
“GATE BAKU” MMC	5	0.3%
“AZERCELL TELECOM” MMC	7	0.4%
“ŞƏMS” TƏRCÜMƏ MƏRKƏZİ	3	0.2%
TOPLAM:	1574	100%



Xidmətlərin aylar üzrə statistikas



Sahibkar məmnunluğu

98%

“Xaçmaz KOB evi”ndə sahibkarlara təqdim olunan xidmətlərdən məmnunluq səviyyəsinin ölçülməsi üçün elektron sistem tətbiq edilir və hər bir xidmət üzrə yerindəcə məmnunluq səviyyəsi ölçülür. “Xaçmaz KOB evi” tərəfindən sahibkarlara göstərilən xidmətlərdən məmnunluq səviyyəsi hazırda 98% təşkil edir.

KOB evləri üçün onlayn növbə tətbiqi

KOBİA-nın rəqəmsal transformasiya proqramı çərçivəsində KOB evləri üçün onlayn növbə imkanı yaradılıb. Sahibkarlar “KOB növbə” tətbiqini “Android” əməliyyat sistemləri ilə çalışan mobil qurğular üzərindən yükləyə bilər. Bu tətbiq sahibkarlara KOB evlərinə getmədən onlayn növbə götürməklə yanaşı, növbə sayı və növbənin bitmə vaxtı ilə tanış olmaq, müvafiq KOB evini seçmək, müraciəti daha yaxın ərazidə olduğu zaman aktivləşdirmək imkanı verir. Mobil

tətbiqin yaradılmasında məqsəd KOB evlərinə müraciət edən sahibkarlar üçün operativ xidmətin təmin edilməsi və əlavə vaxt itkisinə yol verməməkdir. “KOB növbə” tətbiqi həmçinin, KOB evlərinə müraciət edəcək sahibkarların növbə sıxlığının aradan qaldırılması məqsədini daşıyır.

2020-ci ildə həmçinin Yevlax şəhərində KOB evinin yaradılması istiqamətində işlərə başlanılıb və yekunlaşmaq üzrədir.





Azərbaycan Respublikasının
Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi

BİZNES MÜHİTİ VƏ DƏSTƏK MEXANİZMLƏRİ



01 **Biznes mühit indikatorları**

02 **KOBİA tərəfindən keçirilmiş sorğular**

03 **Kiçik və orta biznesin tənzimlənməsi**

04 **Birbaşa dəstək mexanizmləri**

05 **Maarifləndirici tədbirlər**

06 **Sərgilər**

07 **Dövlət-özəl sektor tərəfdaşlığı**

08 **Qadın sahibkarlığının inkişafı**



01. BİZNES MÜHİT İNDİKATORLARI



> Biznes mühit indikatorları

Dünyada biznes mühitinin qiymətləndirilməsi istiqamətində ənənəvi olaraq hər il dərc olunan hesabatlarda ölkəmizdə reallaşdırılan iqtisadi islahatlar daim diqqət mərkəzində saxlanılır. Belə hesabatlardan biri də Dünya Bankı tərəfindən hazırlanan, biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən “Doing Business” hesabatıdır.



Dünya Bankının “Doing Business” hesabatı

İndikator	“Doing Business 2018” hesabatı	“Doing Business 2019” hesabatı	“Doing Business 2020” hesabatı
190 ölkə arasında	57	25	28
BİZNESƏ BAŞLAMA	18	9	9
TİKİNTİ ÜÇÜN İCAZƏLƏRİN ALINMASI	161	61	59
ELEKTRİK TƏCHİZATI ŞƏBƏKƏLƏRİNƏ QOŞULMA	102	74	
ƏMLAKIN QEYDİYYATI	21	17	
KREDİTLƏRİN ALINMASI	122	22	1
KİÇİK İNVESTORLARIN MARAQLARININ QORUNMASI	10	2	105
VERGİLƏRİN ÖDƏNİLMƏSİ	35	28	40
XARİCİ TİCARƏTİN APARILMASI	83	84	
MÜQAVİLƏLƏRİN İCRASININ TƏMİN EDİLMƏSİ	38	40	28
MÜFLİSLƏŞMƏNİN HƏLLİ	47	45	47

02. KOBİA TƏRƏFİNDƏN KEÇİRİLMİŞ SORĞULAR




> **23 mövzu və 8 minə yaxın respondent üzrə**

Sorğunun mövzusu	Tarix	Əhatə dairəsi	Respondentlərin sayı
Elektrik şəbəkəsinə qoşulma sahəsində aparılmış islahatlara dair sahibkarlar arasında sorğuların keçirilməsi	Oktyabr 2020	7 iqtisadi rayon üzrə	470
Məhkəmə sistemi üzrə aparılmış islahatlarla bağlı sahibkarlar arasında sorğuların keçirilməsi	Noyabr 2020	6 iqtisadi rayon üzrə	500
KOB subyektlərinin fəaliyyətlərində qarşılaşdıqları risklər və onların idarə edilməsi, o cümlədən qanunvericiliyin yaratdığı çətinliklərin (maneələr) və problemlərin öyrənilməsi	Sentyabr 2020	6 iqtisadi rayon üzrə	540
KOB sahəsində aparılan yoxlamaların sayının azalması və KOB subyektlərinin rəqabət qabiliyyətinin artırılması məqsədilə aparılan yoxlamaların monitorinqi və qiymətləndirilməsinin həyata keçirilməsi	Oktyabr 2020	6 iqtisadi rayon üzrə	500
Təsərrüfat cəmiyyətlərində korporativ idarəetmənin qiymətləndirilməsi üzrə bülletenin KOB subyekti olan təsərrüfat cəmiyyətləri tərəfindən cavablandıraraq onların korporativ idarəetmə vəziyyətlərinin təhlil edilməsi	Sentyabr 2020	3 iqtisadi rayon üzrə	200
Sahibkarlıq subyektlərinin biznes mühitindən məmnunluq səviyyəsinin ölçülməsi	Oktyabr 2020	7 iqtisadi rayon üzrə	500
Əhali arasında biznes mühitindən gözləntilər	Oktyabr 2020	Bakı şəhəri və 7 iqtisadi rayon üzrə	560

Sorğunun mövzusu	Tarix	Əhatə dairəsi	Respondentlərin sayı
KOB subyektlərinin rəqəmsal texnologiyalarının tətbiqi forma və metodlarının, eyni zamanda KOB subyektlərinin bu sistemlərdən faydalanma səviyyəsinin izlənməsi	Noyabr 2020	6 iqtisadi rayon üzrə	500
Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin klasterləşmə imkanlarının araşdırılması	Sentyabr 2020	3 iqtisadi rayon üzrə	106
Xarici ticarət (idxal və ixrac) əməliyyatlarından istifadə edən subyektlərin ölkədə bu sahədə mövcud vəziyyətə dair fikirlərinin öyrənilməsi	Sentyabr 2020	3 iqtisadi rayon üzrə	1352
Tikintiyə icazələrin verilməsi icraatı ilə bağlı sahibkarlıq subyektlərinin məlumatlılıq və məmnunluq səviyyəsinin və yeni elektron sistemin tətbiqi nəticələrinin ölçülməsi	Noyabr 2020	3 iqtisadi rayon üzrə	500
"Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində gündəlik"lə müəyyən edilmiş məqsədlər	Noyabr 2020	6 iqtisadi rayon üzrə	500
Biznes mühitinin qiymətləndirilməsi	Yanvar 2020	Qusar, İmişli	40
Qida məhsullarının təşviqinin və marketinqinin inkişafı	Fevral 2020	Gəncə	5
Vergi Məcəlləsinə edilmiş dəyişikliklər	Yanvar 2020	ölkə üzrə	169
Dövlət dəstək mexanizmlərindən yararlanma	Yanvar 2020	ölkə üzrə	50
Gənclərin sahibkarlıq bacarıqlarına yiyələnməsində ehtiyacların öyrənilməsi	Fevral 2020	Lənkəran, Yevlax	38
İxrac əməliyyatları ilə bağlı mövcud vəziyyətin öyrənilməsi	Yanvar 2020	Qusar, Xaçmaz	50
Biznes mühitinin qiymətləndirilməsi	Yanvar-mart 2020	Kürdəmir, Mingəçevir	80
Dönər satışı ilə bağlı sahibkarlarla keçirilmiş sorğu	Fevral 2020	Bakı, Lənkəran, Cəlilabad, Şamaxı, Sumqayıt	40
Koronavirus infeksiyasının biznes fəaliyyətinə təsirinin qiymətləndirilməsi	Mart 2020	ölkə üzrə	120
Koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmlərinin hazırlanması	Mart 2020	ölkə üzrə	512
Post-pandemiya dövründə ölkədə istehsal sahələrində biznes mühitinin qiymətləndirilməsi	İyun 2020	ölkə üzrə	450

03. KİÇİK VƏ ORTA BİZNESİN TƏNZİMLƏNMƏSİ



2020-ci ildə Agentlik sahibkarlıq sahəsində yeni qanunvericiliyin, normativ hüquqi aktların hazırlanması, mövcud normativ aktların yenilənməsi istiqamətində öz səlahiyyətləri çərçivəsində fəaliyyətini davam etdirib.

Təsdiq edilib:
2 layihə

Razılaşdırılıb:
5 layihə

Normativ sənədlərə rəy və təkliflər təqdim edilib:

48 layihə



Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dövlət xidmətlərinin “KOB indeksi” üzrə qiymətləndirilməsi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.01.2020-ci il tarixli 21 nömrəli Qərarı ilə “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dövlət xidmətlərinin “KOB indeksi” üzrə qiymətləndirilməsi Qaydası” təsdiq edilib.

Məqsəd: mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən vahid G2B (dövlət-biznes) elektron reyestrinə daxil edilmiş dövlət xidmətlərinin hər birinin “KOB indeksi” üzrə qiymətləndirilməsidir.

Sənəd KOB subyektlərinə göstərilən və vahid G2B (dövlət-biznes) elektron reyestrinə daxil edilmiş dövlət xidmətlərinin hər birinin “KOB indeksi” üzrə qiymətləndirilməsi qaydasını müəyyən edir. Qaydaya əsasən, hər bir xidmət təminatçısı KOB subyektlərinə göstərilən dövlət xidmətinin bu Qayda ilə müəyyən edilmiş “KOB indeksi”ni təşkil edən parametrlərə və meyarlara uyğunluğunu yoxlamalıdır. Hər bir dövlət xidmətinin qiymətləndirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərə-

findən qanunçuluq, obyektivlik, şəffaflıq, sahibkar məmnunluğu və peşəkarlıq prinsipləri əsasında dövlət xidmətinin KOB subyektlərinin inkişafına təsiri, dövlət xidmətinin sadələşdirilməsinin və ya ləğvinin insan həyatına və sağlamlığına, ətraf mühitə, dövlətin iqtisadi maraqlarına təsiri parametrləri üzrə aparılır.



Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.09.2020-ci il tarixli 364 nömrəli Qərarı ilə “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası” təsdiq edilib.

Məqsəd: Azərbaycan Respublikasında mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsidir.

Agentlik mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar layihələrin maliyyələşdirilməsini “Qrant haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydaya uyğun olaraq Agentlik tərəfindən keçirilən müsabiqələr yolu ilə həyata keçirəcək. KOB subyektlərinə aid olan istənilən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs müsabiqədə iştirak etmək hüququna malikdir. Agentliyə təqdim olunmuş hər bir layihə üzrə maliyyələşdirilmə məbləği 20 000 manata qədərdir.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanının 6.6-cı bəndində ““e-KOB evi” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi tapşırığı müəyyən edilib. Sözügedən tapşırıqğa uyğun olaraq, ““e-KOB evi” portalı haqqında Əsasnamə” hazırlanıb. Əsasnamədə portalın fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsasları müəyyən edilir, həmçinin daxilində portalın altsistemi kimi fəaliyyət göstərəcək “Elektron sahibkar” sistemi və hər bir KOB subyekti üçün “Sahibkarın elektron kabineti”nin formalaşdırılması nəzərdə tutulur.

Həmçinin, Əsasnaməyə uyğun olaraq, KOB subyektləri “Sahibkarın elektron kabineti” vasitəsilə KOB evlərində göstərilən xidmətlərlə bağlı sahibkarların müraciətlərinin elektron qaydada qəbul edilməsi, aidiyyəti quruma yönləndirilməsi və cavablandırılması, Elektron Hökumət İnformasiya Sistemində inteqrasiya olunmuş G2B (dövlət-biznes) xidmətlərindən istifadə olunması və həmin xidmətləri təmin edən qurumlarla əlaqələrin yaradılması, portalda mövcud olan B2B (biznes-biznes) xidmətlərindən istifadə edilməsi və həmin xidmətləri təmin edən qurumlarla əlaqələrin qurulması, KOB evlərində göstərilən xidmətlərdən istifadə etmək üçün elektron növbənin əldə edilməsi, sahibkarlar

haqqında müxtəlif məlumatların əldə olunması və normativ hüquqi aktlarda edilən dəyişikliklər haqqında məlumatların əldə edilməsi xidmətlərindən istifadə edə biləcəklər.


“**M**ikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Qaydası” layihəsi hazırlanıb. Qaydaya əsasən, dəstək iki formada həyata keçiriləcəkdir:

1. mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrində satışının genişləndirilməsi

2. mikro və kiçik sahibkarlıq subyektləri tərəfindən istehsal edilmiş məhsulların satışı ilə bağlı ticarət fəaliyyətinin təşkilinə çəkilən xərclərin ödənilməsi yolu ilə.

Qaydaya əsasən, Bakı və Abşeron rayonu istisna olmaqla, digər regionlarda fəaliyyət göstərən, ticarət şəbəkələrində satış təcrübəsi olmayan mikro və kiçik sahibkarların idxalı əvəzləyən və Azərbaycanda ilk dəfə istehsal edilən məhsullarının ticarət şəbəkələrində satışına dəstək göstəriləcəkdir. Hazırda qaydanın təsdiq edilməsi istiqamətində müvafiq tədbirlər görülür.

04. BİRBAŞA DƏSTƏK MEXANİZMLƏRİ





Daxili bazar araşdırmaları

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 may tarixli 713 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi Qaydası"na uyğun olaraq, KOB-lara dəstək tədbirləri davam etdirilib. Qeyd edək ki, bu dəstək mexanizminin məqsədi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması üçün onlara daxili bazarın mövcud vəziyyətinin öyrənilməsində maliyyə və informasiya dəstəyinin göstərilməsi, özəl sektorda məhsul istehsalının artırılmasına, rəqabətqabiliyyətli məhsullar istehsal edən yeni müəssisə və obyektlərin yaradılmasına nail olmaqdır.

Mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80 faizi, kiçik sahibkarlıq subyektinin müraciəti ilə aparılan daxili bazar araşdırmasına çəkilən xərcin 50 faizi dövlət tərəfindən qarşılır. Orta sahibkarlıq subyektləri isə bu dəstək mexanizmi çərçivəsində ödənişsiz təlim və seminarlardan, informasiya dəstəyindən yararlana bilər.

Ümumilikdə hər bir daxili bazar araşdırmasının aparılmasına görə ödəniləcək dəstək məbləği 20 000 manata qədərdir.

2020-ci ildə daxili bazar araşdırmalarına dövlət dəstəyinin göstərilməsi ilə əlaqədar sahibkarların müraciətləri əsasında 7 sahə üzrə Agentlik tərəfindən qərarlar qəbul edilib. Agentliyin təşəbbüsü ilə daxili bazar araşdırmalarının aparılması üzrə 21 fəaliyyət sahəsi üzrə qərarlar qəbul olunub. Həmçinin 2019-cu ildə daxili bazar araşdırması ilə əlaqədar sahibkarların müraciətləri



əsasında hazırlanmış 5 hesabat aidiyyəti üzrə KOB subyektlərinə təqdim edilib.

Eyni zamanda daxili bazar araşdırmaları barədə sahibkarların məlumatlandırılması istiqamətində tədbirlər davam etdirilib, o cümlədən biznes subyektlərinin, sahibkarlar assosiasiyalarının və digər maraqlı tərəflərin iştirakı ilə onlayn görüşlər və digər maarifləndirmə tədbirləri təşkil edilib.



Beynəlxalq təcrübənin öyrənilməsinə dəstək

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyi arasında 12 oktyabr 2009-cu il tarixində imzalanmış Anlaşma memorandumuna müvafiq olaraq, KOBİA Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə birlikdə "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı"nı həyata keçirir.

Proqramın məqsədi Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsindən, ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların və menecerlərin Almaniyanın tədris mərkəzlərində nəzəri biliklərinin artırılmasından, Almaniya müəssisələrində innovativ texnologiyalar və idarəetmə metodları, müəssisələrin fəaliyyət mexanizmi ilə tanış olmasından, peşə-hazırlıq səviyyələrinin yüksəldilməsindən, Almaniya müəssisələri ilə iqtisadi kooperasiya əlaqələrinin yaradılmasından ibarətdir. İxtisasartırma kursu üzrə zəruri xərclər (yol xərcləri istisna edilməklə) Almaniya tərəfindən ödənilir.

Proqram çərçivəsində 2020-ci ilin fevral-mart aylarında ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 20 sahibkar və menecer Almaniyanın Münhen və Yuxarı Bavariya üçün Ticarət və Sənaye Palatası Tədris Mərkəzində təlimlərdə, müvafiq müəssisələrdə istehsalat təcrübəsində iştirak edib, ixtisaslaşmış şirkətlərdə işgüzar görüşlər



keçirib. Almaniya da ixtisasartırma kursu keçmiş sahibkar və menecerlər turizm, şəkər çuğunduru istehsalı, məişət tullantılarının təkrar emalı və satışı, logistika, mebel istehsalı, tikinti sahələrində fəaliyyət göstərir. 2020-ci ildə koronavirus pandemiyası ilə əlaqədar proqram onlayn formatda davam etdirilib. Avqust-noyabr aylarında proqram çərçivəsində təşkil olunmuş onlayn təlimlərə Azərbaycandan 9 sahibkar və menecer qatılıb.



Virtual Manager Training Programme



Ümumilikdə isə 2009-2020-ci illərdə Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən 451 sahibkar və menecer Proqram çərçivəsində Almaniya da ixtisasartırma kursu keçib.



KOB İnkişaf mərkəzləri

Mikro, kiçik və orta sahibkarların maarifləndirilməsi, bilik və bacarıqlarının artırılması və bu məqsədlə onlara müxtəlif xidmətlərin göstərilməsi, müasir çağırışlara və KOB-ların ehtiyaclarına uyğun təlimlərin təşkili, praktik məsləhət xidmətlərinin göstərilməsi KOBİA-nın fəaliyyət istiqamətlərindən biridir.

2020-ci ildən etibarən bu istiqamətlər üzrə fəaliyyət, əsasən, KOBİA-nın strukturuna daxil olan KOB İnkişaf mərkəzləri tərəfindən həyata keçirilir. Bu mərkəzlərdə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin, eləcə də yeni biznesə başlamaq istəyənlərin biznes sahə-

sində bilik və bacarıqlarının artırılması üçün təcrübəli və peşəkar ekspertlər tərəfindən təlimlər keçirilir (üzbüz və ya onlayn formatda), fərdi və qrup halında məsləhət xidmətləri, KOB-ların şəbəkələşməsinə, beynəlxalq proqramlarda iştirakına, maliyyə resurslarına çıxışına və s. dəstək göstərilir. KOB inkişaf mərkəzlərində göstərilən təlim və məsləhət xidmətləri biznesin planlaşdırılması, marketing, bazar araşdırması, satış, biznes sahəsində qanunvericilik, idarəetmə, maliyyə savadlılığının artırılması, maliyyəyə çıxışa dəstək, dövlət xidmətləri barədə məlumatlandırma və digər istiqamətləri əhatə edir.


2020-ci ildə Bakı, Sumqayıt, Xaçmaz və Yevlax şəhərlərində 4 KOB inkişaf mərkəzi fəaliyyətə başlayıb. Bu mərkəzlər fəaliyyət göstərdikləri şəhərlə yanaşı, ətraf şəhər və rayonlara da xidmət edir. KOB inkişaf mərkəzlərində göstərilən bütün xidmətlər ödənişsizdir. KOB inkişaf mərkəzlərinin vahid onlayn platforması – www.kobim.az saytı da 2020-ci ildə KOB-ların istifadəsinə verilib. Saytda ay ərzində KOBİM-lər tərəfindən təşkil olunan təlimlərə və digər tədbirlərə dair məlumatlar verilir. KOB-lara ehtiyaclarına uyğun təlimlərdə iştirak etmələri üçün sayt üzərindən elektron müraciət etmək imkanı yaradılıb.



2020-ci ildə KOBİA və KOB İnkişaf mərkəzləri tərəfindən müxtəlif mövzularda (biznes planının hazırlanması, biznesin inkişafı, marketinq, satış, maliyyə, korporativ hüquq, sahibkarlıq sahəsində qanunvericilik, sığorta, effektiv ünsiyyət bacarıqları və s.) 120-yə yaxın təlim keçirilib, 2500 saata yaxın məsləhət xidməti göstərilib ki, bu xidmətlərdən 1200-dək KOB subyekti, startap və biznesə yeni başlayanlar yararlanıb. Həmçinin 2020-ci il ərzində KOB İnkişaf mərkəzləri tərəfindən ödənişsiz olaraq sahibkarlara 150-yə yaxın biznes planının hazırlanmasında dəstək göstərilib. KOB inkişaf mərkəzlərinin dəstəyi ilə ötən il Quba-Xaçmaz iqtisadi rayonu və Sumqayıt şəhərində olmaqla, kənd təsərrüfatı və xidmət sahələrində 10 yeni KOB subyekti yaradılıb. KOB İnkişaf mərkəzləri tərəfindən bu KOB-lara dəstək tədbirləri hazırda da davam etdirilir. Eyni zamanda KOB inkişaf mərkəzlərinin təlim və məsləhət xidmətlərindən yararlanmış qadın sahibkarlara beynəlxalq layihə çərçivəsində qrant ayrılmasına dəstək göstərilib, mərkəzlərin xidmətlərindən istifadə etmiş 50-dən çox vətəndaş özünüməşğulluq proqramı ilə əlaqələndirilərək müvafiq aktivlərlə təmin olunub.



05. MAARİFLƏNDİRİCİ TƏDBİRLƏR



23 yanvar 2020

KOBİA sahibkar və menecerlər üçün **“Beynəlxalq ticarətdə bazar araşdırması və biznes tərəfdaşlığı”** mövzusunda təlim təşkil edib. Sahibkarların ixrac sahəsində məlumatlandırılması məqsədilə keçirilmiş təlimdə “My Broker” MMC-nin əməkdaşları sahibkarlara ixrac sahəsində əlaqələrin genişləndirilməsi, yeni satış bazarlarının tapılması, elektron ticarət, biznes tərəfdaşlığı barədə ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırdılar. Təlimdə 20-yə yaxın sahibkar və menecer iştirak edib.

15 fevral 2020

Sahibkar və menecerlər üçün **“Effektiv satış texnikaları”** mövzusunda təlim keçirilib. Tədbirin keçirilməsində məqsəd sahibkar və menecerlərin satış və satıcı, müxtəlif satış texnikaları, satış təmsilçisinin xüsusiyyətləri, bu sahədə şikayətlərin idarə olunması və digər bu kimi mövzularda maarifləndirilməsi olub. “AZAKA” Təlim-Tədris Mərkəzinin təlimçisi Aşef Zeynal fərq yaradaraq müştərinin rəqiblərə yönəlməsinin qarşısını almaq, müştərilərlə əlaqələri inkişaf etdirmək, müştəri dəyəri yaratmaq, yeni müştərilər tapmaq və s.



mövzular üzrə məlumat verib, iştirakçıları maraqlandıran sualları cavablandırıb. Təlimdə 26 sahibkar və menecer iştirak edib.

19 fevral 2020

Xaçmaz KOB İnkişaf Mərkəzində startap layihələrinin yaradıcıları və mikro sahibkarlar üçün **“Effektiv işgüzar ünsiyyət bacarıqları”** mövzusunda təlim keçirilib. Təlimdə KOB-lar peşəkar mühitdə ünsiyyət, anlaşılmazlıq və empatiya, əks-əlaqə texnikaları, emosional vəziyyətin idarə olunması, davranış tipləri kimi mövzularda məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb. Təlimdə 26 sahibkar və menecer iştirak edib.

22 fevral 2020

Xaçmaz KOB İnkişaf Mərkəzində startaplar və mikro sahibkarlar üçün **“Biznes planın hazırlanması”** möv-

zusunda təlim keçirilib. Dörd gün davam edən təlimdə Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 30-a yaxın startap və mikro sahibkar iştirak edib. Təlimdə iştirakçılara biznes planın hazırlanması, nağd pul axını, bazar araşdırması, marketing, satış, alış və tədarük, gəlir və xərclər



planının müəyyən edilməsi, biznesin hüquqi formaları və s. barədə ətraflı məlumat verilib, təlimçi tərəfindən KOB-ları maraqlandıran suallar cavablandırılıb. Həmçinin KOB-lar təlim çərçivəsində əldə etdikləri bilikləri praktiki tətbiq edərək biznes ideyalarının reallaşması istiqamətində ilk addımlarını atıblar.

11 mart 2020

Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən KOB-ların rəqəmsal marketingdən istifadə etməklə potensial müştəriləri cəlb etməsi, məhsul və ya xidmətləri daha geniş auditoriyaya təqdim etməsi



üçün Xaçmaz KOB İnkişaf Mərkəzində **sosial media marketing (SMM)** mövzusunda təlim keçirilib. Təlimdə iştirakçılar sosial şəbəkələr və onların effektiv idarə olunması, biznesin inkişafında SMM-dən istifadə barədə məlumatlandırılıb.



Xaçmaz KOB İnkişaf Mərkəzində həmçinin **“Sosial layihələr, dövlət proqramları ilə iş”** mövzusunda təlim keçirilib. İki gün davam edən təlimdə iştirakçılar layihələrin yazılması və idarə edilməsi, layihələr üçün maliyyə mənbələrinin araşdırılması, layihələrin hesabatlılığı barədə ətraflı məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.

25 aprel 2020



“EY Azərbaycan” tərəfindən Azərbaycanda ilk dəfə olaraq keçirilən “EY ilin iş adamı” müsabiqəsinin qalibi elan edilib. KOBİA-nın strateji tərəfdaşlığı ilə keçirilən **“EY ilin iş adamı”** müsabiqəsinə BP və Azərbaycan Beynəlxalq Bankı sponsor dəstəyi göstərib. Müsabiqənin



qalibini biznes ictimaiyyətinin, dövlət şirkətlərinin top-menecerlərinin və beynəlxalq maliyyə qurumlarının nümayəndələrindən ibarət müstəqil münisiflər heyəti seçib. Müsabiqəyə kənd təsərrüfatı, mebel, tikinti, dəmir məmulatları, boru, şüşə istehsalı, neft-qaz sənayesi, onlayn biznes və s. sahələrdə fəaliyyət göstərən onlarla kiçik və orta sahibkar müraciət edib. Qalib seçim mərhələsindən



keçən və sahibkarlıqda liderlik keyfiyyətləri nümayiş etdirən 12 namizəd arasından müəyyənən. Pandemiya ilə bağlı mükafatlandırma mərasimi 25 aprel 2020-ci il tarixində onlayn formatda keçirilib. Müsabiqə iştirakçılarının müraciətlərini hərtərəfli qiymətləndirdikdən sonra münisiflər fərqli kateqoriyalar üzrə nominantları elan ediblər. Beləliklə, aqrar sahədə dayanıqlı inkişaf kateqoriyasında “Geotermal Aqro” şirkətindən Rasim Əliyev, regional inkişaf nominasiyasında “Woodpecker” şirkətindən Əliyar Əliyev, innovasiyalar kateqo-

riyası üzrə “GoldenPay” şirkətindən Fərid İsmayılzadə və sosial təsir nominasiyası üzrə “Prometal” şirkətindən Rüşət Əzizov təltif olunublar. “HORECA” şirkətinin təsisçisi və rəhbəri Rəşxan Qaraşlı isə “EY ilin iş adamı” müsabiqəsinin qalibi elan edilib.

03 iyun 2020

Xaçmaz KOB İnkişaf Mərkəzində mikro, kiçik və orta sahibkarlar üçün **“Korporativ hüquq”** mövzusunda fərdi məsləhət xidmətləri keçirilib. İki gün davam edən məsləhət xidmətlərindən, əsasən, Quba, Xaçmaz və Şabran rayonlarından olan KOB-lar



yararlanıblar. KOB-lara biznes hüququ, işəgötürmənin hüquqi əsasları, MMC-lərin yaradılması üçün elektron müraciət, fərdi sahibkarlıqdan MMC-yə keçid və digər mövzular üzrə məsləhət xidmətləri göstərilib.



Sahibkarların təsərrüfatlarında keçirilən kənd təsərrüfatı (bitkiçilik) üzrə məsləhət xidmətləri çərçivəsində isə KOB-lar meyvə bağlarında torpağın münbitliyi, yüksək məhsuldarlıq üçün əkin və suvarma sistemlərinin tətbiqi, gübrələrdən istifadə kimi məsələlərlə bağlı peşəkar ekspertlərin məsləhətlərindən yararlanıblar.

23 iyun 2020

KOBİA-nın təşkilatçılığı ilə startap layihələrinin yaradıcıları, sahibkar və menecerlər üçün **“Dəyişikliklərin idarə olunması və innovasiyalar”** mövzusunda onlayn təlim keçirilib. “Zoom” proqramı vasitəsilə təşkil olunmuş onlayn tədbirdə təlimçi Leyla Sultanlı tərəfindən idarəetmə prosesindəki dəyişikliklər, bu dəyişikliklərin idarə edilməsi üsulları, innovasiyaların tətbiqi, startap və innovasiya ekosistemi ilə bağlı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Onlayn tədbirdə turizm, konsaltinq, kənd təsərrüfatı, qida və digər sahələrdə fəaliyyət göstərən 30-a yaxın startap, sahibkar və menecer iştirak edib.

12 avqust 2020

İqtisadiyyat Nazirliyinin dəstəyi, KOBİA və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə sahibkarlıq subyektləri üçün **“Malların daxil-də emal xüsusi gömrük proseduru ilə rəqabətqabiliyyətli ixrac imkanları”** mövzusunda onlayn təlim keçirilib. 60-dan çox xarici ticarət fəaliyyəti iştirakçısı olan KOB subyektinin iştirakı ilə keçirilmiş onlayn təlimdə İqtisadiyyat Nazirliyinin və Dövlət Gömrük Komitəsinin nümayəndələri Azərbaycan Respublikasının ticarət qanunvericiliyi, malların daxil-də emal xüsusi gömrük proseduru ilə yerləşdirilməsi və müvafiq icazənin verilməsi, hüquqların və öhdəliklərin digər şəxslərə verilməsi qaydaları, idxal-ixrac əməliyyatları zamanı tətbiq olunan vergi və gömrük güzəştləri, bir sıra inkişaf etmiş ölkələr tərəfindən təqdim olunan ümumiləşdirilmiş preferensiyalar sistemi (GSP) haqqında məlumat verib, sahibkarları maraqlandıran sualları cavablandırılıb.

16 sentyabr 2020

Xaçmaz KOB İnkişaf Mərkəzində startaplar və mikro sahibkarlar üçün **“Biznes planın hazırlanması”** mövzusunda təlim keçirilib. Dörd gün davam edən təlimdə Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 30-a yaxın startap və mikro sahibkar iştirak edib. Təlimdə iştirakçılara biznes planın hazırlanması, nağd pul



axını, bazar araşdırması, marketing, satış, alış və tədarük, gəlir və xərclər planının müəyyən edilməsi, biznesin hüquqi formaları və s. barədə ətraflı məlumat verilib, təlimçi tərəfindən KOB-ları maraqlandıran suallar cavablandırılıb. Həmçinin KOB-lar təlim çərçivəsində əldə etdikləri bilikləri praktiki tətbiq edərək biznes ideyalarının reallaşması istiqamətində ilk addımlarını atıblar.

22-23 sentyabr 2020

Sentyabrın 22-də KOBİA-nın dəstəyi ilə koronavirus (COVID-19) pandemiyası şəraitində və post-pandemiya dövründə sahibkarların motivasiya edilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və mövcud pandemiya dövründə sahibkarların qarşılaşdıqları çətinliklərin müzakirə edilməsi məqsədilə Sahibkarların I beynəlxalq onlayn forumu keçirilib. **“Sahibkarların I beynəlxalq onlayn forumu – Bakı 2020”** “SA Consulting” MMC-nin təşkilatçılığı, “Odlar Yurdu” Gənclər İctimai Birliyi, “SAT Group”, Sosial Biznes Gənclər mərkəzi, “Networking.az” biznes klubu, “Majlis Business Network” və “Avrasya Ekonomik İlişkiler Derne-



ği”nin tərəfdaşlığı ilə təşkil olunub. Onlayn forum çərçivəsində mövcud pandemiya şəraitində fəaliyyətini davam etdirən sahibkarlar uğur hekayələrini, beynəlxalq spikerlər xarici təcrübəni bölüşüblər. Forum çərçivəsində “Böhranın gətirdiyi imkanlar və çətinliklər”, “Beynəlxalq təcrübə və Azərbaycanda sahibkarlıq” və s. mövzularda panel iclaslar da təşkil edilib.

30 sentyabr 2020

KOBİA-nın təşkilatçılığı və Azərbaycan Mərkəzi Bankının dəstəyi ilə sahibkarlar üçün **“Korporativ idarəetmə və səhmdarların hüquqlarının qorunması”** mövzusunda vebinar keçirilib. Onlayn tədbirin təşkilində məqsəd səhmdarların hüquqlarının qorunması və müdafiəsi istiqamətində hüquqi baza, səhmdarların hüquqlarının müdafiəsinin formaları və digər məsələlərdə sahibkarların maarifləndirilməsidir. 20-yə yaxın KOB subyektinin iştirakı ilə keçirilmiş vebinarıda Azərbaycan Mərkəzi Bankının nümayəndəsi tərəfindən mövzuya dair təqdimat keçirilib, praktiki məlumatlar verilib və sahibkarları maraqlandıran suallar cavablandırılıb.

06 oktyabr 2020

KOBİA-nın təşkilatçılığı və Azərbaycan Mərkəzi Bankının dəstəyi ilə **“KOB subyektlərinin maliyyə savadlılığının artırılması”** və **“Daşınar Əmlakın Yüklülüyünün Dövlət Rejestrinin (DƏYDR) sahibkarlıq fəaliyyətində rolu”** mövzularında vebinar keçirilib. Sahibkarların iştirakı ilə təşkil olunmuş onlayn tədbirdə DƏYDR-in mahiyyəti, təminat predmeti olan daşınar əmlaklar, daşınar əmlakı girov

qoyaraq kreditin əldə olunması imkanları, müraciət proseduru, informasiya resursunun üstün cəhətləri barədə məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb. Eyni zamanda KOB subyektlərinin diqqətinə çatdırılıb ki, DƏYDR-dən aktiv istifadəni təşviq etmək məqsədilə xidmət haqqının aşağı salınması istiqamətində mövcud hüquqi-normativ bazaya dəyişikliklər edilib.

08 oktyabr 2020

Cəmiyyətin həssas kateqoriyasından olanların, o cümlədən əlilliyi olan şəxslərin öz bizneslərini qurması və inkişaf etdirməsi üçün Sumqayıt KOB İnkişaf Mərkəzi tərəfindən bu kateqoriyadan olan sahibkarlar üçün **“Öz biznesinə başla”** mövzusunda təlim keçirilib. Pandemiya ilə əlaqədar zəruri qaydalara əməl edilməklə təşkil olunmuş tədbirdə təlimçi-ekspert Araz Paşayev tərəfindən biznesə başlamaq və mövcud biznesi genişləndirmək üçün zəruri addımlar, o cümlədən biznes üçün müvafiq istiqamətin seçilməsi, marketinq, satış, tərəfdaşlığın qurulması, mövcud maliyyə alətləri, vergi güzəştləri və digər istiqamətlər üzrə məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

20 oktyabr 2020

Biznes planların düzgün hazırlanması, maliyyənin idarə edilməsi və hesabatlılığın təmin olunması, **KOB-ların maliyyə savadlılığının artırılması** mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışının yaxşılaşdırılması baxımından əhəmiyyətlidir. Bakı KOB İnkişaf Mərkəzinin təşkilatçılığı, müxtəlif bankların kredit və satış departamentlərinin rəhbərlərinin iştirakı ilə bu istiqamətdə vebinar təşkil olunub. Tədbirdə KOB subyektlərinin maliyyə resurslarına çıxışı,

KOB-lar üçün mövcud maliyyə alətləri, kredit müraciətlərinə dair müasir tələblər, müvafiq sahədə banklar və KOB-lar arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

22 oktyabr 2020

Sahibkarların maarifləndirilməsi, onlara zəruri biliklərin, praktiki



bacarıqların, beynəlxalq təcrübənin aşılınması məqsədilə Sumqayıt KOB İnkişaf Mərkəzində **“Biznes ideyanın yaradılması və təkmilləşdirilməsi”** mövzusunda təlim keçirilib. Pandemiya ilə əlaqədar zəruri qaydalara əməl edilməklə təşkil olunmuş tədbirdə təlimçi-ekspert Orxan Şahbaz tərəfindən KOB-lara biznes ideyanın həyata keçirilməsi və təkmilləşdirilməsi, biznesin təşkili və idarə edilməsi, SWOT təhlilin aparılması, bu sahədə beynəlxalq təcrübə və s. barədə məlumat verilib. Təlimdə 9 sahibkar və menecer iştirak edib.

27 oktyabr 2020

Yevlax KOB İnkişaf Mərkəzində Aran iqtisadi rayonundan olan mikro,



kiçik və orta sahibkarlıq subyektləri üçün **“Biznes ideyası yarat”** mövzusunda təlim keçirilib. Təlimçi-ekspert tərəfindən müxtəlif interaktiv üsullardan istifadə edilməklə təşkil olunmuş tədbirdə KOB-lar təlimə qoyulan sərmayədən maksimum gəlir əldə edilməsi, kredit ittifaqları və banklar üçün nüfuzun artırılması, biznes ideyanın formalaşdırılması, bacarıq, təcrübə və şəxsi xüsusiyyətlərin qiymətləndirilməsi, biznes ideyanın təhlili və ən uyğununun seçilməsi barədə məlumatlandırılıblar.

28 oktyabr 2020

Yevlax KOB İnkişaf Mərkəzində Aran iqtisadi rayonundan olan mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün **“Öz biznesinə başla”** mövzusunda təlim keçirilib. Təlimdə iştirak etmiş KOB-lar biznes idarəetməsinin formalaşdırılması, qərarların qəbulu, fərqli həlli yollarının işlənilməsinə dair bacarıqların mənimsənilməsi, biznesi yaratmaq üçün ideya seçimi, biznes yaratmaq və gəlir əldə etmək, gələcək davamlılıq strategiyalarını araşdırmaq mövzularında məlumatlandırılıb. Təlim 9 nəfərdən ibarət qrup şəklində təşkil edilib.

30 oktyabr 2020

Sumqayıt KOB İnkişaf Mərkəzində KOB-lar və potensial sahibkarlar üçün **marketinqlə** bağlı təlim keçirilib. Pandemiya ilə əlaqədar zəruri qaydalara əməl edilməklə təşkil olunmuş tədbirdə təlimçi-ekspert Həvva Səfərova tərəfindən KOB-lara və potensial sahibkarlara bazar araşdırmasının aparılması, bu sahədə mövcud dövlət dəstəyi tədbirləri, strateji planlaşdırma, biznes kommunikasiyası və digər bu kimi marketinq alətlərinin tətbiqi, bu alətlərin şirkətlərin rentabelliyyəinə təsiri barədə ətraflı məlumat verib.

02 noyabr 2020

Xaçmaz KOB İnkişaf Mərkəzi tərəfindən şərab istehsalı ilə məşğul olan “Caspian Coast Winery and Vineyards” MMC-nin əməkdaşları üçün **“İstehsal müəssisələrində qida təhlükəsizliyi sisteminin idarə edilməsində beynəlxalq təcrübə və sertifikatlaşdırma hazırlıq mərhələ-**



si” mövzusunda təlim keçirilib. İstehsal müəssisəsində təşkil edilmiş təlimdə şirkətin əməkdaşlarına qida təhlükəsizliyi üzrə qabaqcıl idarəetmə sistemləri və iş prosesinin bu tələblərə uyğun olaraq qurulması, audit fəaliyyəti, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən beynəlxalq sertifikatlaşdırma qurumlarının reyestrində şəxsi anketin yaradılması və s. barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. Tədbir çərçivəsində həmçinin müəssisənin ümumi istehsal sahəsinin ISO 9001:2015 tələblərinə uyğunluğuna baxış keçirilib.

3-4 noyabr 2020



Bakı KOB İnkişaf Mərkəzində mikro, kiçik və orta sahibkarlar üçün **“Satış texnikaları”** mövzusunda interaktiv təlim keçirilib. İki gün davam edən təlimə qatılan KOB nümayəndələri satışın mahiyyəti, satış və xidmət mədəniyyəti, satışın mərhələləri, satış prosesi zamanı ünsiyyət bacarıqları, verbal və qeyri-verbal ünsiyyət, dinləmə və izahetmə bacarıqları, manipulyasiya, müştəri növləri, ehtiyacların müəyyən edilməsi yolları, satışda təqdimat bacarıqları haqqında məlumatlar əldə edib, bilik və səriştələrini praktiki tapşırıqlar, birgə müzakirələr, oyunlar vasitəsilə daha da inkişaf etdiriblər. Təlimdə 9 sahibkar və menecer iştirak edib.

07 noyabr 2020

Sahibkarların, xüsusilə də mikro, kiçik və orta biznes subyektlərinin sahibkarlıq fəaliyyətlərini



sığortalaması vacibdir. **Sığortanın biznes üçün əhəmiyyəti** ilə bağlı KOBİA tərəfindən KOB-lar arasında mütəmadi olaraq maarifləndirmə işləri aparılır, təlimlər təşkil olunur, məsləhət xidmətləri göstərilir. Bu istiqamətdə Sumqayıt KOB

İnkişaf Mərkəzinin təşkil etdiyi təlimdə Sumqayıt şəhərində fəaliyyət göstərən KOB-lar və potensial sahibkarlar iştirak ediblər. Təlimçi-ekspert tərəfindən iştirakçılara müasir dövrdə sığortanın önəmi, sahibkar tərəfindən işçilərin icbari sığortalanması, biznesin könüllü sığortası, tərəflərin hüquqi məsuliyyəti və s. barədə məlumat verilib.

10 noyabr 2020

Son dövrlərdə müdafiə sənayesi sahəsinə özəl sektorun artan marağı nəzərə alınaraq **“Müdafiə sənayesinin inkişafında özəl sektorun rolu”**na dair birinci onlayn forum keçirilib. KOBİA-nın təşəbbüsü, Türkiyənin Müdafiə, Aviasiya və Kosmik Sənaye Birliyinin (SAHA



İstanbul) və Müdafiə və Aviasiya Sənayesi İstehsalçıları Təşkilatının (SaSaD) dəstəyi, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin və aidiyyəti dövlət qurumlarının, özəl sektor nümayəndələrinin iştirakı ilə təşkil olunmuş tədbirin məqsədi müdafiə sənayesi sahəsində özəl sektorun iştirakına, bu istiqamətdə Azərbaycan və Türkiyə şirkətləri arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparmaqdan ibarət olub. Onlayn forumda Azərbaycanın müdafiə sənayesinin uğurlarına, bu sektorda özəl şirkətlərin iştirakına və Türkiyə təcrübəsinə dair çıxışlar edilib, müzakirələr aparılıb, Azərbaycan və Türkiyə şirkətləri tərəfindən fəaliyyətlərinə dair təqdimatlar keçirilib.



17 noyabr 2020

KOB İnkişaf mərkəzləri tərəfindən sahibkarların təsərrüfatlarında və istehsal müəssisələrində də **praktik təlimlər** keçirilir, yerində məsləhət xidmətləri göstərilir. Xaçmaz KOB İnkişaf Mərkəzi tərəfindən Xaçmaz və Qusar rayonlarında qida müəssisələrinin qurulması məqsədilə istehsal planının hazırlanması üçün məsləhət xidməti təşkil olunub. Belə ki, Xaçmaz KOBİM-in mütəxəssisləri tərəfindən Xaçmaz və Qusar rayonlarında quru balıq istehsalı və ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı müəssisələrinin normativlərə və müasir standartlara uyğun şəkildə qurulması üçün sahibkarlıq subyektlərinə zəruri məsləhətlər verilib, istehsalın yeni texnologiyalara uyğun təşkilinin məhsulların kəmiyyət və keyfiyyətinə təsiri sahibkarların diqqətinə çatdırılıb.

22-26 noyabr 2020

Bakı KOB İnkişaf Mərkəzində sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər üçün **“Öz biznesinə başla”** mövzusunda onlayn təlim təşkil edilib. Beş gün davam edən təlimdə sahibkar olmaq istəyənlər



lə biznes ideyaları müzakirə edilib, bazarın öyrənilməsi və segmentasiyasının biznes ideyanın reallaşmasındakı əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılıb. Elektron marketing, təbii sabun istehsalı, dəri və şirniyyat sexlərinin, təlim və hüquq-konsultasiya şirkətlərinin yaradılması, restoran fəaliyyəti ilə məşğul olmaq istəyən təlim iştirakçıları müvafiq istiqamətlər üzrə zəruri bilik və bacarıqlara yiyələnib, bir-biriləri ilə təcrübə mübadiləsi ediblər.

26 noyabr 2020

Sumqayıt KOB İnkişaf Mərkəzində KOB-lara **“Vergi və vergi güzəştləri”** mövzusunda növbəti təlim keçirilib. Təlimçi-ekspert Əfqan Səfəri tərəfindən iştirakçılara Azərbaycan Respublikasının vergi qanunvericiliyi, vergi orqanında qeydiyyatdan keçmə üsulları, sahibkarların müvafiq dövlət qurumları qarşısında vergi öhdəlikləri, vergilərin hesablanması və ödənilməsi qaydası haqqında məlumat verilib, onlayn qeydiyyatdan keçmə və bu sahədə mövcud olan elektron xidmətlərdən istifadə qaydaları əyani surətdə nümayiş etdirilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb. Təlimdə 9 sahibkar və menecer iştirak edib.

27 noyabr 2020

Bakı KOB İnkişaf Mərkəzində sahibkarlıq fəaliyyəti ilə məşğul olan və öz biznesini qurmaq istəyənlər üçün **marketing** mövzusunda onlayn təlim təşkil edilib. İki gün davam edən təlimdə uğurlu sahibkarlıq modeli yaratmaq üçün reklamın rolundan, müasir

dövrə düzgün marketing strategiyası qurmağın əhəmiyyətindən bəhs olunub. İştirakçılar həmçinin hədəfyönlü marketing, uğurlu fəaliyyət zamanı marketingin rolu, satış və marketingin oxşar və fərqli cəhətləri üzərində interaktiv müzakirələr aparıb, təcrübə mübadiləsi həyata keçiriblər.



27 noyabr 2020

Yevlax KOB İnkişaf Mərkəzi tərəfindən mikro, kiçik və orta sahibkarlar və biznesə başlamaq istəyənlər, həmçinin vergi və mühasibatlıq sahəsində yeni biliklər əldə etmək istəyənlər üçün **“Biznesin hüquqi və vergi aspektləri”** mövzusunda vebinar təşkil olunub. Tədbirdə Aran iqtisadi rayonu üzrə 280-ə yaxın mikro, kiçik və orta biznes subyekti iştirak edib. Vebinar iştirakçıları biznesin vergi və hüquqi aspektləri, onlayn şəkildə şirkətin yaradılması, gəlirlərin və xərclərin idarə olunması, kadr uçotu, hesabatların tərtib olunması və göndərilməsi barədə məlumat əldə edib, KOB subyektlərini maraqlandıran suallar cavablandırılıb. Vebinari uğurla başa vurmuş iştirakçılara Yevlax KOB İnkişaf Mərkəzi tərəfindən sertifikatlar verilib.



30 noyabr 2020

Xaçmaz KOB İnkişaf Mərkəzinin təşkilatçılığı, Dövlət Turizm Agentliyi Quba Destinasiya Menecmenti Təşkilatının dəstəyi ilə **“Mədəni turizmde klasterləşmənin səmərəliliyi”** mövzusunda keçirilmiş onlayn təlimdə sahibkarlar mədəni turizm, turizm sahəsində klasterləşmə, “KOB klaster”



anlayışı, Vergi Məcəlləsində “KOB klaster”lər üçün nəzərdə tutulan vergi güzəştləri barədə məlumatlandırılıb. Quba-Xaçmaz iqtisadi rayonunda turizm sahəsində fəaliyyət göstərən 20-yə yaxın KOB subyektinin qatıldığı təlimdə təlimçi Heybət Vəliyev mədəni turizmin mahiyyəti və Quba-Xaçmaz iqtisadi rayonunda mədəni turizmin potensialı haqqında geniş təqdimat edib və post-pandemiya dövründə turizmin bu növünün inkişaf perspektivləri barədə müzakirələr aparılıb. Təlimçi Elçin Rəşidov isə tədbir iştirakçılarında turizm sahəsində klasterlərin yaradılması, klasterlərlə bağlı qanunvericilikdəki yeniliklər, mədəni turizmde klasterləşmənin səmərəliliyinin yüksəldilməsi barədə məlumat verib, sahibkarların müvafiq sahədə təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.



4 dekabr 2020

Sumqayıt KOB İnkişaf Mərkəzi tərəfindən mikro, kiçik və orta sahibkarlar, həmçinin biznesə başlamaq istəyənlər üçün **“Effektiv işgüzar ünsiyyət bacarıqları”** mövzusunda onlayn təlim keçirilib.

Pandemiya ilə əlaqədar onlayn təşkil olunmuş tədbirdə təlimçi-expert Orxan Şahbaz tərəfindən KOB-lara peşəkar biznes mühitində ünsiyyət, emosional vəziyyətin idarə olunması, davranış tipləri, bacarıq, təcrübə və şəxsi xüsusiyyətlərin inkişaf etdirilməsi və digər mövzular barədə məlumat verilib. Təlim sual-cavab sessiyası ilə davam etdirilib və faydalı müzakirələr aparılıb.

8-11 dekabr 2020

Bakı KOB İnkişaf Mərkəzi tərəfindən **“Nağd pulun hərəkəti və kredit”** mövzusunda təlim keçirilib. Təlim zamanı sahibkarlıq fəaliyyətində nağd pul axınlarına nəzarət etmək, pul hərəkətlərinin proqnozlaşdırılması, sahibkarın kredit ehtiyaclarının qiymətləndirilməsi müzakirə edilib. KOB rəhbərləri, maliyyə menecerləri və baş mühasiblərinin iştirakı ilə təşkil edilmiş təlimdə praktiki tapşırıqlar, interaktiv müzakirələr aparılıb. Təlim iştirakçıları həmçinin nağd pulun hərəkətinin mahiyyəti, proqnozlaşdırılması və kredit ehtiyacının qiymətləndirilməsi

haqqında interaktiv müzakirələr aparılıb.

15-17 dekabr 2020

Sumqayıt KOB İnkişaf Mərkəzi tərəfindən mikro, kiçik və orta sahibkarlar, həmçinin biznesə başlamaq istəyənlər üçün **“Sosial media marketing”** mövzusunda onlayn təlim keçirilib. İki gün davam edən təlimdə sosial media resursları ilə şirkət məhsullarının təqdim edilməsi, əsas sosial platformalar və onların auditoriyası, reklam büdcəsi, müştərilərlə ünsiyyət bacarıqları, monitoring və potensial müştərilərin cəlb edilməsi üsulları haqqında məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Təlim sual-cavab sessiyası ilə davam etdirilib və faydalı müzakirələr aparılıb.

16-21 dekabr 2020

Sahibkarlıq fəaliyyətinə başlamaq və ya mövcud biznesi inkişaf etdirmək üçün investisiyanın rolu danılmazdır. Quracağınız və ya mövcud biznesinizə investor cəlb etmək, investisiya qoyuluşunu qanunvericilik ilə tənzimləmək, investisiyanı təşviq etmək yollarını müzakirə etmək üçün Bakı KOB-BİM növbəti onlayn təlim təşkil edib. Müxtəlif sektorlarda fəaliyyət göstərən sahibkarların iştirakı ilə keçirilmiş təlimdə investisiya anlayışı, investisiya fəaliyyəti və investisiyaların qorunmasını tənzimləyən qanunvericilik aktları və digər aktual suallar üzərində interaktiv müzakirələr aparılıb. Sahibkarları maraqlandıran suallar peşəkar ekspert tərəfindən cavablandırılıb və onlara bu sahədə qarşılaşdıqları çətinliklərlə bağlı tövsiyələr verilib.

16 dekabr 2020

KOBİA-nın təşkilatçılığı ilə **“Azərbaycanda KOB klaster”** mövzusunda onlayn görüş təşkil olunub. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, müxtəlif biznes assosiasiyalarının və xarici ekspertlərin iştirakı ilə keçirilmiş onlayn görüşdə sahibkarlar **“KOB klaster”** anlayışı, klasterləşmənin üstünlükləri və Vergi Məcəlləsində **“KOB klaster”**lər üçün nəzərdə tutulan vergi güzəştləri barədə məlumatlandırılıb, KOB-lar arasında klasterlərin yaradılmasının təşviqi, klasterləşmə sahəsində əməkdaşlıq, müxtəlif sektorlarda, xüsusilə ölkəmiz üçün ənənəvi və prioritet olan kənd təsərrüfatı, nəqliyyat, tikinti, turizm və s. sahələrdə klaster şirkətlərin yaradılması müzakirə edilib. 40-dan çox iştirakçının qatıldığı tədbirdə klasterləşmə ilə bağlı sahibkarları maraqlandıran suallar cavablandırılıb.

18-28 dekabr 2020


Sahibkarlıq fəaliyyətinə başlamaq niyyəti olub, özünü biznesmen kimi gören, lakin işə nədən və necə başlamağı bilməyən, yenice qurduğu biznesdə uğur qazanmağın yollarını axtaran, kreativ ideya sahibi olub, ideyanı reallaşdırmaq üçün atacağı addımları dəqiq bilməyən sahibkarlar onlayn platformada bir araya toplaşdı.

15 nəfər iştirakçının interaktiv müzakirəsi ilə təşkil edilmiş təlimdə **sahibkarlıq fəaliyyətinə başlamaq üçün ilk addımlar** barədə məlumat verildi. Müxtəlif fəaliyyət sahələri üzrə fərqli biznes ideya sahibi olan gənclər öz bizneslərini necə yaratmalı, biznes

planları necə yazmalı, sahibkar kimi fəaliyyətlərini necə qiymətləndirməli, gözlənilən nəticəyə çatmaq üçün nələri etməli və bu kimi digər aktual suallar üzərində interaktiv müzakirələr aparılıb. Təlimdə aktiv iştirak etmiş və sertifikat almış bir sıra iştirakçılar daha sonra biznes ideyalarını reallaşdırmaq üçün Bakı KOBİM-in məsləhətçiləri ilə birgə biznes plan üzərində işləməyə başlayıblar.

22 dekabr 2020

Yevlax KOB İnkişaf Mərkəzi tərəfindən mikro, kiçik və orta sahibkarlar və biznesə başlamaq istəyənlər üçün **“Menecment və komandanın qurulması”** mövzusunda növbəti vebinar təşkil olunub. Vebinarada Aran iqtisadi rayonlarından 25-ə yaxın mikro, kiçik və orta biznes subyektləri iştirak edib. Tədbir iştirakçıları me-




necment anlayışı, menecmentin (liderliyin) 3 üslubu, menecerlər və onların xüsusiyyətləri, liderliyin mahiyyəti və fundamental əsasları, idarəetmə strukturu, komandanın yaranmasının əsas ideyaları, komanda növləri və üzvlərin rolu, komandanın formalaşma mərhələləri, komanda üzvlərinin motivasiya mövzuları barədə məlumat əldə ediblər. Vebinarın sonunda KOB subyektlərini maraqlandıran suallar cavablandırılıb. Vebinarada uğurla iştirak edənlərə Yevlax KOB İnkişaf Mərkəzi tərəfindən sertifi-

katlar təqdim edilib.

23 dekabr 2020

Yevlax KOB İnkişaf Mərkəzi tərəfindən mikro, kiçik və orta sahibkarlar üçün **“Zamanın effektiv idarə edilməsi”** mövzusunda vebinar təşkil olunub. Vebinarada Aran iqtisadi rayonlarından 45-ə yaxın mikro, kiçik və orta biznes subyektləri iştirak edib. Tədbirdə iştirakçılar zaman məfumu, zaman oğruları, vaxtın idarə olunması bacarıqları, günlük, həftəlik, aylıq və illik fəaliyyət planlarının tərtib



edilməsinin əhəmiyyəti, fəaliyyətlərin icra zamanına uyğun qruplaşdırılması, doğru zaman sərfiyyatı ilə uğura nail olmağın mümkünlüyü mövzuları barədə məlumat əldə ediblər. Vebinarın sonunda isə KOB subyektlərini maraqlandıran suallar cavablandırılıb.

24 dekabr 2020

Yevlax KOB İnkişaf Mərkəzi tərəfindən sahibkarların maarifləndirilməsi məqsədilə Kürdəmir Süd Emalı Zavodunda praktik təlim təşkil olunub. **“Müasir heyvandarlıq kompleksinin qurulması və avtomatlaşdırılması”** mövzusunda təlimdə Yevlax, Bərdə və Ağcabədi rayonlarında heyvandarlıqla məşğul olan 10-ə yaxın mikro və kiçik biznes subyektləri iştirak ediblər. Təlimdə




iştirakçılara Kürdəmir Süd Emalı Zavodunun və Yevlax KOB İnkişaf Mərkəzinin mütəxəssisləri tərəfindən müasir süd emalı zavodu, müxtəlif interaktiv metodlardan istifadə olunmaqla müasir heyvandarlıq komplekslərinin avtomatlaşdırılması, heyvanların sağlamlığına, qidalanmasına, hərəkətiliyinə və südün keyfiyyətinə nəzarəti təmin edən xüsusi elektron sistem, heyvanların sağlamlığının qorunması və s. barədə məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb. Təlim koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlərə uyğun olaraq, 10 nəfərdən ibarət qrup şəklində təşkil edilib.



Kürdəmir Süd Emalı Zavodu sahibkarlar üçün praktik təlimlərin keçirilməsi istiqamətində Yevlax KOB İnkişaf Mərkəzi ilə əməkdaşlığını davam etdirməkdə maraqlı olduğunu bildirib.

24 dekabr 2020

Sumqayıt KOB İnkişaf Mərkəzində gənc sahibkarlara **biznes planının hazırlanması** ilə bağlı fərdi məsləhət xidməti göstərilib. Pandemiya ilə əlaqədar onlayn təşkil olunan fərdi məsləhət xidmətindən Abşeron iqtisadi rayonunda



biznes fəaliyyəti ilə məşğul olan gənc KOB-lar və potensial sahibkarlar yararlanıb. Yeni biznesə başlamaq və ya mövcud bizneslərini genişləndirmək üçün Mərkəzə müraciət edən gənc sahibkarlar burada keçirilən təlimlərə və fərdi məsləhət xidmətlərinə cəlb olunublar. Onların ehtiyaclarına uyğun olaraq, peşəkar mütəxəssislər tərəfindən yeni biznes planının hazırlanması istiqamətində dəstək göstərilib.

24 dekabr 2020

Yevlax KOB İnkişaf Mərkəzinin təşkilatçılığı ilə **“KOB-lar üçün hesabatlılıq”** adlı vebinar təşkil olunub. Aran iqtisadi rayonlarından 20-yə yaxın mikro, kiçik və orta biznes subyektlərinin iştirak etdiyi vebinarda iştirakçılar ma-




liyyə hesabatlarının sənədlərlə müşayiəti, dövlət orqanlarına hesabat verilməsi mövzuları barədə məlumat əldə ediblər. Tədbir çərçivəsində KOB subyektlərini maraqlandıran suallar da cavablandırılıb.

26 dekabr 2020

Yevlax KOB İnkişaf Mərkəzi tərəfindən mikro, kiçik və orta sahibkarlar üçün **“Vergi uçotu”** mövzusunda vebinar təşkil olub. 25-ə yaxın mikro, kiçik və orta biznes subyektlərinin iştirak etdiyi tədbirdə iştirakçılar vergi uçotu, KOB-ların vergi öhdəlikləri və güzəştləri, azadolmalar və COVID-19 pandemiyası ilə bağlı KOB-lar üçün nəzərdə tutulan vergi güzəştləri, azadolmalar, kompensasiyalar barədə məlumat əldə ediblər.



06. SƏRGİLƏR



KOBİA-nın əsas fəaliyyət istiqamətlərindən biri mikro, kiçik və orta sahibkarlıq subyektlərinin daxili və xarici bazarlara çıxışına, satışa dəstək göstərməkdir. Bu məqsədlə Agentlik KOB-ların müxtəlif sərgi və yarmarkalarda iştirakına dəstək olur. Dəstək çərçivəsində sahibkarlar öz məhsul və xidmətlərini geniş auditoriyaya təqdim etməklə yanaşı, satış imkanlarını genişləndirir, yeni biznes əlaqələri qururlar. 2020-ci ildə də sahibkarların bir sıra ixtisaslaşmış sərgilərdə təmənnəsiz olaraq iştirakı təmin edilib.



**2****1**

20-22 fevral 2020

Bakı İdman Sarayında yerli məhsulların və xidmətlərin tanıtılması məqsədilə **“Partners and Business” sərgisi** təşkil olunub. KOBİA, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, “Kapital Bank” və “Marsol” MMC-nin birgə təşkilatçılığı ilə keçirilən sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil, xidmət və s. sahələrdə yerli şirkətlər tərəfindən istehsal olunan məhsullar və xidmətlər təqdim olunub. Ümumilikdə sərgidə 150-yə yaxın şirkət tərəfindən istehsal olunan məhsullar və xidmətlər nümayiş olub. Sərginin təşkilində məqsəd Azərbaycan şirkətlərinin daha geniş tanıtılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, yerli şirkətlər arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi, yeni

əməkdaşlıq əlaqələrinin qurulmasıdır. Sərgidə həmçinin KOBİA-nın dəstəyi ilə sənaye, xidmət, turizm, logistika, inşaat, sənətkarlıq və s. sahələrdə 20-yə yaxın kiçik və orta sahibkarlıq subyektinin ödənişsiz olaraq məhsul və xidmətlərini təqdim etməsi üçün xüsusi stend yaradılıb. Həmçinin sərgi çərçivəsində biznesin təşkili və proqnozlaşdırılması, sahibkarlıq sahəsində qanunvericilik, effektiv satış texnikaları, əmək münasibətləri, məşğulluq kimi mövzularda təlimlər, biznes inkişaf yazarlarının kitab təqdimatları keçirilib, sahibkarlara məsləhət xidmətləri göstərilib.

4 mart 2020

Bakıda KOBİA-nın təşəbbüsü və təşkilati dəstəyi ilə **Azərbaycan Beynəlxalq Françayzinq Foru-**

mu - **“Caspian Franchise”** keçirilib. KOBİA-nın təşəbbüsü və təşkilati dəstəyi ilə keçirilən Forumun məqsədi kiçik və orta biznes subyektləri üçün yeni fəaliyyət sahələrinin genişləndirilməsi, ölkəmizdə françayzinqin inkişaf imkanlarını müzakirə etmək olub. “Biznesin yarandığı yer” deyişi ilə keçirilən forum françayzinq haqqında ətraflı məlumat almaq, uğurlu investisiya fəaliyyəti və yeni biznesə başlamaq üçün əlverişli imkanlar yaradıb.

Ölkəmizdə franşizaların alqı-satqısı sahəsində yeganə işgüzar platforma olan “Caspian Franchise” Forumu Konfrans və Sərgi olmaqla iki hissədən ibarət olub. Forumun Konfrans hissəsində Azərbaycanda françayzinqin ən aktual problemləri yerli və xarici mütəxəssislərin və sahibkarların iştirakı ilə müzakirə edilib. Konfrans



01

Bakı İdman Sarayında yerli məhsulların və xidmətlərin tanıtılması məqsədilə "Partners and Business" sərgisi. 20-22 fevral 2020-ci il

02

Azərbaycan Beynəlxalq Françayzinq Forumu – "Caspian Franchise" keçirilib. 4 mart 2020-ci il

03

Azərbaycan məhsulları "Global Village" Beynəlxalq Yarmarkasında

çərçivəsində "Françayzinq haqqında ümumi biliklər", "Uğurlu franşizanı necə qurmaq olar?", "Franşizanı necə dəyərləndirməli?", "Françayzinqin hüquqi aspektləri", "Françayzinqlə öz biznesinin fərqi nədir: françayzinq və şəxsi biznes" mövzularında panellər təşkil olunub. Forumun Sərgi hissəsi isə xarici françayzinq şirkətlərinin nümayəndələri ilə yerli şirkətlərimizin birbaşa işgüzar görüşlərini təşkil etmək və bu çərçivədə françayzinq sahəsində əməkdaşlığı təşviq etmək imkanı yaradıb. Müxtəlif xarici və yerli brendlər üzrə franşizləri təqdim edən şirkətlərin iştirak etdiyi sərgidə uyğun franşiz tapmaq üçün konsaltinq xidmətləri də göstərilib. Sərgidə yerli şirkətlər KOBİA-nın dəstəyi ilə öz məhsul və xidmətlərini xüsusi stenddə təqdim ediblər.

Azərbaycan məhsulları "Global Village" Beynəlxalq Yarmarkasında sərgilənir

KOBİA-nın nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə səfər çərçivəsində hər il ənənəvi olaraq keçirilən "**Global Village**" **Beynəlxalq Yarmarkasında "Azərbaycan" pavilyonu** ilə tanış olublar. KOBİA və Dubay şəhərindəki Azərbaycan Ticarət Evinin təşkilatçılığı, ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki Ticarət Nümayəndəliyinin dəstəyi ilə "Azərbaycan" pavilyonunda bir sıra yerli şirkətlərin məhsulları "Made in Azerbaijan" brendi ilə nümayiş olunur. Sərgi ilə tanışlıq çərçivəsində KOBİA-nın İdarə

Heyətinin sədri Orxan Məmmədovun "Global Village" yarmarkasının rəhbər şəxsləri ilə görüşündə "Azərbaycan" pavilyonuna ziyarətçilər tərəfindən böyük marağın olduğu, növbəti illərdə pavilyonun genişləndirilməsi potensialı vurğulanıb. Qeyd edək ki, 1996-cı ildən təşkil olunan "Global Village" hazırda dünyanın ən böyük beynəlxalq yarmarkalarından hesab olunur. Hər il oktyabr ayından növbəti ilin aprel ayınadək təşkil olunan yarmarkada KOBİA-nın dəstəyi ilə Azərbaycan şirkətləri 2019-cu ildən təmsil olunur.

Ölkədə və xaricdə keçirilən sərgilər və biznes tədbirlər mövcud pandemiya ilə əlaqədar 2020-ci ildə ilk dəfə olaraq virtual formada keçirilib. Onlayn sərgilər və digər biznes tədbirləri barədə KOB-lar Agentliyin rəsmi www.smb.gov.az saytı vasitəsilə məlumatlandırılıb.

07. DÖVLƏT-ÖZƏL SEKTOR TƏRƏFDAŞLIĞI



İnstitusional mühit

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin kollegiyasının 2019-cu il 16 iyul tarixli 4 nömrəli qərarı ilə KOBİA-nın strukturuna daxil olan Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi (DÖST İnkişafı Mərkəzi) haqqında nümunəvi əsasnamə təsdiq edilib. Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

- 1** dövlət-sahibkar tərəfdaşlığı üzrə qanunvericilik bazasının və institusional infrastrukturun inkişaf etdirilməsi ilə əlaqədar təkliflərin verilməsi;
- 2** dövlət-sahibkar tərəfdaşlığı üzrə proqram və layihələrin hazırlanması, həyata keçirilməsi və əlaqələndirilməsi;
- 3** dövlət-sahibkar tərəfdaşlığı proqram və layihələrində KOB-ların iştirakının genişləndirilməsinin təmin edilməsi;
- 4** dövlət-sahibkar tərəfdaşlığı üzrə bütün maraqlı tərəflərin maarifləndirilməsi və potensialının gücləndirilməsi;
- 5** dövlət-sahibkar tərəfdaşlığı meyarlarına uyğun layihələrin təhlil edilməsi, araşdırılması və həmin layihələrin reallaşdırılması üçün işlərin görülməsi.



Hüquqi və strateji çərçivə

Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən “Dövlət-Özəl Sektor Tərəfdaşlığı üzrə qanunvericilik və tənzimləyici çərçivənin hazırlanması” layihəsi çərçivəsində ölkə üzrə DÖST hüquqi mühitə dair müfəssəl diaqnostik təhlil həyata keçirilib. Diaqnostik təhlilin nəticələri və mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla, layihə ekspertlərinin iştirakı ilə bütün DÖST modellərinin tətbiqini özündə ehtiva edən Dövlət-Özəl Sektor Tərəfdaşlığı haqqında Qanun layihəsi hazırlanıb.

Layihə çərçivəsində DÖST İnkişafı Mərkəzinin tərəfdaşlığı ilə beynəlxalq ekspertlər cəlb olunmaqla Dövlət-Özəl Sektor Tərəfdaşlığı üzrə strateji çərçivə sənədi layihəsi hazırlanıb. 24 yanvar 2020-ci il tarixində KOBİA-nın təşkilatçılığı və aidiyyəti dövlət qurumlarının, AYİB-in Bakı ofisinin nümayəndələrinin və dövlət-özəl sektor tərəfdaşlığı layihələrində maraqlı tərəflərin iştirakı ilə sözügedən sənədin təqdimatı keçirilib.

Dövlət-Özəl Sektor Tərəfdaşlığı haqqında Qanun layihəsi hazırlanıb





DÖST sahəsində potensialın gücləndirilməsi

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin təşkilatçılığı ilə Dövlət-Özəl Tərəfdaşlığı üzrə İstanbul Kamillik Mərkəzinin dəstəyi ilə dövlət-özəl sektor tərəfdaşlığı (DÖST) ilə bağlı iyulun 29-da onlayn seminar təşkil olunub. Müxtəlif dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilmiş seminarın məqsədi ölkəmizdə dövlət-özəl sektor tərəfdaşlığının inkişaf etdirilməsi və bu modelin tətbiqinin genişləndirilməsi barədə məlumatlılıq səviyyəsinin artırılması, eləcə də bu sahədə xarici təcrübənin öyrənilməsidir. Tədbirdə Dövlət-Özəl Sektor Tərəfdaşlığı üzrə İstanbul Kamillik Mərkəzinin rəhbəri Eyüp Vural Aydın DÖST sahəsində Türkiyə təcrübəsi, bu sahədə həyata keçirilən layihələr barədə təqdimatla çıxış edib. Tədbir çərçivəsində ümumilikdə DÖST modelinin mahiyyəti və üstünlükləri barədə ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.

Mayın 27-də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən Şərq Tərəfdaşlığı ölkələrinin nümayəndələrinin iştirakı ilə "Bərpanın dəstəklənməsi və

dayanıqlığının artırılması" mövzusunda Avrasiya vebinarı təşkil olunub. Dövlət-özəl sektor mexanizmi barədə məsələlərin də müzakirə olunduğu tədbirdə KOBİA-nın DÖST İnkişafı Mərkəzinin əməkdaşı da iştirak edib.

KOBİA-nın DÖST İnkişafı Mərkəzinin əməkdaşları Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən "Dövlət-Özəl Sektor Tərəfdaşlığı təşəbbüsləri vasitəsilə təhsildə davamlı və müxtəlif maliyyə mənbələrinin yaradılmasında Təhsil Nazirliyinə dəstək" layihəsi çərçivəsində 22-23 iyul tarixlərində təşkil edilmiş «DÖST sahəsində bacarıqların artırılması seminarı»nda iştirak ediblər.

7-16 oktyabr tarixlərində Qara Dəniz Ticarət və İnkişaf Bankının və Rusiya Federasiyasının Milli DÖST Mərkəzinin birgə təşkilatçılığı ilə DÖST sahəsində onlayn təlimlər təşkil edilib. Beş seminardan ibarət sessiyalar çərçivəsində DÖST üzrə müxtəlif sahələrdə aparıcı mütəxəssislər tərəfindən təqdimatlar edilib. KOBİA-nın DÖST İnkişafı Mərkəzi təlimlərdə fəal şəkildə təmsil olunub və aparılmış müzakirələrdə aktiv iştirak edib.



Beynəlxalq əməkdaşlıq və texniki dəstək



DÖST mühitinin inkişaf etdirilməsi məqsədilə beynəlxalq dəstək mexanizmlərindən istifadə istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu məqsədlə Asiya İnkişaf Bankının Asiya və Sakit Okean Regionunda Layihələrin Hazırlanması Mexanizminə (Asia Pacific Project Preparation Facility) rəsmi müraciət edilib və “Potensialın gücləndirilməsi üzrə yardım: Azərbaycanda Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi və Layihələrin İnkişafı Mexanizminin dəstəklənməsi” üzrə qrant maliyyələşməsi vasitəsilə texniki yardım layihəsi barədə razılıq əldə edilib. Hazırda layihənin həyata keçirilməsi üçün müvafiq daxili prosedurlar həyata keçirilir. Sözügedən layihə çərçivəsində potensial DÖST layihələri silsiləsinin müəyyən edilməsi, aidiyyəti maraqlı tərəflərin DÖST sahəsində potensialının gücləndirilməsi, müvafiq sertifikatlaşdırma proqramlarında iştirakının dəstəklənməsi, DÖST layihələrinin təşviqi və məlumatlandırma və informasiya bazasının

yaradılması üçün elektron resursun yaradılması və s. istiqamətlərdə texniki dəstəyin göstərilməsi nəzərdə tutulur.

Dayanıqlı İnfrastruktur Fondu ilə əməkdaşlığın inkişaf etdirilməsi və mövcud dəstək mexanizmlərindən və alətlərdən faydalanmaq məqsədilə müvafiq işlər görüldü, Fondun Proqram menecerinin ölkəmizə səfəri təşkil edilib. Səfər zamanı həyata keçirilən və potensial DÖST layihələrinin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb və müvafiq sahədə geniş istifadə edilən SOURCE platformasının Azərbaycanda tətbiqi imkanları müzakirə edilib. Sözügedən platforma dünyanın 50-dən çox ölkəsində uğurla tətbiq edilir və DÖST layihələrinin effektiv planlaşdırılması, aidiyyəti qurumlar ilə əlaqələndirilməsi, proseslərin statusunun izlənilməsi və nəzarət edilməsi, xüsusilə də potensial beynəlxalq investorların cəlb edilməsi baxımından unikal mexanizm təklif edir. SOURCE platformasının Azərbaycanda DÖST

layihələrinin hazırlanması prosesinə və müvafiq İT resurslarına inteqrasiya edilməsi istiqamətində Dayanıqlı İnfrastruktur Fondu ilə əməkdaşlıq üzrə ilkin razılıq əldə olunub.

KOBİA rəhbərliyinin 5-11 mart 2020-ci il tarixlərində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına səfəri çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının Davamlı İnfrastruktur Siyasəti Bölməsi, İnfrastruktur Layihələrin Hazırlanması Bürosu və İnfrastruktur Fondlarının rəhbər və səlahiyyətli şəxsləri ilə görüşlər keçirilib. Görüşlər zamanı AYİB-in dəstəyi ilə DÖST üzrə həyata keçirilən layihənin cari statusu və növbəti addımlar üzrə müzakirələr aparılıb. Həmçinin DÖST sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, yeni imkanlar və dəstək mexanizmlərindən istifadə barədə fikir mübadiləsi aparılıb.

2020-ci ildə KOBİA-nın Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi dövlət-özel sektor tərəfdaşlığı (DÖST) sahəsində ixtisaslaşmış təşkilatlardan olan Ümumdünya DÖST Qurumları və Peşəkarları Assosiasiyasına (WAPPP) üzv qəbul edilib. WAPPP dünyanın müxtəlif ölkələrindən olan DÖST sahəsində fəaliyyət göstərən və ya əlaqəli olan təşkilatları və fərdi mütəxəssisləri birləşdirən beynəlxalq qeyri-hökumət təşkilatıdır. Assosiasiyanın başlıca məqsədi keyfiyyətli DÖST xidmətlərini təmin etmək üçün maarifləndirmə işləri aparmaq, bu sahədə fəaliyyət

ÜMUMDÜNYA DÖST QURUMLARI VƏ PEŞƏKARLARI ASSOSİASİYASININ ÜZVÜYÜK!

WAPPP



Azərbaycan Respublikasının
Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi



göstərən qurumlar arasında institusional şəbəkəni yaratmaq, onları dəstəkləməkdir. Beynəlxalq assosiasiya üzvlərinə müxtəlif təlimlər, məsləhət xidmətləri, kommunikasiya, təcrübə və məlumat mübadiləsi, digər resurslara çıxış imkanları təmin edir, texniki yardım və maliyyələşmə mənbələrindən istifadə imkanını dəstəkləyir.

Noyabrın 19-da KOBİA-nın Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi və Dövlət-Özəl Sektor Tərəfdaşlığı üzrə İstanbul Kamillik

Mərkəzi arasında dövlət-özəl sektor tərəfdaşlığının inkişafı sahəsində əməkdaşlığa dair Niyət Protokolu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və DÖST üzrə İstanbul Kamillik Mərkəzi sədri Eyüp Vural imzalayıblar. Niyət Protokolunda DÖST sahəsində məlumat və təcrübə mübadiləsinin aparılması, təlim və seminarların keçirilməsi, DÖST modeli vasitəsilə Türkiyədən xarici investisiyaların cəlb edilməsinin təşviqi, müvafiq layihələrin hazırlanmasına


dəstəyin göstərilməsi və s. sahələrdə birgə əməkdaşlıq və tədbirlərin təşkili nəzərdə tutulur.

DÖST layihələrinin həyata keçirilməsi sahəsində kompleks həll yolları təklif edən və beynəlxalq əməkdaşlıq platformasına malik Koreyanın Xarici İnfrastruktur və Şəhərsalma Korporasiyası (KİND) ilə ilkin əlaqələr yaradılıb. Müzakirələr zamanı qurumların fəaliyyəti ilə bağlı qarşılıqlı məlumat verilib, potensial əməkdaşlıq istiqamətləri, o cümlədən təcrübə mübadiləsi, KİND-in təcrübəsinin ölkəmizdə tətbiqi, Azərbaycanda DÖST sahəsində müxtəlif dəstək mexanizmlərinin göstərilməsi və digər qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb. KİND ilə əməkdaşlığın praktik müstəviyə keçirilməsi, təşkilatın resurslarının və dəstək mexanizmlərinin Azərbaycanda DÖST layihələrinin icrasına cəlb edilməsi ilə əlaqədar işlər davam etdirilir.

KOBİA nümayəndələri Dövlət-Özəl Sektor Tərəfdaşlığı üzrə İstanbul Kamillik Mərkəzinin təşkilatçılığı və Türkiyənin Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK) dəstəyi ilə 2-5 noyabr tarixlərində təşkil edilmiş "5-ci İstanbul Dövlət-Özəl Sektor Tərəfdaşlığı Həftəsi - 2020" beynəlxalq tədbirində iştirak edib. Onlayn formatda "Dövlət-Özəl Sektor Tərəfdaşlığının birlikdə yenidən formalaşdırılması" mövzusunda təşkil olunmuş tədbirdə 40-dan çox ölkənin infrastrukturunun inkişafı üzrə və DÖST sahəsində fəaliyyət göstərən dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələri, eləcə də müvafiq sektor üzrə peşəkar mütəxəssislər, akademik dairələrin təmsilçiləri iştirak edib-



lər. Tədbir çərçivəsində KOBİA-nın DÖST İnkişafı Mərkəzi tərəfindən ölkə təqdimatı keçirilib, tədbir iştirakçılarna ətraflı məlumat verilib. Tədbir çərçivəsində KOBİA İdarə Heyəti sədrinin müavini Mehman Abbas ölkə üzrə təqdimat sessiyasında çıxış edərək Azərbaycanda aparılmış islahatlar çərçivəsində yaradılmış güclü iqtisadi potensial, əlverişli biznes və investisiya mühiti, həyata keçirilmiş infrastruktur layihələri və DÖST mühitinin inkişafı istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Həmçinin tədbirdə Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təxribatına cavab olaraq ordumuzun uğurlu əks-hücum əməliyyatları nəticəsində işğaldan azad olunmuş rayonlarda dağıdılmış ictimai infrastrukturun yenidən qurulması üçün DÖST modelindən istifadənin mümkünlüyü diqqətə çatdırılıb. Dörd günlük tədbir çərçivəsində müxtəlif mövzular üzrə aparıcı DÖST mütəxəssisləri tərəfindən çıxışlar edilib, DÖST sahəsində beynəlxalq təcrübələr təqdim edilib və müzakirələr aparılıb.



Potensial DÖST layihələrinin müəyyən edilməsi və həyata keçirilməsi

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına yönəldilmiş yol xəritələri, Milli Strategiya və dövlət proqramları ilə dövlət-özəl sektor tərəfdaşlığının inkişafı nəzərdə tutulmuş sahələrdə potensial layihələrin müəyyən edilməsi məqsədilə aidiyyəti dövlət qurumları ilə görüşlər keçirilmiş və müzakirələr aparılmışdır. "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu çərçivəsində ilkin pilot layihələr həyata keçirilməkdədir. Ötən dövrdə Avropa Yenidənqurma və İnkişaf Bankının və İslam İnkişaf Bankının ölkəmizə

missiyaları çərçivəsində Azərbaycan Respublikasının İqtisadiyyat, Maliyyə, Energetika, Ekologiya və Təbii Sərvətlər, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, "Təmiz Şəhər" ASC və "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC ilə görüşlər keçirilərək qarşılıqlı faydalı müzakirələr aparılmışdır.

Enerji sektorunda potensial DÖST layihələrinin həyata keçirilməsi imkanlarının müəyyənləşdirilməsi məqsədilə 31.01.2020-ci il tarixində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin rəhbərliyi ilə görüş keçirilmiş, əməkdaşlıq imkanları müzakirə edilmişdir.

Dekabrın 25-də KOBİA-nın Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin təşkilatçılığı, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) dəstəyi ilə sahibkarlar üçün elektroenergetika sektorunda DÖST mexanizminin tətbiqi və KOB-lar üçün imkanlar mövzusunda webinar təşkil olunub. 20-dən çox sahibkarın qatıldığı tədbirin keçirilməsində məqsəd energetika sek-

torunda biznes imkanları barədə məlumat vermək, bu sektorda icra olunan layihələrdə sahibkarların fəal iştirakını, eyni zamanda enerji istehsalı sahəsində DÖST mexanizminin tətbiqi ilə özəl investisiyaların cəlb edilməsini, KOB subyektlərinin bu tipli layihələrin icrası prosesində daha geniş iştirakını təşviq etməkdir.



08. QADIN SAHİBKARLIĞININ İNKİŞAFI

KOBİA qadın sahibkarlığının inkişafını təşviq etmək, kiçik və orta sahibkarlar arasında qadınların sayının daha da artması üçün müvafiq tədbirlər həyata keçirir. Qadınların sahibkarlıq, bu sahədə yeniliklər, dəstək mexanizmləri barədə məlumatlandırılması, onların fikir və təkliflərinin öyrənilməsi üçün mütəmadi olaraq maarifləndirici tədbirlər, təlim, seminar və dəyirmi masalar təşkil olunur. KOBİA yanında İctimai Şurada Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası da təmsil olunur.



Füzuli rayonunda məcburi köçkün qadınlar üçün biznes sahələri yaradılıb

22 yanvar 2020

KOBİA-nın dəstəyi ilə Füzuli rayonunda məcburi köçkün qadınlar üçün yeni biznes sahələri yaradılıb. Yanvarın 22-də Füzuli rayonunda çörək, şirniyyat və inkubator sexləri, gözəllik salonu, damazlıq keçi və qoyunçu-

luq təsərrüfatlarının istifadəyə verilməsi ilə bağlı tədbir keçirilib. Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramının birgə maliyyələşdirdiyi, "Sosial tərəqqi" İctimai Birliyi tərəfindən icra edilən və KOBİA-nın dəstək göstərdiyi "Qadınlara gender əsaslı iqtisadi dəstək" layihəsi çərçivəsində



2

01

Füzuli rayonunda məcburi köçkün qadınlar üçün biznes sahələri yaradılıb. 22 yanvar 2020-ci il

02

"Kənd yerlərində sahibkarlığın inkişafına dəstək" layihəsi çərçivəsində təlimçilər təlimi. Fevral 2020-ci il



"Kənd yerlərində sahibkarlığın inkişafına dəstək" layihəsi çərçivəsində təlimçilər təlimi

Fevral, 2020

icra olunan biznes layihələrin hər biri 5000 avro dəyərində avadanlıqlarla təchiz edilib. Biznes sahələrinin yaradılması üçün əvvəlcə qadın icmalara gender və biznesin inkişafı mövzularında təlimlər keçirilib və beş məhdud məsuliyyətli cəmiyyət (MMC) təsis edilib. Biznes sahələri bu MMC-lər tərəfindən Füzuli rayonunda məcburi köçkünlərin məskunlaşdığı 1, 6 və 9 saylı Qayıdış, Fin və 3 saylı Zobucuq qəsəbələrində yaradılıb.

Avropa İttifaqının "Kənd yerlərində sahibkarlığın inkişafına dəstək" layihəsi çərçivəsində təşkil olunmuş təlimçilər təlimini uğurla başa vuran KOBİA nümayəndələri ölkə regionlarında qadınlar üçün təlimlər keçirib. 2020-ci ilin fevral ayı ərzində Quba, Xaçmaz, Mingəçevir və Gəncədə təşkil olunmuş təlimlərdə sahibkarlıq fəaliyyətinə maraq göstərən 130-dan çox qadın iştirak edib. "Sahibkarlıq və biznesə

başlama" mövzusunda keçirilən təlimlərdə KOB subyektlərinin bilik və bacarıqlarının artırılması məqsədilə maarifləndirici materiallar da paylanılıb.



04 mart 2020

KOBİA "Regional İnkişaf" İctimai Birliyinin 2019-cu il üzrə elan etdiyi "Sosial layihələr" müsabiqəsinin layihələrindən olan "MirvariStore" layihəsi ilə əməkdaşlığa başlayıb. KOBİA-nın təşkilatçılığı ilə Qəbələ və Oğuzda toxuculuq və tikiş bacarığı olan qadınlar üçün "MirvariStore" layihəsinin təqdimatı keçirilib. Tədbirdə layihə barədə məlumat verilib, Qəbələ və Oğuz rayonlarında toxuculuq və tikiş bacarığı olan və bu sahəyə maraq göstərən, müvafiq istiqamətdə evində işləmək istəyən 25 qadın müəyyənləşdirilib, onlarla lazımi materialların verilməsi və sifarişlərin

ötürülməsi mexanizmi barədə müzakirələr aparılıb. Layihə çərçivəsində qadınlar toxuculuq və tikişlə bağlı müvafiq materiallar və avadanlıqlarla təmin olunaçaq, onların məhsullarının satışına dəstək göstəriləcək.

05 mart 2020

KOBİA-nın təşkilatçılığı ilə Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatında fəal rol oynayan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınların iştirakı ilə "İşgüzar Qadınlar Liqası" keçirilib. Tədbirdə iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov, Ailə, Qadın

və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva, millət vəkili Qənirə Paşayeva, sahibkar Rəna Yüzbaşı çıxış edərək Azərbaycan qadınlarının bütün sahələrdə fəallıq nümayiş etdirdiklərini, qadınların sahibkarlığın və digər sahələrin inkişafında rolunu diqqətə çatdırıblar. Tədbirdə sahibkar qadınlar müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb, KOBİA-nın dəstək və xidmətlərindən istifadə edərək öz biznesini quran və genişləndirən qadınlar barədə "Uğur sahibləri" filmləri nümayiş olunub.



3



4

- 01 "Sosial layihələr" müsabiqəsinin layihələrindən olan "MirvariStore" layihəsi ilə əməkdaşlıq. 04 mart 2020-ci il
- 02 "İşgüzar Qadınlar Liqası". 05 mart 2020-ci il
- 03 Qadın sahibkarlara biznes ideyalarını reallaşdırmaqda dəstək. 11 avqust 2020-ci il
- 03 Qadın sahibkarlar üçün master-klaslar. 28-30 avqust 2020-ci il

11 avqust 2020

Xaçmaz KOB İnkişaf Mərkəzinin təlim və məsləhət xidmətlərindən yararlanmış, qiymətləndirmə zamanı biznes planları uğurlu hesab edilən qadın sahibkarlara öz bizneslərini qurmaq üçün maliyyə dəstəyi (qrant şəklində) göstərib. Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) tərəfindən Avropa İttifaqının maliyyələşdirdiyi "Azərbaycan regionlarında dayanıqlı mikro sahibkarlığın inkişafının sürətləndirilməsi" layihəsi çərçivəsində verilən sub-qrant vəsaiti hesabına Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən qadınlar əl işlərinin satışı, gözəllik salonu, peşəyönlü əl işləri

kursunun açılması sahələrində öz bizneslərinə başlayıblar. Xaçmaz KOB İnkişaf Mərkəzi qadın sahibkarlara təlim və məsləhət xidmətləri ilə yanaşı, onların biznes planlarının hazırlanması və maliyyələşdirilməsi üçün müvafiq qurumlara yönləndirilməsi sahəsində dəstək göstərib. Mərkəz bundan sonra da bu qadın sahibkarların biznesinin inkişaf etdirilməsi və fəaliyyətlərinin davamlılığının təmin olunması üçün təlim və məsləhət xidmətlərini davam etdirəcəkdir.

28-30 avqust 2020

Xaçmaz KOB İnkişaf Mərkəzi tərəfindən gözəllik salonu işlədən sahibkar qadınlar üçün

master-klaslar təşkil olunub. Üç gün davam edən master-klaslarda Quba-Xaçmaz iqtisadi rayonundan olan 12 sahibkar qadın iştirak edib. Təcrübəli ekspert tərəfindən keçirilən master-klaslarda iştirakçılar nəzəri biliklər əldə etməklə yanaşı, qazandıqları bilikləri praktikada da sınaqdan keçiriblər. Master-klassı uğurla başa vuran qadın sahibkarlara Xaçmaz KOB İnkişaf Mərkəzi tərəfindən sertifikatlar təqdim edilib.



06-09 sentyabr 2020

Xaçmaz KOB İnkişaf Mərkəzində qadın sahibkarlar üçün növbəti təlim “Biznes planının hazırlanması” mövzusunda həsr olunub. Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən qadın sahibkarların qatıldığı təlimdə biznes planının hazırlanması, nağd pul axını, bazar araşdırması, marketing, satış, alış və tədarük, gəlir və xərclər planının müəyyən edilməsi, biznesin hüquqi formaları və s. barədə ətraflı məlumat verilib, təlimçi tərəfindən qadın KOB-ları maraqlandıran suallar cavablandırılıb. Həmçinin qadın sahibkarlar təlim çərçivəsində əldə etdikləri bilikləri praktiki tətbiq edərək biznes ideyalarının reallaşması istiqamətində ilk addımlarını atıblar. Təlimdə 8 sahibkar və menecer iştirak edib.

10 oktyabr 2020

Xaçmaz KOB İnkişaf Mərkəzində qadın sahibkarlar üçün “Antikorrupsiya idarəetmə sistemi beynəlxalq standartının özəl sektorda tətbiqi” ilə bağlı təlim keçirilib. Distant formada təşkil olunan təlimə Azərbaycanın müxtəlif bölgələrindən mikro, kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar qatılıb. Peşəkar ekspert tərəfindən keçirilən təlim zamanı KOB-lar korrupsiya anlayışı və formaları, korrupsiya ilə mübarizə metodları və onun qarşısının alınması, korrupsiya hüquqpozmaları haqqında ətraflı məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb. Təlimdə 7 sahibkar qadın iştirak edib.

11 oktyabr 2020

Xaçmaz KOB İnkişaf Mərkəzində qadın sahibkarlar üçün “İnsan resurslarının idarə edilməsinin effektiv üsulları” mövzusunda təlim keçirilib. Təlimdə KOB-lar funksional təşkilatlanma və işçi planlaması, işçilərin idarə edilməsində hüquqi münasibətlər, şirkətdə fəaliyyətin idarə edilməsinin mahiyyəti, işçilərin əməyinin adekvat ödənilməsinin mahiyyəti və meyarları, şirkətdə hesabatlılıq barədə məlumatlandırılıblar. Təlimin sonunda KOB-ları maraqlandıran suallar cavablandırılıb. Təlimdə 9 sahibkar qadın iştirak edib.

21 oktyabr 2020

Xaçmaz KOB İnkişaf Mərkəzi tərəfindən qadın sahibkarlar üçün “Gələcəyini planlaşdır” və sosial

**3****4****01**

"Biznes planın hazırlanması" mövzusunda təlim.
06-09 sentyabr 2020-ci il

02

Qadın sahibkarlar üçün təlimlər keçirilib. 21 oktyabr 2020-ci il

03

"Antikorrupsiya idarəetmə sistemi beynəlxalq standartının özəl sektorda tətbiqi" ilə bağlı təlim. 10 oktyabr 2020-ci il

04

"İnsan resurslarının idarə edilməsinin effektiv üsulları" mövzusunda təlim. 11 oktyabr 2020-ci il

media marketing (SMM) mövzularında təlimlər keçirilib. Pandemiya ilə əlaqədar müvafiq qaydalara əməl olunmaqla təşkil edilmiş təlimlərdə 10 nəfərədək qruplar şəklində ümumilikdə 50-yə yaxın qadın sahibkar iştirak edib. Xaçmaz KOB İnkişaf Mərkəzi və Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) birgə əməkdaşlığı çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən qadın sahibkarlar üçün təşkil edilmiş "Gələcəyini planlaşdır" mövzusunda maliyyə savadlılığı üzrə təlimdə qadın sahibkarlar maliyyə vəsaitinin hərəkəti, gəlir və xərclərin təhlili, maliyyə planlaşdırmasının faydası, yığım metodları və bacarıqları, qənaət vərdişləri, fəvqəladə hadisələr üçün xərclər və ehtiyat fondu, kredit üzrə xərclər barədə ətraflı məlumatlandırılıb. SMM

mövzusunda keçirilmiş təlimdə isə sosial mediada biznes fəaliyyətini inkişaf etdirmək istəyən qadın sahibkarlar iştirak ediblər. Təlimdə qadın sahibkarlar SMM vasitəsilə istehsal etdikləri məhsul və xidmətləri daha geniş auditoriyaya təqdim etmək üçün müvafiq bilik və bacarıqlara yiyələniblər.

06 noyabr 2020

Xaçmaz KOB İnkişaf Mərkəzi tərəfindən "Qadın biznes inkubatorlarının yaradılmasının təşviqi" mövzusunda vebinar təşkil olunub. Onlayn formatda keçirilmiş vebinarıda Bakı, Sumqayıt, Xaçmaz, Quba, Qusar, İsmayıllı, Qəbələ və digər şəhər və rayonlardan 30-a yaxın qadın sahibkar iştirak edib. Tədbirdə KOB inkişaf mərkəzlərinin

(KOBİM) nümayəndələri, Azərbaycan Sahibkarlar Konfederasiyasının və Azərbaycan Mikromaliyyə Assosiasiyasının ekspertləri tərəfindən ölkəmizdə qadın sahibkarlığının inkişafı məqsədilə həyata keçirilən tədbirlər və proqramlar, qadın sahibkarlara dəstək məqsədilə biznes inkubatorlarının yaradılmasının əhəmiyyəti barədə məlumat verilib, qadın biznes inkubatorlarının yaradılmasının təşviqinə dair müzakirələr aparılıb. Vebinarıda həmçinin Bakı, Sumqayıt, Yevlax və Xaçmaz KOB inkişaf mərkəzlərinin fəaliyyəti, bu mərkəzlərdə qadın sahibkarların bilik və bacarıqlarının artırılması istiqamətində göstərilən xidmətlər, eləcə də KOBİM-lərin əhatə etdiyi regionlarda iqtisadi təşəbbüskarlığın reallaşdırılmasında qadın sahibkarların rolu iştirakçıların diqqətinə çatdırılıb.



KOBİA qadın sahibkarlığına dair onlayn forumda iştirak edib

25 noyabr 2020

“Qlobal sahibkarlıq həftəsi” çərçivəsində “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı, müvafiq dövlət qurumlarının və diplomatik korpusun nümayəndələrinin, bir sıra ölkələrdən olan qadın sahibkarların iştirakı ilə “Üfüqdə yeni fərsətlər: qadın sahibkarlara yaşıl işıq” mövzusunda 3-cü Forum keçirilib.

Onlayn tədbirdəki çıxışında KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, hazırda qlobal səviyyədə və ölkəmizdə qadın sahibkarlığının iqtisadiyyatda rolu artmaqdadır və qadınlar kiçik biznes yaratmağa, özünüməşğulluğa daha çox maraq göstərirlər. KOBİA-nın fəaliyyətində qadın sahibkarlığının inkişafı hər zaman prioritet istiqamətlərdən olub. Agentlik tərəfindən qadın sahibkarlığının inkişafının təşviq edilməsi, kiçik və orta sahibkarlar arasında qadınların sayının daha da artırılması

və bu məqsədlə müvafiq dəstək mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Qadın sahibkarlığının inkişafı tədbirləri onlarla sıx əməkdaşlıq şəraitində, bu məqsədlə yaradılmış dövlət-sahibkar əməkdaşlığı platformaları əsasında reallaşdırılır. Bu baxımdan KOBİA yanında fəaliyyət göstərən İctimai Şuranın imkanlarından geniş istifadə edilir, şüura Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası da aktiv təmsil olunur. KOBİA tərəfindən qadınların sahibkarlıq, bu sahədə yeniliklər, dəstək mexanizmləri barədə məlumatlandırılması, onların fikir və təkliflərinin öyrənilməsi üçün mütəmadi olaraq təşkil etdiyi maarifləndirici tədbirlərdə iştirakçıların 30%-ni qadın sahibkarlar təşkil edib. Agentliyin struktur bölmələri olan və sahibkarların bilik və bacarıqlarının artırılmasına xidmət edən KOB İnkişaf mərkəzləri vasitəsilə qadınların biznesə və özünüməşğulluğa cəlb edilməsi istiqamətində müxtəlif tədbirlər görülməkdədir və artıq bir sıra uğurlu nəticələr

də mövcuddur. Orxan Məmmədov qeyd edib ki, qadın sahibkarlığının inkişafı məqsədilə layihə və proqramlar hazırlanan zaman, xüsusilə kənd yerlərində qadınların məşğulluğu məsələsi diqqət mərkəzində saxlanılır.

Forumda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” İctimai Birliyinin sədri Səkinə Babayeva və qadın sahibkarlar çıxışlarında ölkəmizdə qadın sahibkarlığı və bu sahədə görülən işlər, dünyada qadın sahibkarlığının inkişafı və əməkdaşlıq imkanları barədə məlumat verib, müxtəlif təkliflər səsləndiriblər. Onlayn tədbir çərçivəsində həmçinin Azərbaycanda qadın sahibkarlığına dair film nümayiş olunub və panel müzakirələr aparılıb.



Regionlarda qadın sahibkarlığının inkişafının dəstəklənməsi üçün KOBİA və UAFA əməkdaşlıq edəcək

21 dekabr 2020

KOBİA və Azərbaycana Birgə Yardım Təşkilatı (United Aid for Azerbaijan – UAFA) arasında ölkədə qadın sahibkarlığının inkişafına dəstək istiqamətində əməkdaşlığa dair Niyyyət Protokolu imzalanıb. Sənədi KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov və UAFA-nın rəhbəri xanım Qven Börçell imzalayıblar. Niyyyət Protokoluna uyğun olaraq, regionlarda qadın sahibkarlığının

inkişafı və məşğulluğunun genişləndirilməsinə, onların biznes bacarıqlarının gücləndirilməsi və maarifləndirilməsinə, özəl sektorda inklüziv və keyfiyyətli məktəbəqədər tədris proqramlarının təşkilinə, eləcə də UAFA-nın “Məktəbim” proqramına dəstək göstərilməsi, dövlət və özəl sektor arasında praktiki əlaqələrin genişləndirilməsi və bu sahədə innovativ təşəbbüslərin dəstəklənməsi istiqamətlərində birgə tədbir və layihələrin həyata keçirilməsi nəzərdə tutulur.



Azərbaycan Respublikasının
Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi

SOSIAL SAHİBKARLIĞA DƏSTƏK





01. SOSIAL SAHİBKARLIĞA DƏSTƏK



KOBİA ölkəmizdə sosial sahibkarlığın inkişafını təşviq edir, bu sahədə müvafiq dövlət qurumları və özəl sektorla birgə müxtəlif tədbirlər və layihələr həyata keçirir.

13 noyabr 2019-cu il tarixində KOBİA-nın təsisçiliyi ilə “Biznesin İnkişafında Rahat Güvenli Əməkdaşlıq” Məhdud Məsuliyyətli Cəmiyyəti (“BİRGƏ” MMC) yaradılıb. “BİRGƏ”nin məqsədi qeyri-neft sektorunu təmsil edən KOB subyektləri ilə birlikdə biznes layihələri həyata keçirmək, bununla da ölkədə özəl sahibkarlıq fəaliyyətini müddətli kapital qoyuluşları hesabına stimullaşdırmaqdır. “BİRGƏ” sosial sahibkarlıq sahəsində də müxtəlif layihələrin reallaşdırılmasında iştirak edir.





“Qobu Park-3”də sosial və biznesyönlü müəssisələr

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakının Qaradağ rayonunda yerləşən “Qobu Park-3” yaşayış kompleksində oyuncaq və tibbi ləvazimatların istehsalı müəssisələri fəaliyyətə başlayıb.

Müəssisələrin yaradılmasına “BİRGƏ” MMC tərəfindən biznesin planlaşdırılması, qeydiyyatı və təşkili istiqamətlərində daxili bazar araşdırmalarının aparılması, biznes planların tərtib edilməsi, şirkətlərin qeydiyyatdan keçirilməsi, işçi heyəti üçün təlimlərin təşkili, maliyyə mənbələrinə çıxış kimi dəstəklər göstərilib. Müəssisələr icarə xərclərindən azad edilib.

Gün ərzində oyuncaq istehsalı müəssisəsində 15-20 çeşiddə 1000-ə yaxın yumşaq, 10 çeşiddə 500-ə yaxın plastik oyuncaq istehsal olunur. Tibbi ləvazimatların istehsalı müəssisəsində isə gündəlik olaraq 600-700 ədəd tibbi heyət və xəstələr üçün üst geyimləri, 150-200 ədəd steril cərrahi dəstlər, 5000-ə yaxın tibbi maska, 100-150 min arası baxıl və digər tibbi tekstil vasitələri istehsal edilir.

Bu müəssisələr tərəfindən istehsal olunan məhsullar “Tutu Toys” və “Gill med” brendi ilə satışa çıxarılıb.

Hər iki müəssisə biznes və sosial yönümlüdür. Belə ki, müəssisələrdə istehsal olunan məhsullar rəqabətqabiliyyətlidir və



ixdalı əvəz edir. Daxili bazarla yanaşı, müəssisələrdə istehsal olunan məhsulların gələcəkdə xarici bazarlara çıxarılması da nəzərdə tutulur. Burada çalışan işçilər “Qobu Park-3” yaşayış kompleksində yaşayan qaçqın və məcburi köçkünlərdir. Hazırda “Tutu Toys” müəssisəsində 13, “Gill med” müəssisəsində isə 21 nəfər çalışır. Oyuncaq və tibbi ləvazimatların istehsalı müəssisələri məcburi

köçkünlərin və qaçqınların məşğulluğunun biznes layihələr vasitəsilə təmin olunması istiqamətində KOBİA ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi arasındakı əməkdaşlıq çərçivəsində Agentliyin təsis etdiyi “BİRGƏ” MMC ilə komitənin müvafiq departamenti arasında 2020-ci ilin yanvarında əməkdaşlığa dair müqavilə imzalanıb.



“Çiçəklənən Abşeron” layihəsi



“BİRGE” MMC-nin dəstək olduğu sosial layihələrdən biri də “Bakı Abadlıq Xidməti” MMC ilə birlikdə həyata keçirilən “Çiçəklənən Abşeron” layihəsidir. Layihənin məqsədi ölkəmizdə həyata keçirilən özünüməşğulluq siyasəti çərçivəsində yerli əhəlinin daha çox gəlir əldə etməsinə dəstək olmaqla ailə təsərrüfatlarının inkişafına töhfə verməkdir. “BİRGE” MMC-nin koordinator olduğu layihə çərçivəsində Ba-

kının qəsəbə və kəndlərində yaşayan ailələrə yetişdirilməsi üçün müxtəlif bitkilər paylanır və bu bitkilər bir müddətdən sonra ailələrə verilən xidmət haqqı qarşılığında geri alınır. Ailələr öz həyatı sahələrində evlərini tərk etmədən bitkiləri yetişdirməklə əlavə gəlir əldə edir və ailə büdcələrinə dəstək olurlar. Əsasən abadlıq işlərində istifadə olunan bitkilərdən kosmetik və farmaseptik məhsulların və yağların istehsalında da istifadə olunmağa başlanılıb.





Balaxanı yeni turizm məkanına çevrilir

2020-ci ildə Balaxanı qəsəbəsinin yeni turizm marşrutu kimi müəyyənləşdirilməsi və turizm məkanına çevrilməsi üçün KOBİA, Dövlət Turizm Agentliyi və "Bakı Abadlıq Xidməti" MMC birgə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq çərçivəsində hər üç qurum Balaxanının yeni turizm məkanına çevrilməsi, turizmyönlü sahibkarlığın təşviqi və yeni turizm obyektlərinin yaradılması, qəsəbənin daha da abadlaşdırılması istiqamətində səlahiyyətləri daxilində səylərini birləşdiriblər. Eyni zamanda birgə əməkdaşlıq Balaxanı sakinləri arasında turizmyönlü sahibkarlığın təşviqinə, məşğulluğa, eləcə də qəsəbənin tarixi abidələrinin tanıtılmasına və daha da abadlaşmasına öz töhfəsini verəcəkdir.





Azərbaycan Respublikasının
Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi

COVID-19 PANDEMİYASININ KOB-lara TƏSİRİ







Pandemiyanın KOB-lara təsiri



Dövlət hər zaman olduğu kimi, mövcud pandemiya şəraitində də sahibkarların yanında olub, sahibkarlara maliyyə və digər dəstəklər göstərib.

2020-ci ildə global pandemiya bütün dünyada olduğu kimi, Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib, vətəndaşlarımızın sağlamlığının qorunması məqsədilə tətbiq olunmuş məcburi məhdudlaşdırmalar biznesin müəyyən çətinliklərlə qarşılaşmasına səbəb olub. Qiymətləndirmələrə əsasən, pandemiya daha çox ictimai işə, xidmət, turizm, əyləncə, nəqliyyat və s. sahələrə neqativ təsir edib.

Bu dövrdə bir çox sektorlarda mövcud biznes modellər, istehlakçı davranışları əhəmiyyətli dərəcədə dəyişib. Pandemiya bir sıra sektorlara mənfi təsir göstərməklə yanaşı, sahibkarlar üçün yeni biznes imkanları da açıb. Zərər çəkən biznes sahələri ilə yanaşı, pandemiya dövründə

kənd təsərrüfatı, qida, tibbi ləvazimatlar və kimyəvi təmizləmə vasitələrinin istehsalı, logistika və onlayn xidmətlər kimi sektorlar daha çox önə çıxıb.

Pandemiyanın ölkədə biznesin inkişafına təsirini öyrənmək üçün KOBİA sahibkarlarla davamlı şəkildə təmasda olub. Müxtəlif sektorlardan olan sahibkarlarla üz-büz və onlayn formatlarda sahəvi görüşlər təşkil edilib, sorğular keçirilərək sahibkarların çətinlikləri, gözlənti və təklifləri öyrənilib. Sorğularda sahibkarlar pandemiya nəticəsində alıcı və müştərilərinin sayının, əlavə işçi qüvvəsinə tələbin azaldığını, icarə haqqı, kredit, kommunal və digər xərclərin ödənilməsində çətinliklərini qeyd ediblər.


**BİZ SİZİN ÜÇÜN İŞDƏYİK!
SİZ BİZİM ÜÇÜN EVDƏ QALIN!**

☎ (+994 12) 404 04 01
☎ (+994 12) 404 04 03
✉ info@smb.gov.az
🌐 www.smb.gov.az



Azərbaycan Respublikasının
Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi





KOB-lara göstərilən dəstək tədbirləri

İlk gündən dövlət müxtəlif dəstək mexanizmləri ilə pandemiya zamanı zərər çəkən sahibkarların, xüsusilə də mikro və kiçik sahibkarların yanında olub. Pandemiyanın neqativ təsirlərinin minimallaşdırılması üçün Azərbaycan Respublikasının Prezidenti tərəfindən dövlət qurumları qarşısında ciddi vəzifələr qoyulub, iqtisadiyyata geniş dəstək paketini nəzərdə tutan proqramlar, biznesin qısa və orta müddətdə dəstəklənməsini əhatə edən sənədlər qəbul edilib. Həmçinin Azərbaycan Respublikası Prezidenti tərəfindən 19 mart 2020-ci il tarixli “Koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam imzalanıb.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən mikro sahibkarlara birbaşa maliyyə dəstəyi göstərilib, maddi işçilərə əməkhaqqının bir hissəsi dövlət tərəfindən ödənilib, vergi güzəştləri və tətiləri, həmçinin yeni güzəştli kreditləşdirmə mexanizmləri işə salınıb. Pandemiya zamanı zərər çəkmiş sahibkarlara dövlət maliyyə dəstəyi və digər dəstək tədbirləri hazırda da davam etdirilir. Xüsusilə qeyd olunmalıdır ki, qəbul edilmiş dəstək proqramlarında biznesin qısa və orta müddətdə dəstəklənməsini nəzərdə tutan çoxşaxəli tədbirlər öz əksini tapıb, KOB sektorunun qorunması prioritet təşkil edərək diqqət mərkəzində saxlanılıb.

KOBİA da mövcud dövlət dəstəyi mexanizmləri və Agentliyin göstərdiyi dəstək və xidmətlərlə pandemiya zamanı zərər çəkən KOB-lara dəstək göstərib.



Pandemiyanın təsirinin minimallaşdırılması üçün tədbirlər



Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamının 10.2-ci bəndinin icra edilməsi məqsədilə Nazirlər Kabineti tərəfindən 4 aprel 2020-ci il tarixində təsdiq edilmiş Tədbirlər Planı üç istiqaməti – iqtisadi artıma və sahibkarlığa dəstəyi, məşğulluq və sosial rifaha dəstəyi, makroiqtisadi və maliyyə sabitliyini əhatə edir. Tədbirlər Planında post-pandemiya dövründə atılacaq addımlar da öz əksini tapıb. Belə ki, post-pandemiya dövründə rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı və emal sənayesi,

tikinti, mədəni sənayesi, neft-kimya, nəqliyyat-logistika, ticarət, turizm sahələri Azərbaycanda prioritet istiqamətlər kimi müəyyənləşdirilib və bu sahələrin dövlət tərəfindən dəstəklənməsi, özəl investisiyaların cəlb olunması nəzərdə tutulur. Post-pandemiya dövründə də KOBİA sahibkarlarla təmaslarını davam etdirəcək, onların inkişaf ehtiyaclarının qarşılınması üçün mövcud dövlət dəstəyi mexanizmləri və Agentliyin xidmətləri çərçivəsində KOB-lara dəstək göstərəcək, yeni layihələr və dəstək alətlərini KOB-ların istifadəsinə verəcəkdir.

DİQQƏT!



sosial məsafəni gözlə
(1,5-2 metr)



qoruyucu maskadan
istifadə et



gigiyena qaydalarına
əməl et



Azərbaycan Respublikasının
Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi



Azərbaycan Respublikasının
Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi

KOB MARAQLARININ MÜDAFİƏSİ






01. MÜRACİƏTLƏRİN STATİSTİKASI




Müraciətlər və onlara baxılmasının nəticələri

2020-ci ildə sahibkarlıq subyektlərindən onların maraqlarının müdafiəsi ilə bağlı **890** şikayət xarakterli müraciət daxil olub.


KOB maraqlarının müdafiəsi ilə bağlı müraciətlərin daxilolma vəziyyəti




Müraciətlərin 328-i Agentliyə birbaşa, 562-si isə nazirlik vasitəsilə daxil olub.




Nazirlik vasitəsilə daxil olanlar
562 müraciət



Birbaşa Agentliyə daxil olanlar
328 müraciət




Elektron müraciətlər 262




Poçt vasitəsilə daxil olanlar
628 müraciət

Keçirilmiş vətəndaş qəbullarının bölgüsü



Regionlarda keçirilmiş
qəbullar




Agentlikdə keçirilmiş
qəbullar

Daxil olan müraciətlərə "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq baxılıb. Müraciətlər üzrə araşdırmalar maraqlı tərəflərin iştirakı ilə aparılıb, hər bir müraciətə fərdi qaydada yanaşılıb və qəbul edilərək (xüsusi karantin rejimi dövründə qəbullar işçi qaydada əlaqə (həmçinin videogörüntülü əlaqə) ilə əvəz edilib) müzakirələr aparılıb. Bakı şəhəri üzrə müraciət edən vətəndaşlar KOB maraqlarının müdafiəsi departamentində, regionlar üzrə müraciət edən vətəndaşlar isə Agentliyin regionlar üzrə fəaliyyət göstərən nümayəndələri ("KOB Dostu") tərəfindən qəbul edilib. Agentliyin KOB maraqlarının müdafiəsi departamentində **64** vətəndaş qəbul edilib, "KOB Dostu" tərəfindən isə **18** qəbul keçirilib, qalan müraciətlərlə bağlı icraat prosesi şikayətçilərlə işçi qaydada əlaqə saxlayaraq müzakirələr aparılmaqla həyata keçirilib.

Daxil olmuş müraciətlər operativ qaydada araşdırılıb, bəzi hallarda araşdırma yerində aparılıb, zərurət yarandığı hallarda isə dövlət-sahibkar əməkdaşlıq platforması çərçivəsində görüşlər (həmçinin xüsusi karantin rejimi dövründə videokonfrans vasitəsilə) təşkil olunaraq mövcud problem açıq müzakirə müstəvisində araşdırılıb. Dövlət-biznes əməkdaşlıq platforması, eləcə də sahibkar-sahibkar əməkdaşlıq platforması çərçivəsində dövlət orqanları və sahibkarlarla birgə üçtərəfli görüşlər təşkil edilərək müsbət nəticələr əldə olunub.

Həyata keçirilmiş tədbirlər nəticəsində **890** müraciətin **251**-i (28,2%) üzrə sahibkarların pozulmuş hüquqları bərpa olunub, **486**-sı (54,6%) üzrə müraciətçilərə qanunvericiliyin tələbləri izah olunmaqla müvafiq tövsiyələr verilib, **103** müraciət (11,6%) “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.10-cu maddəsinin tələblərinə uyğun olaraq mahiyyəti üzrə baxılaraq köməklik göstərilməsi və nəticələri barədə vətəndaşa məlumat verilməsi üçün aidiyyəti qurumlara göndərilib, **6** (0,7%) müraciətə zəruri sənədlər təqdim edilmədiyi üçün baxılması mümkün olmayıb və ya qanunvericiliklə müəyyən edilmiş qaydada baxılmamış saxlanılıb, **44** (4,9%) müraciət üzrə iş icraat prosesi davam etdirilir.

Müraciətlərin icra statusları (%-lə / ədədlə)



- Müsbət həll olunub – 251
- Qanunvericiliyin tələbləri izah olunmaqla müvafiq tövsiyələr verilib – 486
- Aidiyyəti üzrə göndərilib – 103
- Baxılmamış saxlanılıb – 6
- İcra mərhələsindədir – 44




Müraciətlərin şikayət mövzuları üzrə bölgüsü

Şikayətlərin **25,6%**-i vəzifəli şəxslərin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi ilə, **21,1%**-i sahibkarlıq subyektləri arasında yaranmış mübahisələrlə, **9%**-i texniki infrastrukturaya (qaz, elektrik, su təchizatı) qoşulma və istifadəsi ilə, **6%**-i bank və digər maliyyə məsələləri ilə, **4%**-i vergi məsələləri ilə, **3,7%**-i gömrük məsələləriylə, **2,3%**-i əmlak məsələləri və torpaq sahəsinin

ayrılması ilə, **1,2%**-i icazələrin verilməsiylə, **13,6%**-i COVID-19 ilə əlaqədar dəstək məsələləri ilə, **13,5%**-i digər məsələlərlə (o cümlədən bələdiyyələrin fəaliyyəti, məhkəmə orqanlarının fəaliyyəti, digər dövlət orqanlarının fəaliyyəti və s.) bağlı olub.

Müraciətlərin şikayət mövzuları üzrə bölgüsü




Daxil olmuş **890** müraciətin ən çoxu Bakı şəhəri (**460** müraciət) üzrə olmaqla, digərləri müvafiq bölgü üzrə təsnifatlaşdırılıb: Aran iqtisadi rayonu (**140** müraciət), Ab-

şeron iqtisadi rayonu (**65** müraciət), Gəncə-Qazax iqtisadi rayonu (**71** müraciət), Lənkəran iqtisadi rayonu (**43** müraciət), Şəki-Zaqatala iqtisadi rayonu (**28** müraciət), Quba-Xaçmaz

iqtisadi rayonu (**28** müraciət), Dağlıq Şirvan iqtisadi rayonu (**31** müraciət), Yuxarı Qarabağ iqtisadi rayonu (**23** müraciət), Naxçıvan iqtisadi rayonu (**1** müraciət).

Müraciətlərin iqtisadi rayonlar üzrə bölgüsü





Azərbaycan Respublikasının
Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi

KOB KÖNÜLLÜLƏRİ





01. KOBİA KÖNÜLLÜ HƏRƏKATI



2020-ci il Azərbaycanda “Könüllülər ili”dir

Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2020-ci il ölkəmizdə “Könüllülər ili” elan edilib.

Ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, ölkə gənclərinin həyat tərzinə çevrilmiş könüllülər hərəkatına öz töhfəsini verən qurumlardan biri də KOBİA-dır. Bu gün ölkədə fəaliyyət göstərən müxtəlif könüllü hərəkatları arasında KOBİA-nın “Kiçik və Orta Biznes Könüllüləri” (“KOB könüllüləri”) xüsusilə seçilir.

Agentlik yarandığı gündən etibarən könüllülərlə sıx əməkdaşlıq edir və bu sahədə yaranmış müsbət təcrübəni inkişaf etdirir. 2018-ci ildən Agentlikdə “KOB könüllüləri proqramı” həyata keçirilir, Könüllü Şurası fəaliyyət göstərir. Proqramın məqsədi gənclərin dünyagörüşünün genişləndirilməsi, bilik və bacarıqlarının artırılması, gənclərə peşəkar əmək fəaliyyətinə başlayanadək əmək verdişlərinin aşılması, sahibkarlara dəstək məqsədilə gənc mütəxəssislərin və tələbələrin sahibkarlığa könüllü olaraq cəlb edilməsinin təşviq olunmasıdır.





İndiyədək 200-dən çox gənc KOBİA-da könüllü fəaliyyətinə cəlb olunub. Könüllülük fəaliyyəti müddətində gənclər müvafiq bilik və təcrübə əldə etməklə karyera imkanlarını genişləndirir və uğurla əmək bazarına daxil olurlar. "KOBİA könüllüsü" olmuş bir sıra gənclər artıq müxtəlif dövlət və özəl müəssisələrdə, o cümlədən KOBİA-da əmək fəaliyyətinə başlayıblar. Sevincidir ki, onların arasında öz biznesini qurmuş gənclər də var.



“

İndiyədək 200-dən çox gənc KOBİA-da könüllü fəaliyyətinə cəlb olunub.



> K n ll l r iŐl  t min olunur

“K n ll l r ili”nd  7 k n ll  genc Agentlikd  iŐl  t min olunub. “KOB k n ll s ” olmuŐ gencler t hsill rin , el c  d  k n ll l k m dd tində qazandıqları t cr b y  uyğun olaraq, Agentliyin innovasiya, t dris v 

konsaltinq, H quq, Ki ik v  orta biznesin maraqlarının m dafiası, İctimaiyy tl   laq l r, Elektron xidm tl rin t Őkili, S n dl rl  v  v t ndaŐların m raci tl ri il  iŐ v  Maliyy  v  t chizat departamentlərində  m k f aliyy tin  baŐlayıblar.





KOB könüllülərinin “Könüllülər ili”nə töhfəsi

“Könüllülər ili”nə töhfə vermək məqsədilə KOBİA-nın dəstəyi və “KOB könüllüləri”nin təşəbbüsü ilə “Könüllünün öz/əl kitabı” nəşr edilib.

Könüllülük fəaliyyətinin təşviqi məqsədilə çap olunmuş kitab işgüzar inkişafında, karyerasında müvəffəqiyyət qazanmaq istəyən, könüllü olaraq ilk addımlarını atan gənclərə, o cümlədən hazırda könüllü olan tələbələrə, həmçinin onların valideynlərinə, fəaliyyətlərinə könüllü cəlb etmək istəyən dövlət və özəl qurumlara ünvanlanıb.

13 min tirajla nəşr olunmuş “Könüllünün öz/əl kitabı” könüllülyünün tarixi, bu sahədə bey-

nəlxalq təcrübə, könüllülərlə işin təşkili, ölkəmizdə fəaliyyət göstərən milli könüllü təsisatları barədə məlumatların yer aldığı 13 bölmədən ibarətdir. Gənclərin və könüllülərin gələcək fərdi və biznesyönlü inkişafında, o cümlədən karyera planlamasında əhəmiyyətli vasitələrdən olacaq “Könüllünün öz/əl kitabı” 2020-ci il ərzində ölkəmizdə fəaliyyət göstərən müxtəlif təşkilatların könüllülərinə pulsuz olaraq paylanılıb. Kitab gənclər, könüllülər və bu sahədə fəaliyyət göstərən mütəxəssislər üçün daha əlçatan olması, geniş auditoriyaya təqdim edilməsi məqsədilə Prezident Kitabxanasının “E-kitablar” bölməsində elektron versiyada yerləşdirilib.





“KOB könüllüləri” dəstək və maarifləndirmə tədbirlərində

“KOB könüllüləri” Agentliyin dəstəyi və iştirakı ilə keçirilmiş müxtəlif tədbirlərin, aksiyaların təşkilinə dəstək göstərib, könüllülərin təşəbbüsü ilə müxtəlif layihələr həyata keçirilib.

Koronavirus infeksiyasının profilaktikasına dair KOBİA-nın təşkilatçılığı və müvafiq qurumların dəstəyi ilə keçirilmiş və ölkənin 11 şəhər və rayonunu əhatə edən sosial aksiyada “KOB könüllüləri” xüsusilə seçiliblər. Aksiyaya çərçivəsində ticarət və xidmət obyektlərinə yaxın yerlərdə, parklarda vətəndaşlarla karantin rejimi qaydalarına dair maarifləndirici

söhbətlər aparılıb, onlara tibbi maska paylanıb.

İl ərzində könüllülər Agentliyin fəaliyyəti və sahibkarlara göstərdiyi xidmətlər barədə biznes subyektlərinin maarifləndirilməsi tədbirlərində iştirak ediblər.

Quba “KOB Dostu” ofisinin könüllüləri özünüməşğulluq proqramından yararlanmaq istəyən vətəndaşların müvafiq elektron informasiya sistemində işsiz və işaxtaran kimi onlayn qeydiyyatda alınmalarına dəstək göstəriblər.

“KOB könüllüləri” Qaçqınların və Məcburi Köçkünlərin İşləri



tslərin üzərinə həmişə
çox böyük, şərəfli vəzifələr düşür.

Heydər Əliyev

Ümummilli lider



üzrə Dövlət Komitəsinin 2020-ci ildə həyata keçirdiyi “Əsgərə sa-
lam” aksiyasının fəal könüllülərindən olublar.

Həmçinin, “KOB Dostu” ofislərinin və “Xaçmaz KOB evi”nin
50-yə yaxın könüllüsü “Azərbaycan ordusuna mənəvi dəstək
məqsədi ilə “ASAN könüllüləri” təşkilatının “Əsgərə məktub” la-
yihəsində də aktiv iştirak ediblər.

Fermerlərə dəstək məqsədilə “KOB könüllüləri” məhsul yığı-
mı dövründə müxtəlif təsərrüfatlarda olub, praktiki bacarıqlar əldə
etməklə yanaşı, çay, lavanda və s. məhsulların yığımında ictimai
dəstək nümayiş etdiriblər.





Azərbaycan Respublikasının
Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi

QARABAĞ AZƏRBAYCANDIR!





01 . QARABAĞ AZƏRBAYCANDIR !



Ermənistanın hərbi təxribatından sahibkarlar da ziyan çəkib

2020-ci ilin 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı törədilmiş hərbi təxribat 44 gün davam etmiş Vətən Müharibəsi nəticəsində Azərbaycanın şanlı qələbəsi ilə başa çatdı. Bu təxribat nəticəsində mülki əhali, infrastruktur obyektləri, dövlət əmlakı ilə yanaşı, sahibkarlıq subyektlərinə də ciddi ziyan dəydi. Ermənistanın hərbi təxribatından ziyan çəkmiş vətəndaşlarımıza dəstək tədbirləri çərçivəsində KOBİA sahibkarlara dəymiş ziyanın öyrənilməsi, müvafiq məlumatların toplanılması və emalı üçün oktyabrın 5-dən etibarən sahibkarlardan müraciətlərin qəbuluna başladı. Həmçinin sahibkarlıq subyektlərinin təsərrüfatlarına və biznes obyektlərinə dəymiş zərərlə yerində tanış olmaq,





ehtiyacları, zəruri və təxirəsalınmaz öhdəlikləri (kredit, vergi və s.) barədə məlumat əldə etmək üçün Agentliyin nümayəndələri Gəncə və Füzuli rayonunun Horadiz şəhərində, Bərdə və Beyləqan rayonlarında oldu.

Ümumilikdə Agentliyə Ermənistanın hərbi təxribatı nəticəsində heyvandarlıq, əkinçilik, ticarət, ictimai iaşə və istehsal sahələrində fəaliyyət göstərən 360 sahibkarlıq subyektinə ziyanın dəyməsi barədə məlumatlar daxil olub. Müraciətlər, əsasən, ölkənin

9 şəhər və rayonunu, o cümlədən Gəncə və Naftalan şəhərlərini, Ağdam, Füzuli, Tərtər, Beyləqan, Bərdə, Cəbrayıl və Ağcabədi rayonlarını əhatə edib. Sahibkarlara dəymiş ziyanla bağlı Agentlik tərəfindən toplanmış məlumatlar aidiyyəti üzrə təqdim olunub.

KOBİA həmçinin Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 2020-ci il tarixli "2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası-



nın ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında" Sərəncamına əsasən, yaradılmış işçi qruplarında təmsil olunub.





İşğaldan azad edilmiş ərazilərimizin böyük biznes potensialı var

Azərbaycanın işğaldan azad olunmuş əraziləri böyük iqtisadi və investisiya potensialına malikdir. Ölkəmizin ümumi inkişaf strategiyası çərçivəsində davamlı inkişaf məqsədləri və 4-cü sənaye inqilabı prinsiplərinə uyğun olaraq, işğaldan azad edilmiş ərazilərimiz yerli xüsusiyyətlər, resurslar və perspektivlər nəzərə alınmaqla ölkə iqtisadiyyatına inteqrasiya olunaçaq. Qarabağın yenidən çiçəklənməsi və inkişafına Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də öz töhfəsini vermək niyyətindədir.

Agentlik işğaldan azad olunmuş torpaqlarımızda biznesin qurulması üçün Azərbaycan dövlətinin müəyyənləşdirəcəyi strategiyaya uyğun olaraq, orta və uzunmüddətli hədəflərində dəyişikliklər edəcək. İşğaldan azad olunmuş ərazilərdə sahibkarlıq fəaliyyətinin təşkili, yerli və xarici investisiyaların cəlb olunmasına dəstək, KOB sektorunun formalaşdırılması Agentliyin strateji hədəflərinin prioritetlərindən olacaq. Qarabağ bölgəsində mikro və kiçik sahibkarlığın yaradılması və inkişafı, sosial sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi, biznesin dövlət

xidmətlərinə, təlimlərə və məsləhət xidmətlərinə, güzəştli maliyyə resurslarına çıxışını təmin etmək üçün KOB evinin, KOB inkişaf mərkəzlərinin, "KOB Dostu" şəbəkəsinin fəaliyyətinin təmin edilməsi də KOBİA-nın gələcək planları sırasındadır.





Qarabağın iqtisadi və investisiya potensialı beynəlxalq sərgidə

2020-ci ildə bu istiqamətdə ilk addımlar artıq atılıb. Ötən il noyabrın 18-21-də Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin iqtisadi və investisiya potensialı İstanbul şəhərində keçirilmiş "MUSİAD Expo-2020" beynəlxalq sərgisində nümayiş olunub. Bu sərgi işğaldan azad olunmuş ərazilərimizin, Qarabağın iqtisadi və investisiya potensialının təqdim olunduğu ilk beynəlxalq tədbir-

dir. Azərbaycanın sərgidə təmsil olunduğu stand 44 gün davam etmiş Vətən müharibəsinin qələbə şüarı olan "Qarabağ Azərbaycandır!" ("Karabakh is Azerbaijan!") adlandırılıb.

KOBİA-nın təşkilatçılığı ilə qurulmuş "Qarabağ Azərbaycandır!" stendi Qarabağın incisi olan Şuşa qalasının və Yuxarı Gövhər Ağa məscidinin formasında dizayn

edilib. Stenddə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin zəngin təbii sərvətləri, faydalı qazıntıları və turizm potensialı barədə məlumat verilib, Qarabağın mədəni irsini və sənətkarlıq nümunələrini əks etdirən xalçalar, kəlağayılar və s. nümayiş olunub. Azərbaycan stendini ziyarət edənlər, iş adamları və investorlar işğaldan azad olunmuş ərazilərimizin zəngin təbii sərvətləri, turizm potensialı, biznes və investisiya imkanları barədə məlumatlandırılıb, bu ərazilərdə Azərbaycan dövləti tərəfindən həyata keçiriləcək geniş quruculuq və bərpa işlərində, biznesin qurulmasında xarici investorların iştirak edə biləcəyi diqqətə çatdırılıb. Dörd gün davam edən sərgi çərçivəsində "Qarabağ Azərbaycandır!" stendində işğaldan azad olunmuş ərazilərdə biznesin qurulması və investisiya qoyuluşunda maraqlı olan sərmayəçilərlə müxtəlif görüşlər keçirilib, təqdimatlar təşkil olunub.





Şuşada ilk sahibkarlıq subyekti fəaliyyətə başlayıb

Şuşa şəhərində KOBİA-nın dəstəyi ilə ilk çörək və şirniyyat məhsulları müəssisəsi fəaliyyətə başlayıb. Bu müəssisə həm də Şuşada fəaliyyətə başlamış ilk sahibkarlıq subyektidir. “Azcake” MMC-yə məxsus istehsal sahəsinin yaradılması və fəaliyyətə başlaması üçün avadanlıqların alınmasında və müəssisənin qurulmasında KOBİA tərəfindən dövlət dəstəyi təmin edilib. Müəssisədə istehsal olunan çörək və şirniyyat məhsulları zabit və əsgərlərimizə pulsuz verilir.



KOBİA-nın Qarabağda biznes qurmaq istəyən sahibkarlara müraciəti

İşğaldan azad edilmiş ərazilərdə öz biznesini qurmaq istəyən sahibkarlar və xarici investorlar biznes layihələrini KOBİA-ya təqdim edə bilərlər. Agentliyə müraciət edən sahibkarlara işğaldan azad olunmuş ərazilərin iqtisadi və investisiya potensialına dair ət-

raflı məlumat, peşəkar məsləhət xidməti, müvafiq dövlət qurumları ilə əlaqələndirmə, yerli tərəfdaşların tapılması istiqamətində dəstək və xidmətlər göstəriləcəkdir ((+994 12) 404 04 01, 131 Çağrı Mərkəzi, info@smb.gov.az).








Kiçik biznesin Böyük ünvanı!



Azərbaycan Respublikasının
Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi



Tel.: (+994 12) 404 04 01
Faks: (+994 12) 404 04 03
E-poçt: info@smb.gov.az
AZ1069, Bakı, Atatürk prospekti, 134

 www.smb.gov.az
 [smb.gov.az](https://www.instagram.com/smb.gov.az)
 [smb.gov.az](https://www.facebook.com/smb.gov.az)
 Kiçik və Orta Biznesin İnkişafı Agentliyi
 [smbgovaz](https://www.linkedin.com/company/smbgovaz)



Tərtibat və dizayn
TEAS Press Nəşriyyat evinə
məxsusdur.